

0703y_Az_Q2017_Yekun imtahan testinin sualları

Fənn : 0703Y Beynəlxalq iqtisadiyyat

1 Bunlardan hansı ən çox beynəlxalq iqtisadiyyat nəzəriyyəsinə təsir etmir

- beynəlxalq kapital bazarı
- tədiyyə balansı
- Çin ilə ikitərəfli ticari əlaqələr
- valyuta məzənnəsi
- proteksionizm

2 NAFTA nə zaman yaradılmışdır

- 1991.0
- 1996.0
- 1993
- 1995.0
- 1994.0

3 Ticarət modellərinə aid olmayanını seçin

- Hekşer-Ohlin
- Rikardo modeli
- Standart Ticarət Modeli
- Yeni ticarət modeli
- Markoviç modeli

4 Ticarət prosesinə təsir edən digər faktorları seçin

- sərhədlər
- məsafə
- mədəni yaxınlıq
- hamısı
- coğrafiya

5 Tarixən ən çox ticarət olunan məhsullar hansılardır

- istehsalatda istifadə olunan dərzgahlar
- sənaye məhsulları
- neft və qaz
- kənd təsərrüfatı və mineral məhsullar
- xidmətlər

6 ABŞ-ın iki yaxın qonşu ölkəsinin ABŞ ilə ticarətinin Avropanın eyni miqyaslı iqtisadiyyatları ilə müqayisədə çoxdur

- həmin ölkələrin ÜMM ilə əlaqədardır
- Cazibə modelinin proqnozları ilə uzlaşır
- Avropa ölkələrinin ÜMM ilə əlaqədardır
- hamısı
- Cazibə modelinin proqnozları ilə uzlaşır

7 Hal-hazırda Çinin ixrac etdiyi məhsullar

- xidmətləri
- silahları
- hamısını
- kənd təsərrüfatı məhsullarını
- sənaye məhsullarını

8 I Dünya Müharibəsindən öncəki dövrdə Birləşmiş Krallıq əsasən ixrac edirdi

- sənaye məhsullarını
- silahları
- kənd təsərrüfatı məhsullarını
- xidmətləri
- hamısını

9 I Dünya Müharibəsindən öncəki dövrdə ABŞ əsasən ixrac edirdi

- silahları
- xidmətləri
- sənaye məhsullarını
- kənd təsərrüfatı məhsulları daxil olmaqla əsas məhsulları
- hamısını

10 Hal-hazırkı post-sənayeləşmiş iqtisadiyyatlarda xidmət sektorundakı beynəlxalq ticarət

- xüsusi önəmə malik deyil
- 30% paya sahibdir
- nisbi olaraq durğunluq içindədir
- dünya ticarətinə hakimlik edir
- qlobal ticarətin artan vacib komponentidir

11 Cazibə modelinə əsasən ticarətin həcmi nə ilə birbaşa əlaqədardır

- mədəni qohumluq
- ÜMM
- Ehtiyat fondları
- ÜDM
- Məsafə

12 ABŞ-ın 5 ən böyük ticarət partnyoru ölkələr qrupuna aid olmayanı seçin

- Yaponiya
- Kanada
- Çin
- Avstraliya
- Meksika

13 Bugünkü ticarətin ən böyük hissəsini hansı məhsullar təşkil edir

- mineral məhsullar
- kənd təsərrüfatı məhsulları
- sənaye məhsulları
- neft məhsulları
- xidmətlər

14 Ticarətə müsbət təsir edən önəmli faktorlardan birini seçin

- hamısı
- bir sahədə ixtisaslaşmaq
- texnologiyanın tətbiqi
- müqayisəli üstünlüyü malik məhsulları istehsal etmək
- resursların aktiv istehsal olunması

15 Cazibə modelinə əsasən iki ölkə arasındakı ticarətin mümüknlüyünə təsir edən xüsusiyyət hansıdır

- müxtəlif məhsulların istehsalı
- ortaq valyutanın olması
- mədəni qohumlu
- tarixi əlaqələr
- onlar arasındaki məsafə

16 Cazibə modeli izah edir ki, niyə

- Avropa ölkələri ən çox təbii resurslara istiqamətlənmış iqtisadiyyat qurur
- neft resursları ilə zəngin ölkələr ancaq neft ixrac edir
- Kapitalla zəngin ölkələr kapital yönümlü məhsullar ixrac edir
- Valyuta məzənnələri arasındaki dəyişikliklər
- İsvəçrə və Almaniya arasındaki ticarət İsvəçrə və İspaniya arasındaki ticarəti üstələyir

17 Dünyada istehsal olunan mal və xidmətlərin təqribən neçə faizi başqa ölkələrə ixrac olunur?

- 0.95
- 0.1
- 0.2
- 0.3
- 0.8

18 Avropa ölkələrinin bir çoxunun ortaq valyutası olan Avro nə zaman təqdim olunub

- Neft böhranı dövründə
- 1990-ci ildən əvvəl
- 1980-ci ildən əvvəl
- 2000-ci ildən əvvəl
- Böyük Depresiya dövründə

19 Beynəlxalq ticarət ilə beynəlxalq valyuta arasındakı fərqli bütövlükdə aydın şəkildə olmamasının səbəbi

- tədiyyə balansı real ölçüləri ehtiva edir
- ticarət hesablarındakı real inkişafın monetar təsirləri yoxdur
- heç biri
- ticarət modelləri real və ya barter əməliyyatlarına yönəlir
- beynəlxalq ticarətin böyük hissəsini monetar əməliyyatlat əhatə edir

20 Beynəlxalq monetar analiz bu istiqamətlərə yönəlir

- beynəlxalq iqtisadiyyatın beynəlxalq ticarət tərəfi
- beynəlxalq iqtisadiyyatın real tərəfləri
- Mərkəzi Banklarla beynəlxalq kooperasiyalar arasındaki məsələlər
- beynəlxalq iqtisadiyyatın beynəlxalq investisiya tərəfi
- valyuta məzənnəsi olmaqla beynəlxalq iqtisadiyyatın monetar tərəflərini

21 Dünyada ən çox istifadə olunan valyuta hansıdır

- ABŞ dolları
- Türk lirası
- İsvəçrə frankı
- Avro
- Avstraliya dolları

22 Tədiyyə balansı neçə hissədən ibarətdir

- 2.0
- 3.0
- 5.0
- 4.0
- 6.0

23 Dövlət siyasetinin ticarətə olan təsirlərinə aiddir

- kreditlər
- ixrac subsidiyaları
- tariflər
- kvotalar
- hamısı

24 Beynəlxalq iqtisadiyyat iki mühüm hissəni özündə cəmləşdirir

- heç biri
- inkişaf etmiş və az inkişaf etmiş
- monetar və fiskal siyaset
- beynəlxalq ticarət və beynəlxalq makroiqtisadi siyaset
- makro və mikro

25 Beynəlxalq iqtisadiyyatın öyrənmə sahələrinə aiddir

- Valyuta məzənnələrinin müəyyən edilməsi
- Ticarətdən əldə olunmuş qazanclar
- Ticarət modelləri
- Hamısı
- Tədiyyə balansı

26 Daxili bazarda qiyməti 12500 ABŞ dolları olan maşın üçün 8600 ABŞ dollarlıq komplektləşdirici detallar xaricdən idxal olunur. Maşına 30% idxal rüsumu tətbiq edildiyi halda effektiv rüsum dərəcəsi neçə faiz təşkil edəcəkdir?

- 0.833
- 0.962
- 0.887
- 0.765
- 0.924

27 ABŞ və Avropa İttifaqı arasında azad ticarət zonasının yaradılması haqqında təklif necə adlanır?

- Asiya Sakit Oken ticarət birliyi haqqında saziş
- Transatlantik azad ticarət zonasının yaradılması haqqında saziş
- AB-nin yaranması haqqında saziş

- NAFTA-nın yaranması haqqında saziş
- DTT-nin yaranması haqqında saziş

28 Tarif daxil edilməsi üzündən malın qiymətinin artması nəticəsində onun daxili istehlakının azalması hansı effekti yaradır?

- Təkrar ixrac effekti
- Tarifin istehlak effekti
- İstehsal imkanları effekti
- Tarifin istehsal effekti
- İxrac effekti

29 DTT-nin Ən əlverişli rejim prinsipinə uyğun olaraq, bütün ölkələrə yayılma ehtimalı olmadan, ayrı-ayrı ölkələrin bir-birinə təqdim etdiyi azaldılmış tarif

- Tarif təklifi
- Tarif preferensiyaları (imtiyazları)
- Tarif kvotası
- Tarif harmonlaşdırılması
- Tarif məhdudiyyətləri

30 Ticarət şərtinin dəyişməsindən irəli çıxan malın ixrac üçün təklifinin dəyişməsi necə adlanır?

- Gəlirin elastikliyi
- İxracın elastikliyi
- XTD elastikliyi
- İdxalın elastikliyi
- Tələbin elastikliyi

31 Aşağıdakılardan hansı beynəlxalq ticarətin ÜTT tərəfindən müəyyən edilmiş əsas prinsiplərinə aid deyil?

- Ticarət siyasetinin şəffaflığının təmin edilməsir
- Zəif inkişaf etmiş ölkələrə güzəştlerin tətbiq olunması
- Xarici ticarətin tənzimlənməsində tarif metodlarına üstünlük verilməsi
- Ən əlverişli şərait rejiminin tətbiqi
- Qeyri tarif tənzimləmə tədbirlərindən imtina edilməsi

32 Antidempinq rüsumlarının tətbiqində məqsəd nədir?

- Ölkə istehlakçılarının keyfiyyətsiz məhsullardan qorunması
- Ölkə istehsalçılarının ədalətsiz rəqabətdən müdafiə olunması
- Ölkəyə idxlən strukturunun təkmilləşdirilməsi
- Ölkədə ixracın strukturunun təkmilləşdirilməsi
- Ölkənin tranzit potensialından effektiv istifadə olunması

33 Aşağıdakılardan hansı idxal rüsumlarının iqtisadi effektlərinə aid deyil?

- Yenidən bölüşdürmə effekti
- Satış effekti
- İstehlak effekti
- Ticarət effekti
- Gəlir effekti

34 İxracə nəzarət olunması aşağıdakılardan hansını nəzərdə tutmur?

- İxraca vergilərin tətbiqi
- İxrac qiymətlərinin “könüllü” məhdudlaşdırılması
- İxracın kvotalaşdırılması
- İxracın lisenziyalasdırılması
- İxraca rüsumlarının tətbiqi

35 Aşağıdakılardan hansı ixracın stimullaşdırılmasının dolayı vasitələrinə aid deyil?

- İxrac üçün zəruri infrastrukturun yaradılması
- Birbaşa xarici investisiyaların stimullaşdırılması
- İxracatçılara informasiya-məsləhət dəstəyinin göstərilməsi
- Kiçik və orta müəssisələrə maliyyə dəstəyi
- Sərgi, yarmarka fəaliyyətinə yardım göstərən tədbirlər

36 Aşağıdakılardan hansı xidmətlərlə beynəlxalq ticarətin QATS –da müəyyən olunmuş prinsiplərinə aid deyil?

- Ən əlverişli şərait rejiminin tətbiqi prinsipi
- Xidmətlərlə ticarət zamanı ədalətliliyin gözlənilməsi prinsipi
- İnhisarçı xidmət göstərənlərin fəaliyyəti prinsipi
- Xidmətlərlə ticarətin tənzimlənməsində şəffaflıq prinsipi
- Xidmətlərlə ticarətin liberallaşdırılması prinsipi

37 Aşağıdakılardan hansı xidmətlərlə ticarətin tənzimlənməsi vasitələrinə aiddir?

- Texniki maneələrin tətbiqi
- İnvəstisiyalara qoyulan məhdudiyyətlər
- Antidempinq tədbirləri
- Kvotalaşdırma
- Lisenziyalasdırma

38 Daxili bazarda qiyməti 680 ABŞ dolları olan televizor üçün 340 dollarlıq detal xaricdən idxal olunur. Televizora 40%, detallara isə 25% idxal rüsumu tətbiq edildiyi halda effektiv rüsum dərəcəsi neçə faiz təşkil edər?

- 0.7
- 0.5
- 0.6
- 0.55
- 0.65

39 Xarici ticarətdə üzv ölkələr arasında yalnız gömrük vergilərinin, ikiqat vergilərin və miqdar məhdudiyyətlərinin ortadan qaldırıldığı iqtisadi integrasiya forması aşağıdakılardan hansıdır?

- İqtisadi İttifaq
- Azad Ticarət Sazişi
- Gömrük İttifaqı
- Azad Ticarət Zonası
- Ümumi Bazar

40 Aşağıdakılardan hansı qeyri-tarif tədbirlərinin miqdar məhdudiyyətləri qrupuna aid deyildir?

- Heç birisi
- İstehsal subvensiyaları
- Tarif kvotaları

- Könüllü ixrac məhdudiyyətləri
- İdxal kvotaları

41 Aşağıdakılardan hansı qeyri-tarif tədbirlərinin “inzibati və texniki maneələr yolu ilə məhdudiyyətlər” qrupuna aid edilə bilməz?

- Sağlamlıq, təhlükəsizlik və ekoloji standartlar
- Könüllü ixrac məhdudiyyətləri
- Sənaye, ticarət və intellektual mülkiyyət hüquqlarının qorunması
- İdxal qadağaları
- Ölkədaxili istehsal payı məcburiyyəti

42 Dünya Ticarət Təşkilatı ilə bağlı aşağıda göstərilənlərdən hansı yalnızdır?

- Urugvay müzakirələri nəticəsində GATT-in təməlində qurulmuşdur
- Üzvləri arasındaki ticarətdə heç bir maneə yoxdur
- Sənaye, kənd təsərrüfatı və xidmət ticarətinin sərbəstləşdirilməsilə yanaşı, intellektual mülkiyyət hüquqlarını da əhatə edir
- Daimi katibliyi Cenevrədə yerləşir
- Bu gün dünya ticarətinin 90%-ni əhatə edən 150-dən çox ölkə təşkilatın üzvüdür

43 İdxalı əvəz edən sənayeləşmə strategiyasının yol açdığı əsas problem hansıdır?

- Resurs israfı
- Hamısı
- İxracat sektorları əleyhinə doğan disbalans
- Ölkəyə yad sənaye strukturunun formallaşması (işsizliyin artması)
- Xaricdən asılılıq (aralıq məhsulların idxləri artır)

44 Gömrük vergisinin iqtisadi təsirlərinə aid deyil:

- Bölgü effekti
- Miqyas effekti
- Xarici ticarət effekti
- Gəlir effekti
- İstehlak effekti

45 Ölkələrin Beynəlxalq Ticarətə qoşulmasının əsas səbəbinə aiddir:

- Digər ölkələr üzərində nüfuz dairəsini gücləndirmək
- Investisiya cəlb etmək
- Məşğulluğu təmin etmək
- İstehsalda miqyas iqtisadiyyatlarından faydalananmaq
- Kasib ölkələrdə əhalinin rifahını yüksəltmək

46 Beynəlxalq Ticarət nəzəriyyəsinin təhlilindəki standart fərziyyələrə aid deyil:

- Pul yoxdur, mallar mübadilə olunur
- Dövlət müdaxiləsi var
- Iqtisadiyyat tam məşğulluq halindadir
- Daşınma xərcləri sıfır bərabərdir
- Mal və faktor bazarlarında tam rəqabətdir

47 Spesifik gömrük vergiləri ilə bağlı aşağıdakılardan hansı doğrudur?

- İxrac məhsulunun fiziki xüsusiyyətlərinə görə alınan vergi növüdür

- İdxal məhsulunun fiziki xüsusiyyətlərinə görə alınan vergi növüdür
- Tranzit məhsulun dəyərindən alınan vergi növüdür
- İdxal məhsulunun dəyərindən alınan vergi növüdür
- İdxal məhsulunun həm dəyəri, həm də fiziki xüsusiyyətlərinə görə alınan vergi növüdür

48 Aşağıdakılardan hansı qeyri-taarif vasitələrinin maliyyə alətləri yolu ilə məhdudlaşdırımlar qrupuna aid edilə bilməz?

- Coxlu kurs sistemi
- İstehsal subvensiyaları
- İxrac subvensiyaları
- Tarif kvotaları
- Valyuta ilə əməliyyatların məhdudlaşdırılması

49 Xarici ticarət həddlərinin uzun müddətdə zəif inkişaf etmiş ölkələrin əlehinə dəyişəcəyini irəli sürən fikir aşağıdakılardan hansıdır?

- Leontyev paradoksu
- Hekşer-Olin teoremi
- Singer-Prebiş tezisi
- Ribçinski teoremi
- Engel qanunu

50 Aşağıdakılardan hansı idxal məhsulu qiymətlərini artıraraq bu malların idxalına dolayı yolla məhdudlaşdırıcı təsir göstərir?

- Dempinq
- Kvotalar
- Gömrük tarifləri
- İxracatı təşviq təbirləri
- Subvensiyalar

51 Əmək resursu ilə bol olan ölkə ticarətə qoşulduğda o ölkədə aşağıdakılardan hansı baş verər?

- əmək haqqı və rentalar azalar
- əmək haqqı və rentalar yüksələr
- əmək haqqılar azalar, rentalar yüksələr
- Heç biri
- əmək haqqılar yüksələr, rentalar azalar

52 Leontief paradoksuna aiddir?

- ABŞ ixracının idxalına nəzərən daha çox əmək tutumlu olduğunu təqdim etmişdir
- Heç biri
- ABŞ ixracının idxalına nəzərən daha çox kapital tutumlu olduğunu təqdim etmişdir
- ABŞ ixracının və idxalının daha çox kapital tutumlu olduğunu təqdim etmişdir
- ABŞ ixracının və idxalının digər ölkələrlə müqayisədə daha çox əmək tutumlu olduğunu təqdim etmişdir

53 Leontief paradoksuna hansı aiddir?

- Heç biri
- Hekşer-Olin modelinin nəticələrinin keçərliliyini olmadığını təqdim etmişdir
- Rikardo modelinin keçərliliyini empirik təhlillə sübut etmişdir
- Rikardo nəzəriyyəsinin nəticələrindəki ziddiyyəti təqdim etmişdir
- Hekşer-Olin modelinin nəticələrini dəstəkləmişdir

54 Tənzimlənən valyuta məzənnəsi rejimində monetar siyasetə aiddir

- Heç biri
- Xarici ehtiyatların həcminə təsir göstərər
- Məşgulluq səviyyəsinə təsir göstərir
- İstehsalın həcminə təsir göstərir
- Xarici ehtiyatların həcminə təsir göstərməz

55 Tədiyyə balansı böhranı nədir?

- Heç biri
- Valyuta məzənnəsi gözləntisinin dəyişməsi ilə xarici ehtiyatların səviyyəsində kəskin dəyişmə
- İxrac həcmi ilə bağlı gözləntilərin dəyişməsi ilə faiz dərəcələrində kəskin dəyişmə
- İdxal həcmi ilə bağlı gözləntilərin dəyişməsi faiz dərəcələrində kəskin dəyişmə
- İxrac həcmi ilə bağlı gözləntilərin dəyişməsi ilə xarici ehtiyatların həcmində kəskin dəyişmə

56 Devalvasiya gözləntisi ilə ortaya çıxan tədiyyə balansı böhranı üçün xarakterikdir?

- Heç biri
- Ehtiyatların sürətli azalması və yerli faiz dərəcələrinin dünya səviyyəsindən yuxarıda olması ilə
- Ehtiyatların sürətli artımı və yerli faiz dərəcələrinin dünya səviyyəsindən yuxarıda olması ilə
- Ehtiyatların sürətli artımı və yerli faiz dərəclərinin dünya səviyyəsindən aşağıda olması ilə
- Ehtiyatların sürətli azalması və yürüli faiz dərəclərinin dünya səviyyəsindən aşağıda olması ilə

57 Kapital uçuşuna aiddir

- Heç biri
- Hamısı
- Devalvasiya gözləntisinin təsiri ilə meydana çıxır
- Ehtiyatların azalması
- Dolayı yolla devalvasiyaya təsir göstərir

58 Hansı dövlətlərin valyutalarının devalvasiyasını həyata keçirməyə vadar edəcək səbəb kimi götürülə bilər?

- Heç biri
- Hamısı
- devalvasiya ilə cari hesabı yaxşılaşdırmaq üçün
- devalvasiya işsizlik səviyyəsinin azalmasına təsir göstərmək üçün
- devalvasiya ilə mərkəzi bankların xarici ehtiyatlarını qorumaq üçün

59 Tənzimlənən valyuta məzənnəsi rejimində hansı fikir doğrudur?

- Heç biri
- Fiskal siyaset vasitəsilə istehsala və məşgulluğa təsir göstərmək mümkündür, monetar siyaset isə effektsizdir
- Fiskal və monetar siyaset istehsala və məşgulluğa təsir göstərməkdə effektsizdir
- Monetar siyaset vasitəsilə istehsala və məşgulluğa təsir göstərmək mümkün, fiskal siyaset isə effektsizdir
- Monetar siyaset vasitəsilə xarici ehtiyatlara təsir göstərmək olmur

60 Ölkə valyutası devalvasiya olduqda hansı baş verər?

- İstehsal artar, dövriyyədə olan pul kütləsi azalar
- İstehsal artar, dövriyyədə olan pul kütləsi artar
- İstehsal aşağı düşər, dövriyyədə olan pul kütləsi artar
- İstehsal sabit qalar, dövriyyədə olan pul kütləsi azalar

- Istehsal aşağı düşər, dövriyyədə olan pul kütləsi azalar

61 Mərkəzi bankın valyuta məzənnəsini tənzimləməsi nəticəsində nədən imtina edir?

- Hamisindan
- Monetar siyasetlə iqtisadiyyatı stimullaşdırmaqdan
- Dövlət xərcləmələrini artırmaqdan
- Vergiləri tənzimləməkdən
- Fiskal siyasetlə iqtisadiyyata təsir göstərməkdən

62 Hansı fikir doğrudur

- Mərkəzi bankın aktivlər bazarında yeni aktivlərin alışını həyata keçirməsi faiz dərəclərini artıracaqdır
- Mərkəzi bankın yeni aktivlər alması dövriyyədə olan pul kütləsinin həcmini artıracaqdır
- Mərkəzi bankın aktivlərini satması dövriyyədə olan pul kütləsini artıracaqdır
- Mərkəzin bankların yeni aktivlər alması dövriyyədə olan pul kütləsinin həcmini azaldacaqdır
- Mərkəzi bankın aktivlərin satışını həyata keçirməsi faiz dərəclərini aşağı salacaqdır

63 Mərkəzi Bankın öhdəliklərinə aiddir

- Dövriyyədə olan milli valyuta, bankların mərkəzi bankda depozitləri, xarici dövlət istiqrazları
- Dövriyyədə olan milli valyuta və bankların depozitləri
- Dövriyyədə olan milli valyuta, yerli istiqrazlar
- Bankların depozitləri, xarici valyuta ehtiyatları
- Xarici dövlət istiqrazları

64 Bir azərbaycanlı Parisdəki kafelərdən birində yemək yeyərək kredit kart vasitəsilə 100 avroluq ödəniş etmişdir. Bu əməliyyat tədiyyə balansında necə qeyd olunacaqdır?

- Maliyyə hesabı; Fransadan xidmət idxalı
- Cari hesabda; Fransadan xidmət idxalı
- Maliyyə hesabı; Azərbaycan aktivlər ixracı
- Cari hesabda; Azərbaycan aktiv ixracı
- Maliyyə hesabı; Fransadan xidmət idxalı

65 A ölkəsində paltar istehsalına 10 vahid əmək, təkər istehsalına 20 vahid əmək tələb olunur. B ölkəsində paltar istehsalına 60 vahid əmək, təkər istehsalına 30 vahid əmək tələb olunur. Aşağıdakı fikirlərdən hansı doğrudur?

- Heç bir
- A ölkəsinin paltar istehsalında müqayisəli üstünlüyü var
- A ölkəsinin təkər istehsalında müqayisəli üstünlüyü var
- B ölkəsinin paltar istehsalında müqayisəli üstünlüyü var
- Heç bir ölkənin müqayisəli üstünlüyü yoxdur

66 Cari hesab balansı ilə bağlı aşağıdakılardan hansı doğrudur

- Monetar ekspansiya və fiskal ekspansiya isə cari hesab balansını dəyişməyəcəkdir
- Monetar ekspansiya cari hesab balansını artıracaq, fiskal ekspansiya isə azaldacaqdır
- Monetar ekspansiya və fiskal ekspansiya isə cari hesab balansını azaldacaqdır
- Monetar ekspansiya cari hesab balansını azaldacaq, fiskal ekspansiya isə artıracaqdır
- Monetar ekspansiya və fiskal ekspansiya isə cari hesab balansını artıracaqdır

67 Qısa dövrdə səbəblərindən asılı olmayaraq real məzənnənin (ExP^*/P) düşməsinin təsirini yazın

- Məcmu tələb funksiyasında yuxarıya doğru hərəkətlənmə və istehsalın isə dəyişməməsi

- Məcmu tələb funksiyasında aşağıya doğru hərəkətlənmə və istehsalın azalması
- Məcmu tələb funksiyasında yuxarıya doğru hərəkətlənmə və istehsalın azalması
- Məcmu tələb funksiyasında yuxarıya doğru hərəkətlənmə və istehsalın artması
- Məcmu tələb funksiyasında aşağıya doğru hərəkətlənmə və istehsalın artması

68 DD əyrisinə təsir göstərməyəcək faktoru seçin

- Qiymət səviyyəsi
- Monetar siyasət
- Vergilər
- Dövlət xərcləmələri
- İxrac tələbi

69 Vergilərin azalmasının açıq iqtisadiyyatın tarazlığındakı təsirini seçin

- AA və DD əyriləri sola doğru hərəkət edəcəkdir
- DD əyrisi sağa doğru hərəkət edəcəkdir
- AA əyrisi sola doğru hərəkət edəcəkdir
- AA əyrisi sağa doğru hərəkət edəcəkdir
- DD əyrisi sola doğru hərəkət edəcəkdir

70 Qısa dövrdə pul təklifində müvəqqədi artımın təsirini seçin

- Heç biri
- AA əyrisi sağa doğru hərəkət edəcəkdir və istehsal artacaqdır
- AA əyrisi sola doğru hərəkət edəcəkdir və istehsal artacaqdır
- AA əyrisi sağa doğru hərəkət edəcək və istehsal azalacaqdır
- AA əyrisi sola doğru hərəkət edəcəkdir və istehsal azalacaqdır

71 Qısa dövrdə pul təklifində müvəqqədi artımın təsirini seçin

- Heç biri
- AA əyrisi sağa doğru hərəkət edəcəkdir və valyuta dəyərsizləşəcək
- AA əyrisi sola doğru hərəkət edəcəkdir və valyutanın dəyəri yüksələcəkdir
- AA əyrisi sağa doğru hərəkət edəcək və valyutanın dəyəri yüksələcəkdir
- AA əyrisi sola doğru hərəkət edəcəkdir və valyutanın dəyəri düşəcəkdir

72 İqtisadiyyatın tarazlığıda olması üçün bunlardan hansıların tarazlığı lazımdır?

- İnvestisiya bazarının
- Məhsul bazarının və aktivlər bazarının
- İstiqraz bazarının
- Pul bazarının
- Xarici valyuta bazarının

73 Qısa dövrdə dövlət xərcləmələrinin artmasının təsirlərini seçin

- İstehsal azalacaq və valyutanın dəyəri dəyişməyəcək
- İstehsal artacaq və valyutanın dəyəri yüksələcək
- İstehsal azalacaq və valyutanın dəyəri yüksələcək
- İstehsal artacaq və valyutanın dəyəri düşəcək
- İstehsal azalacaq və valyutanın dəyəri düşəcək

74 Qısa dövrdə dövlət xərcləmələrinin təsirini seçin

- DD əyrisi sağa doğru hərəkət edəcək istehsal artacaq

- DD əyrisi sola doğru hərəkət edəcək, istehsal artacaq
- DD əyrisi sol doğru hərəkət edəcək, istehsal dəyişməyəcək
- DD əyrisi sağa doğru hərəkət edəcək istehsal azalacaq
- DD əyrisi sola doğru hərəkət edəcək istehsal artacaq

75 J-əyrisi nəyi göstərir?

- Hamısını
- Valyutanın dəyərsizləşməsinin cari hesab üzərindəki təsirlərini
- Valyutanın dəyərsizləşməsinin dövlət xərcləmələr üzərindəki təsirlərini
- Valyutanın dəyərsizləşməsinin faizlər üzərindəki təsirlərini
- Valyutanın dəyərsizləşməsinin inflasiya səviyyəsinə təsirlərini

76 Ticarətin qravitasiya modelinə görə aşağıdakılardan hansı ölkələr arasındaki ticarətin həcmində təsir göstərir?

- Hamısı
- Ölkələr arasındaki məsafə
- Ticarəti olunan məhsulların dəyəri
- İki ölkənin etnik yaxınlığı
- Tarixi yaxud da kolonial bağlılıq

77 Şəkər məhsuluna tariflərin endirilməsindən kimlər bəhrələnə bilər?

- Heç biri
- Yerli şəkər istehlakçıları
- Yerli şəkər sektorunda çalışan işçilər
- Yerli şəkər istehsalçıları
- Hamısı

78 Valyuta məzənnələrinin monetar nəzəriyyəsinə əsasən

- Pul təklifinin həcminin azalması valyutanın dərhal dəyərinin yüksəlməsinə səbəb olacaqdır
- Pul təklifinin həcminin artması valyutanın dərhal dəyərsizləşməsinə səbəb olacaqdır
- Pul təklifinin həcminin artması valyutanın uzun dövrdə dəyərsizləşməsinə səbəb olacaqdır
- Pul təklifinin həcminin azalması valyutanın dərhal dəyərsizləşməsinə səbəb olacaqdır
- Pul təklifinin həcminin azalması valyutanın məzənnəsinə təsir etməyəcəkdir

79 Gec dəyişən qiymətlər şəraitində

- Faiz dərəcələrinin yüksəlməsi gözlənilən inflasiyanın artması və valyutanın gözlənilən dəyər yüksəlişini ortaya çıxardığından, valyutanın cari dəyərsizləşməsinə səbəb olur
- Faiz dərəcələrinin yüksəlməsi gözlənilən inflasiyanın azalmasını və valyutanın gözlənilən dəyər yüksəlişini ortaya çıxardığından, valyutanın cari dəyər yüksəlişinə səbəb olur
- Faiz dərəcələrinin yüksəlməsi gözlənilən inflasiyanın azalmasını və valyutanın gözlənilən dəyərsizləşməsini ortaya çıxardığından, valyutanın cari dəyərsizləşməsinə səbəb olur
- Faiz dərəcələrinin yüksəlməsi gözlənilən deflyasiyanın azalmasını və valyutanın gözlənilən dəyər yüksəlişini ortaya çıxardığından, valyutanın cari dəyər yüksəlişinə səbəb olur
- Faiz dərəcələrinin yüksəlməsi gözlənilən inflasiyanın azalmasını və valyutanın gözlənilən dəyər yüksəlişini ortaya çıxardığından, valyutanın cari dəyərsizləşməsinə səbəb olur

80 Faiz dərəcələrinə dəyişkən qiymətlərlə olan monetar yanaşmaya əsasən hansı doğrudur?

- Pul təklifinin həcmi azaldıqda, qiymətlər tədricən azalar, və faiz dərəcələrinin dəyişməsinin qarşısını alar
- Pul təklifinin həcmi azaldıqda, qiymətlər dərhal azalar, və faiz dərəcələrinin dəyişməsinin qarşısını alar
- Pul təklifinin həcmi azaldıqda, qiymətlər dərhal azalar, və faiz dərəcələri dərhal aşağı düşər

- Pul təklifinin həcmi azaldıqda, qiymətlər tədricən azalar, və faiz dərəcələri tədricən yüksələr
- Pul təklifinin həcmi azaldıqda, qiymətlər dərhal azalar, və faiz dərəcələri dərhal yüksələr

81 Qısa dövrə aiddir

- Heç biri
- Pul təklifinin həcmi azaldıqda, faiz dərəcələri yüksələ bilər
- Pul təklifinin həcmi azaldıqda, faiz dərəcələri dəyişməz
- Pul təklifinin həcmi azaldıqda, faiz dərəcələri azala bilər
- Pul təklifinin həcmi azaldıqda, faiz dərəcələri bu azalmanın səviyyəsindən daha çox azala bilər

82 Fişer effektinə görə hansı baş verəcəkdir?

- Ölkənin gözlənilən inflyasiya səviyyəsinin azalması, həmin ölkənin depozitlərinin təklif etdiyi faizlərin bundan proporsional səviyyədə artmasına təsir göstərəcəkdir
- Ölkənin gözlənilən inflyasiya səviyyəsinin artımı, həmin ölkənin depozitlərinin təklif etdiyi faizlərin də proporsional səviyyədə artmasına təsir göstərəcəkdir
- Ölkənin gözlənilən inflyasiya səviyyəsinin artımı, həmin ölkənin depozitlərinin təklif etdiyi faizlərin proporsional səviyyədə azalmasına təsir göstərəcəkdir
- Ölkənin gözlənilən inflyasiya səviyyəsinin artımı, həmin ölkənin depozitlərinin təklif etdiyi faizlərin bundan daha çox artmasına təsir göstərəcəkdir
- Ölkənin gözlənilən inflyasiya səviyyəsinin artımı həmin ölkənin depozitlərinin təklif etdiyi faizlərin səviyyəsinə təsir göstərməyəcəkdir

83 Fikirlərdən hansı daha doğrudur?

- Heç biri
- Uzun dövrdə pul təklifinin mütləq səviyyəsi faiz dərəcələrinə təsir etməyəcəkdir, yalnız pul təklifinin davamlı artımı tədricən faiz dərəcələrinə təsir edəcəkdir
- Uzun dövrdə faiz dərəcləri pul təklifinin mütləq həcmindən asılıdır, pul təklifinin davamlı artımı isə faiz dərəcələrinə təsir etməyəcəkdir
- Qısa dövrdə faiz dərəcələri pul təklifinin mütləq həcmindən asılı deyil
- Uzun dövrdə pul təklifinin mütləq həcmi faiz dərəcələrinə təsir göstərmədiyindən, pul təklifinin davamlı artımı da faiz dərəcələrinə təsir etməyəcəkdir

84 Fikirlərdən hansı daha doğrudur?

- Heç biri
- Uzun dövrdə pul təklifinin artım səviyyəsinin faiz dərəcələrinə təsiri yoxdur
- Uzun dövrdə pul təklifinin artım səviyyəsinin faiz dərəcələrinə təsiri vardır
- Qısa dövrdə pul təklifinin artımı faizləri yüksəldəcəkdir
- Uzun dövrdə və qısa dövrdə pul təklifinin artım səviyyəsinin faiz dərəcələrinə təsiri yoxdur

85 Valyuta məzənnələrinin monetar nəzəriyyəsinə görə pul təklifinin sabit səviyyədə artımı hansına səbəb olacaq?

- Heç biri
- Tədricən eyni səviyyədə inflyasiyaya, uzun dövrdə bu inflyasiya isə işsizlik səviyyəsi və məhsul və xidmətlərin nisbi qiymətlərinə təsir göstərməyəcək
- Tədricən eyni səviyyədə inflyasiyaya, uzun dövrdə bu inflyasiya isə işsizlik səviyyəsi təsir göstərəcəkdir
- Tədricən eyni səviyyədə deflyasiyaya, uzun dövrdə bu deflyasiya işsizlik səviyyəsi və məhsul və xidmətlərin nisbi qiymətlərinə təsir göstərməyəcək
- Tədricən eyni səviyyədə inflyasiyaya, uzun dövrdə bu inflyasiya isə məhsul və xidmətlərin nisbi qiymətlərinə təsir göstərəcəkdir

86 Fikirlərdən hansı doğrudur?

- Heç biri

- Valyuta məzənnələrinə monetar yanaşma uzun dövr modelidir
- Valyuta məzənnələrinə monetar yanaşma həm uzun dövr, həm də qısa modelidir
- Valyuta məzənnələrinə monetar yanaşma qısa dövr modelidir
- Valyuta məzənnələrinə monetary yanaşma heç bir dövrdə keçərlidir

87 EUS/EU=PUS/PEU şərtinin ödənməsi üçün aşağıdakılardan hansı fərziyyə zəruridir?

- Faiz dərəclərinin bərabər olması
- Hamısı
- İnflyasiya səviyyəsinin çox yüksək olmaması
- Nəqliyyat xərclərinin və ticarətə maneələrin olmaması
- Qeyri təkmil rəqabətli mühit

88 Fikirlərdən hansı daha doğrudur?

- Heç biri
- Alıcılıq qabiliyyətinin paritetliyi nəzəriyyəsi ümumi qiymət səviyyəsinə, bir qiymət nəzəriyyəsi tək məhsul qiymətlərinə aiddir
- Alıcılıq qabiliyyətinin paritetliyi nəzəriyyəsi yalnızca tək məhsul qiymətlərinə aiddir
- Bir qiymət nəzəriyyəsi ümumi qiymət səviyyəsinə aiddir
- Bir qiymət nəzəriyyəsi həm tək, həm də ümumi qiymət səviyyəsinə adıdır

89 Bir qiymət nəzəriyyəsinə aid daha doğru fikri seçin

- Doğru cavab yoxdur
- Tİcarətə rəsmi bariyerlərin və nəqliyyat xərclərinin olmadığı rəqabətli bazarlar şəraitində, eyni məhsulların müxtəlif ölkələrdəki qiyməti eyni valyuta ilə ifadə edildikdə bərabər olmalıdır
- Eyni məhsulların müxtəlif ölkələrdəki qiyməti eyni valyuta ilə ifadə edildikdə bərabər olmalıdır
- Tİcarətə rəsmi bariyerlərin və nəqliyyat xərclərinin olduğu rəqabətli bazarlar şəraitində, eyni məhsulların müxtəlif ölkələrdəki qiyməti eyni valyuta ilə ifadə edildikdə bərabər olmalıdır
- Tİcarətə rəsmi bariyerlərin və nəqliyyat xərclərinin olmadığı rəqabətli bazarlar şəraitində, bütün məhsulların müxtəlif ölkələrdəki qiyməti eyni valyuta ilə ifadə edildikdə bərabər olmalıdır

90 Alıcılıq qabiliyyətinin paritetliyi şərtində hansı doğrudur? EUS/EU – dollar/avro məzənnəsi, PEU – Avrozonada qiymət səviyyəsi, PUS- ABŞ-da qiymət səviyyəsi.

- Heç biri
- EUS/EU=PUS/PEU
- EUS/EU=PEU+PUS
- EUS/EU=PEU/PUS
- EUS/EU=PEUXPUS

91 Forward və spot məzənnələrə aiddir

- Heç biri
- Bərabər olmaları şərt deyil, lakin bir biri ilə əlaqəli dəyişirlər
- Bir birindən əlaqəsiz dəyişirlər
- Həmişə bir birinə bərabər olurlar
- Forward məzənnələr həmişə spot məzənnələrdən yüksək olurlar

92 Faiz paritetliyinin ifadəsini təqdim edin. RUS – dollar faiz dərəcələri, REU- avro faiz dərəcələri, Ee- gözlənilən məzənnə səviyyəsi, E- cari məzənnə səviyyəsi

- Heç biri
- RUS=REU+(Ee-E)/E
- RUS=REU+Ee

- RUS= (Ee-E)/E
- RUS=REU+Ee+PUS

93 Fikirlərdən hansı daha doğrudur?

- Heç biri
- Verilən faiz dərəcələrində, gözlənilən məzənnə yüksəlişi cari məzənnə yüksəlişinə səbəb olur
- Verilən faiz dərəcələrində, gözlənilən məzənnə yüksəlişi cari məzənnə səviyyəsinə təsir etmir
- Verilən faiz dərəcələrində, gözlənilən məzənnə yüksəlişi cari məzənnə enişinə səbəb olur
- Verilən dollar faiz dərəcəsi və gözlənilən məzənnə səviyyəsində, avro depozitlərinin faiz dərəcələrinin yüksəlməsi avronun dəyərini aşağı salacaqdır

94 Avro və dollarda ifadə olunmuş depozitlərin olduğunu fərz etsək, fikirlərdən hansı daha doğrudur?

- Heç biri
- Dollar depozitlərin verilmiş faizlərində və sabit gözlənilən məzənnə səviyyəsində, avro depozitlər tərəfindən təklif edilən faiz dərəcələrinin yüksəlməsi avronun dəyərini yüksəldəcək
- Avro depozitləri tərəfindən təklif edilən faiz dərəcələrinin yüksəlməsi avronun dəyərini aşağı salacaq
- Avro depozitləri tərəfindən təklif edilən faiz dərəcələrinin yüksəlməsi avronun dəyərini yüksəldəcək
- Avro depozitləri tərəfindən təklif edilən faiz dərəcələrinin yüksəlməsi avronun dəyərinə təsir göstərməyəcək

95 Avro və dollarda ifadə olunmuş depozitlərin olduğunu fərz etsən, fikirlərdən hansı daha doğrudur?

- Heç biri
- Avro depozitlərin verilən faizlərində və sabit gözlənilən məzənnə səviyyəsində, dollar depozitləri tərəfindən təklif edilən faiz dərəcələrinin yüksəlməsi dolların dəyərini yüksəldəcək
- Dollar depozitləri tərəfindən təklif edilən faiz dərəcələrinin yüksəlməsi dolların dəyərini aşağı salacaq
- Dollar depozitləri tərəfindən təklif edilən faiz dərəcələrinin yüksəlməsi dolların dəyərini yüksəldəcək
- Dollar depozitləri tərəfindən təklif edilən faiz dərəcələrinin yüksəlməsi dolların dəyərinə təsir göstərməyəcək

96 Spesifik tariflər nədir?

- Heç biri
- Idxal olunmuş hər vahid məhsula görə alınan müəyyən məbləğdə vergi
- Idxal olunmuş məhsulun dəyərinin faizi ilə hesablanan vergi
- Idxala kəmiyyət məhdudiyyətləri
- Bəzi məhsullara verilən tarif güzəştləri

97 Ticarət həddləri nədir?

- Heç biri
- Ölkənin ixracının qiymətinin idxalının qiymətinə nisbəti
- Ölkənin idxalının qiyməti
- Ölkənin ixracının həcmi
- Ölkənin idxalının miqdarı

98 Dollar depozitlərinin faiz dərəcələri 10 %, avro depozitlərinin ki isə 12 %-dir. Dolların avroya nəzərən -- 4 (mənfi dörd) % dəyərini itirməsi gözlənilir. İnvestor hansı aktivə yatırımlıdır?

- Heç birinə
- Dollar depozitlərinə
- İnvestor üçün hər iki depozitin fərqi yoxdur
- Avro depozitlərinə
- Verilən məlumatlarla bunu müəyyən etmək mümkün deyil

99 Dollar depozitlərinin faiz dərəcələri 10 %, avro depozitlərinin ki isə 6 %-dir. Dolların avroya

nəzərən 8% dəyərini itirməsi gözlənilir. İnvestor hansı aktivə yatırıım etməlidir?

- Heç birinə
- Dollar depozitlərinə
- İnvestor üçün hər iki depozitin fərqi yoxdur
- Avro depozitlərinə
- Verilən məlumatlarla bunu müəyyən etmək mümkün deyil

100 Dollar depozitlərinin faiz dərəcələri 10 %, avro depozitlərinin ki isə 6 %-dir. Dolların avroya nəzərən 4 % dəyərini itirməsi gözlənilir. İnvestor hansı aktivə yatırıım etməlidir?

- Dollar depozitlərinə
- Verilən məlumatlarla bunu müəyyən etmək mümkün deyil
- İnvestor üçün hər iki depozitin fərqi yoxdur
- Avro depozitlərinə
- Heç birinə

101 Dollar depozitlərinin faiz dərəcələri 10 %, avro depozitlərinin ki isə 5 %-dir. Dolların avroya nəzərən 0 % dəyərini itirməsi gözlənilir. İnvestor hansı aktivə yatırıım etməlidir?

- Heç birinə
- Dollar depozitlərinə
- İnvestor üçün hər iki depozitin fərqi yoxdur
- Avro depozitlərinə
- Verilən məlumatlarla bunu müəyyən etmək mümkün deyil

102 Dollar depozitlərinin faiz dərəcələri 10 %, avro depozitlərinin ki isə 5 %-dir. İnvestor hansı aktivə yatırıım etməlidir?

- Heç birinə
- Verilən məlumatlarla bunu müəyyən etmək mümkün deyil
- Avro depozitlərinə
- Dollar depozitlərinə
- İnvestor üçün hər iki depozitin fərqi yoxdur

103 Cari məzənnə 1 avro 1.165 dollardır. Növbəti ilə gözlənilən məzənnə isə 1 avro 1.10 dollardır. Dollar faiz dərəcələri 10 %, avro depozitlərin faiz dərəcələri 5 %-dir. Avro depozitlərin dollarla ifadə olunmuş gözlənilən gəlirliliyi nə qədərdir?

- Heç biri
- 0.01
- 0.11
- 0.1
- 0.0

104 Cari məzənnə 1 avro 1.10 dollardır. Növbəti ilə gözlənilən məzənnə isə 1 avro 1.165 dollardır. Dollar faiz dərəcələri 10 %, avro depozitlərin faiz dərəcələri 5 %-dir. Avro depozitlərin dollarla ifadə olunmuş gözlənilən gəlirliliyi nə qədərdir?

- Heç biri
- 0.1
- 0.01
- 0.11
- 0.0

105 Cari məzənnə səviyyəsində 1 avro 1.10 dollardır. Növbəti ilə gözlənilən məzənnə isə 1 avro 1.166 dollardır. Dollar faiz dərəcələri 10 %, avro depozitlərin faiz dərəcələri 5 %-dir. Avro depozitlərin dollarla ifadə olunmuş gözlənilən gəlirliyi nə qədərdir?

- Heç biri
- 0.11
- 0.01
- 0.1
- 0.0

106 Arbitraj fəaliyyəti nədir?

- Valyutanın qorunması
- Valyutanın ucuza alınıb bahaya satılması əməliyyatı
- Valyutanın ucuza alınıb depozit qoyulması əməliyyatı
- Valyutanın bahaya alınıb ucuza satıldığı xüsusi əməliyyat
- Valyutanın spot məzənnədə alınıb forward məzənnədə satılması

107 Xarici valyuta svapları nədir?

- Heç biri
- Valyutanın spot məzənnə ilə satışı və forward məzənnə ilə alışını təsdiq edən müqavilə
- Valyutanın forward məzənnə ilə alış
- Valyutanın spot məzənnə ilə satışı
- Valyutanın spot və forward məzənnə ilə satışı

108 Fikirlərdən hansı doğrudur

- Hamısı
- Heç biri
- Spot məzənnələr həmişə forward məzənnələrdən aşağı olur
- Spot məzənnələr həmişə forward məzənnələrdən yüksək olur
- Spot və forward məzənnələr həmişə bərabər olurlar

109 Xarici valyuta ticarətinin ən çox edildiyi mərkəzi seçin

- Tokyo
- London
- Frankfurt
- Nyu York
- Sinqapur

110 Məhsulların qiyməti dəyişmirsə, dolların funta nəzərən dəyərinin aşağı düşməsi nəyə səbəb olar?

- Heç biri
- Amerikan cinslərini britaniya sviterlərinə nisbətən daha ucuz olmasına
- Amerikan cinslərinin britaniya sviterlərinə nisbətən daha baha olmasına
- Britaniya sviterlərinin amerikan cinslərinə nisbətən daha ucuz olmasına
- Sviter və cinslərin nisbi qiymətlərini dəyişdirməyəcək

111 Məhsulların qiyməti dəyişmirsə, dolların funta nəzərən dəyərinin yüksəlməsi nəyə səbəb olar?

- Heç biri
- Britaniya sviterlərinin amerikan cinslərinə nisbətən daha ucuz olmasına
- Sviter və cinslərin nisbi qiymətlərini dəyişdirməyəcək

- Britaniya sviterlərinin amerikan cinslərinə nisbətən daha baha olmasına
- Amerikan cinslərini britaniya sviterlərinə nisbətən baha olmasına

112 Aşağıdakı fikirlərdən hansı doğrudur

- Ölkə valyutasının dəyərinin düşməsi yerli və xarici vətəndaşlar üçün onun satdığı məhsulları ucuzlaşdırar
- Ölkə valyutasının dəyərinin düşməsi xarici vətəndaşlar üçün onun satıldığı məhsulları daha ucuz edər
- Ölkə valyutasının dəyərinin düşməsi yerli vətəndaşlar üçün onun satıldığı məhsulları daha ucuz edər
- Ölkə valyutasının dəyərinin düşməsi xarici vətəndaşlar üçün onun satıldığı məhsulları daha baha edər
- Ölkə valyutasının dəyərinin düşməsi yerli vətəndaşlar üçün onun satıldığı məhsulları daha baha edər

113 Ölkə valyutasının dəyərinin yüksəlməsinə aiddir

- Heç biri
- İxracının nisbi qiymətini artırar, idxalının nisbi qiymətini aşağı salar
- İxracının və idxalının nisbi qiymətini artırar
- İxracının nisbi qiymətini aşağı salar, idxalının nisbi qiymətini artırar
- İxracının və idxalının nisbi qiymətini aşağı salar

114 Nyu-Yorkda 50 dollar olan köynəyi almaq üçün 25 funt tələb olunursa, dollar/funt məzənnəsini müəyyən edin

- 3.5
- 2.0
- 0.5
- 1.5
- 2.5

115 Nyu-Yorkda 50 dollar olan köynəyi almaq üçün 100 funt tələb olunursa, dollar/funt məzənnəsini müəyyən edin

- 2.0
- 0.5
- 2.5
- 1.5
- 3.5

116 Dollar/funt məzənnəsinin 1.50 olduğunu nəzərə alsaq, qiyməti 45 dollara olan Amerikan cinsini almaq üçün nə qədər Britaniya funtu tələb olunar?

- 25 funt
- 30 funt
- 20 funt
- 10 funt
- 35 funt

117 Dollar/funt məzənnəsinin 1.80 olduğunu nəzərə alsaq, qiyməti 45 dollara olan Amerikan cinsini almaq üçün nə qədər Britaniya funtu tələb olunar?

- 40 funt
- 25 funt
- 20 funt
- 10 funt
- 30 funt

118 Dollar/funt məzənnəsi 1.50 olarsa, Nyukasl şəhərində qiyməti 50 Britaniya funt olan köynəyi almaq üçün nəqədər dollar tələb olunur?

- 80 dollar
- 75 dollar
- 60 dollar
- 50 dollar
- 70 dollar

119 Dollar/funt məzənnəsi 1.25 olarsa, Nyukasl şəhərində qiyməti 50 Britaniya funt olan köynəyi almaq üçün nəqədər dollar tələb olunur?

- 40 dollar
- 62.5 dollar
- 60 dollar
- 50 dollar
- 70 dollar

120 Pulun dəyərini sürətlə itirməsilə nəticələnən yüksək səviyyəli və nəzarətdən çıxmış inflasiya forması necə adlanır?

- Heç biri
- Hiperinflasiya
- Staqflyasiya
- Superinflasiya
- Maqinflyasiya

121 Fıkirlərdən hansı daha doğrudur

- Heç biri
- Pul təklifinin daimi artımı, uzun dövrdə ölkə valyutasının dəyərinin xarici valyutalara nəzərən aşağı düşməsinə təsir göstərəcəkdir
- Pul təklifinin daimi artımı, uzun dövrdə ölkə valyutasının dəyərinin xarici valyutalara nəzərən yüksəlməsinə təsir göstərəcəkdir
- Pul təklifinin müvəqqəti artımı ölkə valyutasının dəyərinin xarici valyutalara nəzərən uzun müddəti dövrdə aşağı düşməsinə səbəb olacaqdır
- Pul təklifinin daimi artımı, qısa dövrdə ölkə valyutasının dəyərinin xarici valyutalara nəzərən yüksəlməsinə təsir göstərəcəkdir

122 Pul təklifinin artım səviyyəsində davamlı dəyişiklik

- Dərhal real pul təklifinin həcmində təsir göstərərək faizləri aşağı salar
- Uzun dövrdə tədricən qiymətlərin artımına, və real pul təklifinin həcmində təsir göstərərək faizləri artırır
- Uzun dövrdə tədricən qiymətlərin artımına, və real pul təklifinin həcmində təsir göstərərək faizləri azaldar
- Uzun dövrdə tədricən qiymətlərin artımına, və nominal pul təklifinin həcmində təsir göstərərək faizləri artırır
- Uzun dövrdə tədricən qiymətlərin artımına, və nominal pul təklifinin həcmində təsir göstərərək faizləri azaldar

123 Pul təklifinin dəyişməsinin təsirinə aid ola bilər

- Heç biri
- Uzun dövrdə faiz dərəcələri və məhsul istehsalı səviyyəsinə təsir göstərməyəcək
- Uzun dövrdə faiz dərəcələrinin dəyişməsinə
- Uzun dövrdə faiz dərəcələrini və məhsul istehsalının səviyyəsinin dəyişməsinə
- Uzun dövrdə məhsul istehsalının səviyyəsinin dəyişməsinə

124 Pul təklifinin daimi artımı nəyə səbəb olar

- Heç biri
- Qiymətlərin proporsional olaraq artımına
- Qiymətlərin proporsional səviyyədən az artımına
- Qiymətlərin proporsional səviyyədən çox artımına
- Uzun dövrdə qiymətlərin sabit qalmasına

125 ABŞ-da pul təklifinin azalmasının avro/dollar məzənnəsinə təsiri

- ABŞ pul təklifinin azalmasının avro/dollar məzənnəsi üzərində təsiri olmaz
- Avronun dollar dəyəri yüksələr
- Dolların avroya nəzərən dəyəri aşağı düşər
- ABŞ pul təklifinin azalması faizlərin aşağı düşməsinə, və dolların avroya nəzərən dəyərinin yüksəlməsinə təsir göstərər
- Dolların avroya nəzərən dəyəri yüksələr

126 Avrozonada pul təklifinin azalmasının avro/dollar məzənnəsi üzərində təsiri nə olar?

- Avrozonada pul təklifinin azalması faizlərin aşağı düşməsinə, və avronun dollar nəzərən dəyərinin yüksəlməsinə təsir göstərər
- Avronun dollara nəzərən dəyəri yüksələr
- Dolların avroya nəzərən dəyəri yüksələr
- Avronun dollara nəzərən dəyəri aşağı düşər
- Pul təklifinin dəyişməsinin bu məzənnə üzərində təsiri olmaz

127 Doğru olan fikri seçin

- ABŞ-da genişləndirilmiş monetar siyaset dolların avroya nəzərən dəyərini aşağı salacaq, Avrozonada pul bazارında avronun məcmu tələbini artıracaq
- ABŞ-da genişləndirilmiş monetar siyaset dolların avroya nəzərən dəyərini aşağı salacaq, Avrozonada pul bazarındakı tarazlığa isə təsir göstərməyəcək
- ABŞ-da genişləndirilmiş monetar siyaset dolların avroya nəzərən dəyərini yüksəldəcək, Avrozonada pul bazarında avronun təklifini artıracaq
- ABŞ-da genişləndirilmiş monetar siyaset dolların avroya nəzərən dəyərini yüksəldəcək, Avrozonada pul bazarındakı tarazlığa təsir göstərməyəcək
- ABŞ-da genişləndirilmiş monetar siyaset dolların avroya nəzərən dəyərini aşağı salacaq, Avrozonada pul bazarında avronun təklifini artıracaq

128 Doğru fikri seçin

- Avrozonada genişləndirilmiş monetar siyaset avronun dollara nəzərən dəyərini aşağı salacaq, ABŞ-da pul bazarında dolların məcmu tələbini artıracaq
- Avrozonada genişləndirilmiş monetar siyaset avronun dollara nəzərən dəyərini aşağı salacaq, ABŞ-da pul bazarındakı tarazlığa isə təsir göstərməyəcək
- Avrozonada genişləndirilmiş monetar siyaset avronun dollara nəzərən dəyərini yüksəldəcək, ABŞ-da pul bazarında dolların təklifini artıracaq
- Avrozonada genişləndirilmiş monetar siyaset avronun dollara nəzərən dəyərini yüksəldəcək, ABŞ-da pul bazarındakı tarazlığa təsir göstərməyəcək
- Avrozonada genişləndirilmiş monetar siyaset avronun dollara nəzərən dəyərini aşağı salacaq, ABŞ-da pul bazarında dolların təklifini artıracaq

129 Yanlış fikri seçin

- Hamısı doğrudur
- Milli gəlirin artması faiz dərəcələrinin azalmasına təsir göstərəcəkdir
- Faiz dərəcələrinin yüksəlməsi ölkə valyutasının dəyərini artıracaqdır
- Faiz dərəcələri artdıqca pula olan məcmu tələb azalacaqdır
- Pul təklifinin həcmiin artması ölkə valyutasının dəyərini aşağı salacaqdır

130 Doğru fikri seçin

- Doğru fikir yoxdur
- Pul təklifinin artması ölkə valyutasını dəyərinin yüksəlməsinə təsir göstərər
- Pul təklifinin artması ölkə valyutasını dəyərinin aşağı düşməsinə təsir göstərər
- Pul təklifinin artması faiz dərəcələrinin yüksəlməsinə təsir göstərər
- Pul təklifinin həcmnin dəyişməsinin valyuta məzənnələri üzərində təsiri yoxdur

131 Ölkənin pul təklifinin həcmının artmasının ola biləcək nəticəsini seçin

- Heç biri
- Ölkə valyutasının dəyəri aşağı düşər
- Ölkə valyutasının dəyəri dəyişməz
- Ölkə valyutasının dəyəri yüksələr
- Faiz dərəcələri yüksələr

132 Ölkənin pul təklifinin həcmini azaltmasının ola biləcək nəticəsini seçin

- Heç biri
- Ölkə valyutasının dəyəri yüksələr
- Ölkə valyutasının dəyəri dəyişməz
- Ölkə valyutasının dəyəri aşağı düşər
- Faiz dərəcələri aşağı düşər

133 Əgər pul təklifinin artıqlığı varsa, hansı baş verər

- İstiqrazların qiymətləri aşağı düşər
- Faiz dərəcləri aşağı düşər
- Faiz dərəcləri dəyişməz
- Faiz dərəcləri yüksəlir
- Heç biri

134 Pul təklifinin funksiyasına aiddir

- Heç biri
- Vertikal qrafiki var, çünki verilən qiymətlər şəraitində pul təklifinin həcmi Mərkəzi Bank müəyyən edir
- Horizontal qrafiki var, çünki pul təklifini pulun tələbi müəyyən edir
- Horizontal qrafiki var, çünki pul təklifini Mərkəzi Bank müəyyən edir
- Vertikal qrafiki var, çünki pul təklifi artıqca faizlər yüksəlir

135 Məcmu pul tələbənin funksiyasına- $L(R,Y)$ – aid olanı seçin

- Heç biri
- Funksiyanın qrafiki aşağıya doğru istiqamətlənir çünki faiz dərəcləri aşağı düşdükcə iqtisadiyyatda pula tələb artır
- Funksiyanın qrafiki aşağıya doğru istiqamətlənir çünki faiz dərəcləri aşağı düşdükcə iqtisadiyyatda pula tələb azalır
- Funksiyanın qrafiki yuxarıya doğru istiqamələnir çünki faiz dərəcələri aşağı düşdükcə iqtisadiyyatda pula tələb artır
- Funksiyanın qrafiki faiz dərəcəsini göstərən oxa parallel vertical düz xəttidir, çünki faiz dərəcələrinin dəyişməsi pula olan tələbə təsir göstərmir

136 Məcmu pul tələbini ifadə edən formuləni seçin

- Heç biri
- $MD = PxL(R,Y)$

- MD=L(R,Y)
- MD=PxL(R)
- MD=PxL(Y)

137 Fikirlərdən hansı daha doğrudur

- Heç biri
- pul təklifinin artırılması faiz dərəcələrini qısa dövrdə azaldar
- Pul təklifinin artırılması faiz dərəcələrini bütün dövrlərdə azaldar
- pul təklifinin artırılması faiz dərəcələrini qısa dövrdə artırar
- Pul təklifinin artırılması faiz dərəcələrini uzun dövrdə azaldar

138 Fikirlərdən hansı doğrudur

- Pul təklifi artıqlığı varsa faiz dərəcələri aşağı düşər, pul tələbi artıqlığı varsa faiz dərəcələri yüksələr
- Pul təklifi artıqlığı varsa faiz dərəcələri yüksələr, pul tələbi artıqlığı varsa faiz dərəcələri aşağı düşər
- Heç biri
- Pul təklifi və pul tələbi artıqlığı varsa faiz dərəcələri yüksələr
- Pul təklifi və pul tələbi artıqlığı varsa faiz dərəcələri aşağı düşər

139 Məcmu pul tələbi nədən asılıdır?

- Heç biri
- Hamısı
- Qiymət səviyyəsi
- Faiz dərəcələri
- Real milli gəlir

140 Fərdin likvidliyə olan ehtiyacı nə zaman artar?

- Hamısı
- Fərdin apardığı əməliyyatların ümumi dəyəri qalxarsa
- Fərd yeni ATM kartı əldə edərsə
- Fərdin apardığı əməliyyatların ümumi dəyəri düşərsə
- Fərdin istehlak tələbi azalırsa

141 Fəndlərin aktivlərə olan tələbinə nə təsir edir?

- Heç biri
- Aktivin digər aktivlərlə müqayisədə gözlənilən gəlirliyi
- Aktivlərin likvidliyi
- Aktivlərin risklilik həcmi
- Hamısı

142 Pulun funksiyalarına hansı aiddir

- Heç biri
- Hamısı
- Ölçü vahidi
- Dəyər saxlama
- Ödəmə aləti

143 Amerikan vətəndaşı Yapon maşını alır. Ödəməni Nyu Yorkadakı bank hesabından çeklə edir. Bu əməliyyat ABŞ tədiyyə balansında necə qeyd olunur

- Heç biri

- Cari hesabda debit kimi, maliyyə hesabında kredit kimi
- Kapital hesabında debit, maliyyə hesabında kredit
- Kapital hesabında kredit, maliyyə hesabında debit
- Cari hesabda debit, kapital hesabında kredit

144 ABŞ Argentinanın 10 000 dollar borcunu bağışlayır. ABŞ tədiyyə balansında nece qeyd olunur bu əməliyyat

- Cari hesabda, debit işaretə ilə
- Maliyyə hesabında, ABŞ aktiv ixracı kimi
- Cari hesabda, Argentina maliyyə transferi
- Maliyyə hesabında, ABŞ idxalı kimi
- Cari hesabda, ABŞ aktiv ixracı kimi

145 Tədiyyə balansının tərkib hissələrini tam olaraq qeyd edin

- Cari hesab, maliyyə hesabı və kapital hesabı
- Cari hesab, maliyyə hesabı, kapital hesabı və balanslaşdırıcı maddələr
- Maliyyə hesabı, kapital hesabı, balanslaşdırıcı maddələr
- Maliyyə hesabı və kapital hesabı
- Cari hesab və maliyyə hesabı

146 Beynəlxalq əməliyyatlar tədiyyə balansında necə qeyd edilir?

- Üç dəfə, debit, kredit və öhdəliklər kimi
- İki dəfə, həm debit, həm kredit kimi
- Bir dəfə debit kimi
- Bir dəfə ya debit ya da kredit kimi
- Bir dəfə kredit kimi

147 Qapalı iqtisadiyyat üçün milli gəlir bərabərliyini yazın. C-istehlak, İ-investisiya, S-yığlm, T-vergi, G-dövlət xərcləməsi, EX- ixrac, İM-dxal, CA- cari hesab

- $Y=C+I+G+IM$
- $Y=C+I+G$
- $Y=C+I+G+EX$
- $Y=C+I+G+CA$
- $Y=C+S+T+CA$

148 Açıq iqtisadiyyat üçün milli gəlir bərabərliyini yazın. C-istehlak, İ-investisiya, S-yığlm, T-vergi, G-dövlət xərcləməsi, EX- ixrac, İM-dxal, CA- cari hesab

- $Y=C+I+G$
- $Y=C+I+G+CA$
- $Y=C+S+T+CA$
- $Y=C+I+G+EX$
- $Y=C+I+G+IM$

149 CA (cari hesab) bərabərdir

- Heç biri
- $Y-(C+I+G)$
- $Y-C+I+G$
- $Y-(C-I+G)$
- $Y-(C+I-G)$

150 Aşağıdakə bərabərlikdən hansı daha doğrudur. CA (cari hesab), EX (ixrac), İM (idxal)

- Heç biri
- CA=EX-İM
- CA= İM-EX
- CA=EX+İM
- CA=EX=İM

151 Doğru cavabı seçin

- Heç biri
- Qapalı iqtisadiyyatdan fərqli olaraq açıq iqtisadiyyatda yiğım və investisiyanın bərabər olmaması
- Qapalı iqtisadiyyatda yiğım və investisiyanın səviyyəsinin bərabər olmaması
- Açıq iqtisadiyyatda yiğım və investisiyanın səviyyəsinin bərabər olması
- Qapalı iqtisadiyyatdan fərqli olaraq açıq iqtisadiyyatda yiğım və investisiyanın bərabər olması

152 ABŞ-a aid etmək olar

- Heç biri
- Cari hesabda defisitin olmasını
- Cari hesabın balanslı olmasını
- Cari hesabda profsitin olmasını
- Cari hesabda profsitin yoxsa defisitin olmasını müəyyən etmək çətindir

153 ÜDM nəyi ölçür?

- Heç biri
- ÜMM-un amortizasiyasını
- Ölkə daxilindəki xidmətlərin səviyyəsini
- Hamısı
- Ölkə daxilində istehsalın səviyyəsini

154 Aşağıdılardan hansı ÜMM-a daxil etmək mümkündür?

- Hamısı
- Heç biri
- İstifadə olunmuş evin satışı
- İstifadə olunmuş dərsliyin satışı
- Ev tikintisində istifadə olunmuş daşın satışı

155 Ölkənin ümum milli məhsulu (ÜMM) nədir?

- Müəyyən dövrdə ölkə ərazisində istehsal olunan məhsulların bazar dəyərinin məcmusu
- Müəyyən dövrdə ölkənin istehsal amillərinin istehsal etdiyi son məhsul və xidmətlərin bazar dəyərinin məcmusu
- Müəyyən dövrdə ölkənin istehsal amillərinin istehsal etdiyi məhsulların bazar dəyərinin məcmusu
- Müəyyən dövrdə ölkənin istehsal amillərinin istehsal etdiyi aralıq məhsul və xidmətlərin bazar dəyərinin məcmusu
- Müəyyən dövrdə ölkə ərazisində istehsal olunan son məhsul və xidmətlərin bazar dəyərinin məcmusu

156 İvestisiyalara mübahisələrin həll edilməsi üzrə Beynəlxalq mərkəzin fəaliyyət göstərməsinin əsas və başlıca məqsədləri bundan ibarətdir:

- şirkətlərə kreditlərin təqdim edilməsi yolu ilə inkişaf edən ölkələrdə xüsusi sektorun maliyyələşdirilməsi
- arbitraj hüququ və qanunvericilik məsələləri üzrə tədqiqatların həyata keçirilməsi
- investisiyaların yerləşdirilməsi üzrə şirkətlərə texniki və məsləhət vermə xidmətlərin göstərilməsi

- çıxarma və emaledici sənayesinə öz maliyyə vəsaitləri hesabına investisiyaların həyata keçirilməsi
- fərdi investorların axtarışı və risklərin idarə olunmasında yardımının göstərilməsi

157 İvestisiyalara mübahisələrin həll edilməsi üzrə Beynəlxalq mərkəzin əsas və başlıca məqsədləri bundan ibarətdir:

- investisiya layihələrin işlənib hazırlanmasına və həmin layihələrin ölkələrin tələbatlarına uyğunluğunun təmin edilməsinə yardım
- ölkələrin hökumətləri və xarici investorlar arasında yaranan ziddiyətlərin arbitraj qaydasında həll edilməsi üzrə vasitəcilik xidmətlərin təqdim olunması
- inkişaf edən ölkələrə xarici investisiyaların cəlb edilməsi məqsədilə texniki yardımın həyata keçirilməsi
- inkişaf edən ölkələrdə istehsal sferasına yönəldilən investisiyalara təminatların təqdim edilməsi
- qeyri-kommersiya risklərdən siğortalanmanın və təkrar siğortalanmanın həyata keçirilməsi

158 İvestisiyalara təminat verilməsi üzrə beynəlxalq agentliyin fəaliyyətinin əsas və başlıca məqsədləri bundan ibarət deyil:

- investisiya layihələrin işlənib hazırlanmasına və həmin layihələrin ölkələrin tələbatlarına uyğunluğunun təmin edilməsinə yardım
- inkişaf edən ölkələrdə şirkətləri kreditlərin təqdim edilməsi yolu ilə xüsusi sektorun maliyyələşdirilməsi
- inkişaf edən ölkələrə xarici investisiyaların cəlb edilməsi məqsədilə texniki yardımın həyata keçirilməsi
- inkişaf edən ölkələrdə istehsal sferasına yönəldilən investisiyalar üçün təminatların təqdim olunması
- qeyri-kommersiya risklərdən siğortalanmanın və təkrar siğortalanmanın həyata keçirilməsi

159 Aşağıda sadalananlardan ticarət kreditini yanlış xarakterizə edən nədir:

- ticarət krediti bundan ibarətdir ki, sahibkar əmtəə malını ödənişin təxirə salınması şərti ilə əldə edir
- ticarət krediti veksel adlandırılın borc intizamı əsasında verilir
- ticarət kreditindən daha çox əmtəə malını topdan əldə edən alıcılar istifadə edirlər
- pərakəndə satış zamanı ticarət kreditindən istifadə olunması da istisna edilmir
- əmtəə malını əldə edən sahibkar tədarükçü ilə bağlanmış kontrakt (müqavilə) uyğun olaraq, əldə olunmuş əmtəə malının dəyərini əmtəə şəklində təqdim edilmiş kreditə görə hesablanan faizlərin müəyyən müddət ərzində ödənilməsi şərti ilə ona (tədarükçüyə) qaytarılmasını öhdəsinə götürür

160 İqtisadi mühitin xarici dəyişilən makroiqtisadi faktorlara aid deyil:

- kapital əmtəələrin idxalat-ixracat azadlığı dərəcəsi
- vergi qoyuluşu səviyyəsi
- dünya bazarlarındakı konyunktura
- xarici ticarət və tədiyyə balanslarının vəziyyəti
- valyuta məzənnələri

161 İqtisadi mühitin daxili dəyişilən makroiqtisadi faktorlara aid deyil:

- vergi qoyuluşu səviyyəsi
- xarici ticarət və tədiyyə balanslarının vəziyyəti
- daxili milli məhsul və capital qoyuluşlarının dimanikası
- inflasiya və işsizlik səviyyəsi
- kreditlərin əldə edilməsinin mümkünluğu və asanlığı

162 Xarici borc kapitalının cəlb olunması və qızıl valyuta ehtiyatları hesabına ödəniş balansının mənfi qalığının sistematiq olaraq örtülməsi:

- istehsalçı böhranı
- ödəniş balansının böhranı
- alıcılıq qabiliyyətinin böhranı

- likvidliyin böhranı
- valyuta böhranı

163 Hansı dövrdə tsiklik işsizlik < 0 olur?

- durğunluq və canlanma dövründə
- canlanma və yüksəliş dövründə
- yüksəliş və tənəzzül dövründə
- tənəzzül və canlanma dövründə
- tənəzzül və durğunluq dövründə

164 Hansı dövrdə tsiklik işsizlik > 0 olur?

- hamısı düzdür
- tənəzzül dövründə
- canlanma dövründə
- depressiya dövründə
- yüksəliş dövründə

165 İqtisadi artım nədə ifadə olunur?

- neft hasilatının artımında
- real ÜMM-in artım tempində
- əmək haqqının artımında
- ÜMM-in dəyərində
- ÜMM-in mütləq artımında

166 İqtisadi artımın optimal məqsədi:

- bütün əhalinin həyat səviyyəsinin artması
- geniş təkrar istehsalın sabit artım tempini
- milli iqtisadiyyatın inkişafı
- müəssisələrin inkişafı
- kənd təsərrüfatının inkişafı

167 Aşağıdakılardan biri iqtisadi artımın amillərinə daxil deyil:

- artan resursların səmərəli bölgüsü
- intensiv artım
- texniki tərəqqi
- əsas kapitalın həcmi
- təbii resursların kəmiyyət və keyfiyyəti

168 İqtisadi artımın hansı əsas tipləri var?

- ekstensiv tip
- ekstensiv və intensiv tipi
- sabit inkieaf tipi
- sürətli inkieaf tipi
- intensiv tip

169 J.B.Seyin “Bazarlar qanunu”nun əsas mahiyyəti nədir?

- əmtəələrin dəyəri yalnız alıcılar tərəfindən tənzimlənir
- daxili bazarlarda xaricidəki kimi məhsullar məhsullarla alınır
- alıcı əmtəənin satıcısına təkcə əmək haqqını deyil, həm də mənfəəti ödəməlidir

- "bütün alınanlar satılıb və bütün satılanlar alınır"
- əmtəələrin bazar qiyməti tələb və təklifin təsiri altında əmələ gəlir

170 J.B.Seyin xidmətlərindən biri ondan ibarətdir ki:

- D.Rikardonun qəbul etmədiyi ümumi istehsal böhranının mümkünüyünü qəbul edirdi
- sərvətin mənbəyini millətin istehsal potensialında görmüşdür
- satış problemini iqtisadi nəzəriyyənin mərkəzinə qoymuşdur
- əhalinin sayının dəyişməsi qanuna uyğunluqlarını öyrənən ilk adam olmuşdur
- D.Rikardonun qəbul etdiyi ümumi istehsal böhranının mümkünüyünü qəbul etmirdi

171 D.Rikardo görə:

- fəhlə və torpaq mülkiyyətçiləri bütün şəraitlərdə ictimai sərvətin artmasında maraqlıdır
- iqtisadi inkişafla gəlirin bölgüsü arasında çox sıx əlaqə vardır
- renta qiymət ilə əmək haqqı və mənfəətin fərqidir
- əgər mənfəət və əmək haqqı qiymətə münasibətə görə birincidirsə, renta isə ona münasibətə ikincidir həqiqi sərvətin hər cür artımı onda tətbiq olunan əməyin miqdarının hər cür artımı, dolayısı torpaqdan əldə olunan rentanın yüksəlməsinə gətirib çıxarıır

172 D.Rikardo vergiqoyma məsələsini nə ilə əlaqədə öyrənmişdi:

- əmək-dəyər nəzəriyyəsi ilə
- gəlir bölgüsü ilə
- məhsul istehsalının həcmi ilə
- kapital yığımı ilə
- pulun miqdar nəzəriyyəsi ilə

173 A.Smitin əmək-dəyər nəzəriyyəsinin ziddiyəti ondadır ki:

- O dəyərin mənbəyini, qızıl, gümüş və digər qiymətli metallar istehsalına sərf olunan konkret əməyi, ümumi əmək kimi vermişdir
- O əməklə kapital arasındaki mübadilə prosesini və əmtəələrin reallaşmasında əmələ gələn gəlirlərin təhlilini əmək-dəyər mövqeyində apara bilməmişdir
- O dəyərin mütləq və nisbi formada olduğunu göstərmişdir
- O bölgünün cəmiyyətin maddi sərvətinin artması üçün daha əlverişli sosial şəraitin yaratdığını duymuşdur
- O dəyərin bilavasitə mənbəyini yalnız bir müəyyən konkret əmək olduğunu göstərmişdir

174 A.Smit dəyərin ölçüsü kimi nəyi əsas götürmüştü:

- nemətin iqtisadi faydalılığını
- əmtəənin istehsalı üçün zəruri olan iş vaxtını
- pis istehsal şəraitində əmtəə istehsalına sərf olunan iş vaxtı ilə
- bütün cəmiyyətin tələbatı ilə bu tələbatı ödəməyə kifayət edən əməyin miqdarı arasındaki nisbət kimi
- əmtəə istehsalına sərf olunan iqtisadi məsrəflərləri

175 Aşağıdakı fikirlərdən hansı fiziokratları xarakterizə edir:

- Onlar siyasi iqtisada həm pozitiv və həm də normativ elm kimi baxmışlar
- Onlar xalis məhsula vergi qoyulmasının tərəfdarı olmuşlar
- Onlar iqtisadi hadisələrə və hər bir tədbirə cəmiyyətin məhsuldalar qüvvələrinin və millətin sərvətinin inkişafı nöqtəyi-nəzərdən yanaşmışlar
- Onlar bir tərəfdən iqtisadi hadisə və proseslərə analitik yanaşmış, digər tərəfdən təsviredicilik etmişlər
- Onlar iqtisadiyyatın insanların iradəsindən asılı olmayan obyektiv qanunların fəaliyyət göstərdiyi bir sistem olması haqqında təlim işləyib hazırlamışlar

176 Açıq iqtisadiyyatda stabillaşmə siyasətinin strateji məqsədi:

- əmtəə və xidmətlərin beynəlxalq mübadiləsi
- “ikili tarazlığı” əldə etmək tam məşgulluq şəraitində ümumi tarazlıq
- statistik hesabat – satış və maliyyə əməliyyatları
- cari ödənişlərin qalığı – xalis ixrac
- idxal-ixracın tarazlığı

177 Ölkənin xalis ixracı, yəni cari əməliyyatlar üzrə mənfi saldo göstərir ki:

- ölkə xarici investisiyalardan imtina edir
- ölkədə xarici investisiyalar artmışdır
- ölkə xarici investisiyaları planlaşdırır
- ölkədə xarici investisiyalar azalmışdır
- ölkənin xarici investisiyalardan əldə etdiyi gəlir

178 Ölkənin xalis ixracı, yəni cari əməliyyatlar üzrə müsbət saldo göstərir ki:

- ölkəni xaricdən alacağı kredit faizi təmin etmir
- ölkə xarici ölkələrdə investisiyaların artırıb
- ölkə xarici ölkəyə investisiya qoyuluşunu azaldıb
- ölkə xarici investisiya qoyuduşunu planlaşdırır
- ölkə xarici ölkəyə veriləcək kredit faizini artırır

179 Xiks və Xansen tərəfindən işlənmiş əmtəə və pul bazarının qarşılıqlı asılılıq modeli:

- “ford mustanq” modeli
- “məcmu tələb-məcmu təklif” modeli
- “gəlirlər-xərclər” modeli
- İS-LM modeli
- AD-AS modeli

180 ÜDM-nin real həcmini müəyyən etmək üçün istifadə olunan qiymət indeksi:

- yiğim deflyatoru
- ÜDM deflyatoru
- məcmu gəlir deflyatoru
- ÜMM deflyatoru
- qiymət deflyatoru

181 Ümumi daxil məhsul hansı qiymətlərlə ölçülür?

- istehsalçı və istehlakçı qiyməti ilə
- bazar qiymətləri ilə
- istehsalçı qiymətləri ilə
- müqayisəli qiymətlər ilə
- istehlakçı qiymətləri ilə

182 İnvestisiya həcmi ilə ÜDM-in tempinin dəyişməsi arasında nisbət:

- investisiya riski
- multiplikator
- qiymət indeksi
- akselerator
- gəlirin ümumi səviyyəsi

183 Məcmu təklif nəyin dəyəridir?

- düzgün cavab yoxdur
- satışa təqdim edilən bütün son məhsul və xidmətlərin ümumi daxili məhsulun ümumi ictimai məhsulun
- yalnız B və C cavabları düzgündür

184 Aşağıdakılardan valyuta məzənnəsinə təsir edən amillərə aid olmayan hansıdır?

- valyuta bazarlarının fəaliyyəti və valyuta möhtəkirlik əməliyyatları
- ölkədə adambaşına düşən ÜDM-in səviyyəsi
- müxtəlif ölkələrdə faiz dərəcələrindəki fərq
- valyuta siyasəti
- tədiyyə balansının vəziyyəti

185 Aşağıdakılardan hansı valyuta tənzimləməsi və valyuta nəzarətinin əsas prinsiplərinə aid deyil?

- valyuta tənzimləməsi və valyuta nəzarəti sisteminin vahidliyi
- valyuta münasibətləri iştirakçılarının hüquq bərabərliyinin təmin edilməsi
- valyuta tənzimləməsi sahəsində dövlət siyasetinin reallaşdırılmasında iqtisadi vasitələrin prioritetliyi rezident və qeyri rezidentlər valyuta əməliyyatlarını həyata keçirərkən iqtisadi maraq və hüquqlarının dövlət tərəfindən müdafiəsi
- dövlət və onun orqanlarının rezident və qeyri rezidentlərin valyuta əməliyyatlarına yersiz müdaxiləsinə yol verilməməsi

186 Ticarət siyasetinin alətləri necə tətbiq edilir?

- qoşma vasitələrlə
- qanunvericilik normaları vasitəsi ilə
- dolayı vasitələrlə
- birbaşa vasitələrlə
- qoşma vasitələrlə

187 Ticarət rejimi aşağıdakıları ehtiva etmir

- ölkənin beynəlxalq əmək bölgüsünün imkanlarından daha çox faydalananması
- xarici mal və xidmətlərin qiymətlərinin formalaşması
- milli məhsul və xidmətlərin xarici bazarlara buraxılması üçün, tətbiq edilən tədbirlər kompleksidir
- mal və xidmətlərin daxili bazara buraxılmasının tənzimlənməsi
- ölkənin beynəlxalq iqtisadi münasibətlər sisteminə səmərəli qoşulması

188 Dünya valyuta bazarında valyuta məzənnəsinin formalaşmasına təsir edən amillərdən hansı uzunmüddətli deyil?

- Ölkənin ixrac kvotası
- Faiz dərəcəsi
- ÜMM-un uzunmüddətli artım tempisi
- Ölkədə əmək məhsuldarlığının səviyyəsi
- Ölkənin dünya ticarətində və xarici investisiyalarda yeri və rolu

189 Dünya valyuta bazarında valyuta məzənnəsinin formalaşmasına təsir edən amillərdən hansı ortamüddətli deyil?

- Heç biri
- ölkədə daxili qiymətlərin artması sürəti, faiz dərəcəsi
- uzunmüddətli kapitalın hərəkəti balansı

- ölkənin tədiyyə balansının vəziyyəti
- dövlət maliyyəsinin vəziyyəti, ölkədə əmək məhsuldarlığının səviyyəsi;

190 Dünya valyuta bazarında valyuta məzənnəsinin formallaşmasına təsir edən amillərdən hansı qısamüddətli deyil?

- faiz dərəcəsi
- hökumətin və bankların müdaxiləsi
- qeyri-dəqiq məlumatlar
- əsasən psixoloji amillər
- bankırların, valyuta vasitəçilərinin fikirləri

191 Ölkənin xarici ticarət dövriyyəsinin həcmi ÜDM-in təqribən neçə faizi həddində olduqda, onun açıq iqtisadiyyata malik olduğunu demək olar?

- 1 – 3%;
- 20 – 25 %
- 5 – 10%
- 3 – 5%
- 10 – 15%

192 Valyuta məhdudiyyətinin komponentlərinə aid olmayanı göstərin:

- ölkədaxili valyuta əməliyyatları üzərində birbaşa dövlət nəzarəti
- valyuta idxalının məhdudlaşdırılması
- milli valyutanın dövriyyəyə buraxılması
- valyuta ixracının məhdudlaşdırılması
- regional valyuta əməliyyatları üzərində birbaşa dövlət nəzarəti

193 Azad iqtisadi zonaların ayrı-ayrı növlərini birləşdirən ümumi cəhət hansıdır?

- onların hamısından selektiv vergi tutmaq
- onların hamısında müxtəlif növ güzəştlərin tətbiq edilməsi
- onların hamısının adada yerləşməsi
- onların hamısının vergilərdən azad olması
- onların hamısının müstəqil dövlət olması

194 Azad iqtisadi zonada tətbiq edilən inzibati güzəştlər dedikdə nə nəzərdə tutulmur?

- Heç biri
- gömrük rüsumlarının ləğv edilməsi
- müxtəlif məhdudiyyətlərin aradan qaldırılması
- müəssisə və firmaların qeydiyyatı prosedurlarının sadələşdirilməsi
- azad iqtisadi zonada çalışan işçi qüvvəsinin qonşu bölgələrə gedиш-gelişinə məhdudiyyətlərin aradan qaldırılması

195 Xüsusi iqtisadi zonaların yaradılması üçün aşağıdakılardan hansı zəmin yaradan zəruri şərtlər sırasına daxil deyil?

- Heç biri
- sosial müavinətlərin verilməsi, iqtisadi proseslərin dövlət tərəfindən sərt tənzimlənməsi
- ümumi siyasi sabitlik
- əlverişli coğrafi vəziyyət, daha əlverişli infrastrukturun mövcudluğu
- nisbətən ucuz, lakin yüksək ixtisaslı işçi qüvvəsinin olması

196 Azad iqtisadi zonaların yaradılmasının əsas məqsədlərinə hansı aid deyil?

- xarici ticarətin həcmini artırmaq
- proteksionizm siyasetini reallaşdırmaq
- sənaye ixracına maraq yaratmaq və bunun əsasında valyuta vəsaiti əldə etmək
- məşğulluğun artmasına nail olmaq
- həmin zonadan yeni təsərrüfatçılıq metodları təcrübəsini yaymaqdə istifadə etmək

197 Rezidentlərin və qeyri-rezidentlərin valyuta və ya digər valyuta dəyərliləri ilə əməliyyatlarının qanunvericilik və inzibatçılıq yolu ilə qadağan edilməsi və ya reqlamentləşdirilməsi necə adlanır?

- Valyuta saldosu
- Valyuta razılaşması
- Valyuta məhdudiyyətləri
- Valyuta kursu
- Valyuta pariteti

198 Gömrük rüsumlarının müxtəlif dərəcələrinin, bu və ya başqa ölkə ilə, xarici ticarətdə əmtəə təsnifatına uyğun sistemləşdirilmiş siyahısı necə adlanır?

- Gömrük dövriyyəsi.
- Gömrük tarifi
- Gömrük sistemi
- Gömrük rejimi
- Gömrük Məcəlləsi

199 Ölçü vahidinə görə, pul həcmi ilə müəyyənləşdirilən rüsumlar necə adlanır

- Preferensial rüsumlar
- Xüsusi rüsumlar
- Advalor rüsumlar
- Konvensiya rüsumları
- Muxtar rüsumlar

200 Əmtəənin dəyərinə görə faizlə hesablanan rüsumlar necə adlanır?

- Birdəfəlik rüsum
- Advalor rüsumlar
- Muxtar rüsumlar
- Konvensiya rüsumları
- Preferensial rüsumlar

201 Biri birinə qarşılıqlı ticarət rejimi müəyyənləşdirən ölkələr arasında tətbiq olunan rüsumlar necə adlanır?

- Birdəfəlik rüsum
- Konvensiya rüsumları
- Muxtar rüsumlar
- Advalor rüsumlar
- Preferensial rüsumlar

202 Tədiyə balansının tənzimlənməsində hansı metoddan istifadə edilmir?

- Valyuta ehtiyatlarının diversifikasiyası
- İnflyasiya
- Deflyasiya
- Mübadilə məzənnəsinin dəyişdirilməsi

- Mərkəzi Bankın faiz dərəcəsinin dəyişdirilməsi

203 Ölkənin bütün rezidentlərinin müəyyən təqvim dövrü ərzində qalan dünya ilə bütün iqtisadi münasibətlərinin, əlaqələrinin və sövdələşmələrinin maliyyə yekunlarını əks etdirən ikiqat qeyd olunma prinsipi ilə qurulmuş matris cədvəli necə adlanır?

- Xarici ticarət saldosu
 Tədiyə balansı
 Makroiqtisadi İnkışaf Planı
 Dövlət Büdcəsi
 Xarici ticarət balansı

204 “Tədiyə balansı” bir termin kimi ilk dəfə hansı iqtisadçı tərəfindən dövriyyəyə daxil edilmişdir?

- Milton Fridmen
 Con Stüart Mill
 Vasiliy Leontyev
 Leon Valras
 David Rikardo

205 Gömrük birliyinin yaradılmasından dərhal sonra onun bilavasitə nəticəsi kimi meydana gələn iqtisadi nəticələr necə adlanır?

- Azad iqtisadi zona
 Statik effektlər
 Zaman laqı
 Makroiqtisadi effektlər
 Dinamik effektlər

206 Gömrük birliyinin funksiya göstərməsinin daaha sonrakı mərhələlərində meydana gələn iqtisadi nəticələr necə adlanır?

- Multiplikator effekti.
 Dinamik effektlər
 Zaman laqı
 Makroiqtisadi effektlər
 Statik effektlər

207 Ölkələrin Avrozonaya daxil edilməsi üçün hazırda tələb olunan meyarlar sırasına aşağıdakılardan hansı daxil deyil?

- Uzunmüddətli faiz stavkaları ən aşağı inflasiya səviyyəsinə malik olan üç üzv ölkənin orta göstəricisini 2%-dən artıq keçməməlidir
 ÜDM-in artım tempi 10%-dən az olmamalıdır
 Dövlət büdcəsinin kəsiri ÜDM-in 3%-dən çox olmamalıdır
 Dövlət borcu ÜDM-in 60%-dən çox olmamalıdır
 İnflyasiya səviyyəsi Avropa Birliyinə daxil olan ölkələrdən ən aşağı inflasiya səviyyəsinə malik olan üç üzv ölkənin orta inflasiya səviyyəsini 1,5%-i keçməməlidir

208 Xarici ticarətə dair bütün nəzəriyyələri birləşdirən ən ümumi mülahizələrdən biri hansıdır:

- Xarici ticarət mütləq dövlət tərəfindən tənzimlənməlidir
 Xarici ticarət bütövlükdə ümumi rifahi yaxşılaşdırır
 Xarici ticarət yalnız qonşu ölkələrlə aparılmalıdır
 İqtisadiyyatın inkişafı xarici ticarətdən asılı deyil
 Xarici ticarətin saldosu mütləq müsbət olmalıdır

209 Ölkənin xarici iqtisadi əlaqələrinin masstabının, strukturunun və xarakterinin kəmiyyət və keyfiyyət tərəfləri öz əksini nədə tapır?

- Ticarətin nomenklaturasında
- Tədiyə balansında
- Maliyyə hesabatında
- Dövlət bütçəsində
- Gömrük hesabatında

210 Bir ölkənin digər ölkələr münasibətdə pul tələbləri və öhdəliklərini, gəlirlərini və ödəmələrini əks etdirən hesabat necə adlanır?

- Beynəlxalq likvidlik
- Beynəlxalq hesablar balansı
- Beynəlxalq kredit hesabı
- Ticarət balansı
- Beynəlxalq öhdəliklər

211 Beynəlxalq likvidliyin strukturuna aşağıdakı komponentlərdən hansı aid deyil?

- XİH-də olan hesablar
- ölkənin rəsmi valyuta ehtiyatları
- rəsmi qızıl ehtiyatları
- dövriyyədəki pul kütləsi
- BVF-də ehtiyat mövqə

212 Ölkə və ya ölkələr qrupunun özlərinin qısamüddətli xarici öhdəliklərini yolverilən ödəmə vasitələri ilə təmin etmək imkanları necə adlanır?

- Beynəlxalq rəqabətqabiliyyətlilik
- Beynəlxalq hesablaşma
- Beynəlxalq ehtiyatlar
- Beynəlxalq borclanma
- Beynəlxalq likvidlik

213 Valyuta məhdudiyyətləri növlərinə aşağıdakılardan hansı aid deyil:

- xarici valyutanın və digər valyuta dəyərlilərinin dövlətin əlində təmərküzləşməsi
- valyuta blokadası
- xarici valyutanın sərbəst alqı-satqısına qadağa
- liberal valyuta siyasəti
- beynəlxalq ödəmələrin, kapital hərəkətinin, gəlirin repatriasiyasının, qızıl və qiymətli kağızların hərəkətinin tənzimlənməsi

214 Valyuta məzənnəsinin səviyyəsinə təsir göstərmək üçün istifadə edilən dövlət tədbirlərinə aşağıdakılardan hansı aid deyil?

- valyuta dəhlizinin tətbiqi
- proteksionist tədbirlər
- valyuta müdaxilələri
- diskont siyasət
- valyuta sferasının liberallaşdırılması.

215 Müasir valyuta bazarları üçün aşağıdakı xüsusiyyətlərdən hansı xarakterik deyil?

- İştirakçıların qlobal əhatəsi

- Bağlanan sazişlerin ümumi kütləsində transsərhəd əməliyyatların üstünlük təşkil etməsi
- Əməliyyatların həcminin artması
- Əməliyyatların həcminin kəskin azalması
- Valyuta əməliyyatlarında ABŞ dollarının üstünlük təşkil etməsi

216 İnkişaf etmiş əsas ölkələrdə valyuta bazarlarının meydana gəlməsi səbəblərinə aşağıdakılardan hansı aid deyil?

- Əlaqələri sadələşdirən rabitə vasitələrinin inkişafı
- Beynəlxalq hesablaşmaların kredit vasitələrinin geniş yayılması
- Banklar arasında müxbir münasibətlərin qurulması
- Cari hesablar üzrə valyuta məhdudiyyətlərinin olmaması
- Barter əməliyyatlarının həcminin artması.

217 İnkişaf etmiş əsas ölkələrdə valyuta bazarlarının meydana gəlməsi səbəblərinə aşağıdakılardan hansı aid deyil?

- Bank kapitalının yüksək dərəcədə təmərküzləşməsi və mərkəzləşməsi
- Beynəlxalq iqtisadi münasibətlərin müntəzəm inkişafı;
- Beynəlxalq hesablaşmaların kredit vasitələrinin geniş yayılması
- Dünya valyuta sisteminin formalşması, banklar arasında müxbir münasibətlərin qurulması
- Bu ölkələrdə maliyyə böhranlarının baş verməsi

218 Valyuta bazarının konyukturu aşağıdakılardan hansından asılı deyil?

- Əmtəə və xidmətlərə görə xarici valyuta əldə etmiş və həmin valyutani realizə etməyə çalışan ixracatçılardan xarici valyutaya olan tələb və təklifdən; dividendlərin ödənilməsi, borcların, kreditlərin geri qaytarılması üzrə öhdəlikləri olan fiziki və hüquqi şəxslərdən
- Fraxta, yüklərin sığorta edilməsinə, broker və bank komissiyalarına görə valyuta əldə etmiş ticarət şirkətlərindən, sığorta cəmiyyətlərindən və banklardan
- Əmtəə və xidmətlərə görə ödəmələri həyata keçirməli olan və buna görə də xarici valyuta almağa çalışan idxlətçilərdən
- İşçi qüvvəsinin beynəlxalq miqrasiyasından

219 Valyuta bazarına çıxarkən iqtisadi subyektlərin məqsədlərinə hansı aid deyil?

- Valyuta siyasetinin həyata keçirilməsi (mərkəzi banklar, xəzinədarlıqlar), valyuta və kredit risqlərindən sığorta;
- Beynəlxalq hesablaşmaların fasiləsiz həyata keçirilməsi (müəssisələr, bankların müştəriləri);
- Xarici valyuta ehtiyatlarının strukturunun diversifikasiyası və onların artırılması (kommersiya, mərkəzi banklar);
- Əmtəə və xidmətlərin ixracının təşkili
- Valyuta məzənnələrində və müxtəlif borc öhdəlikləri üzrə faiz dərəcələrində olan fərqlər formasında gəlirin əldə edilməsi (müəssisələr, kommersiya bankları);

220 Xarici valyutanın və müxtəlif valyuta dəyərlilərinin alqı-satqısı üzrə əməliyyatlar nəticəsində yaranmış sabit iqtisadi və təşkilati münasibətlər sistemi necə adlanır?

- Valyuta dəhlizi
- Valyuta klirinqi
- Valyuta tənzimlənməsi
- Valyuta bazarı
- Qiymətli kağızlar bazarı

221 Valyuta məzənnəsi beynəlxalq iqtisadi münasibətlərə hansı təsiri göstərmir?

- valyuta məzənnəsi ölkənin iqtisadi vəziyyətinə birbaşa təsir göstərir və bu da özünü xüsusiilə tədiyə balansının vəziyyətində göstərir
- valyuta məzənnəsi hər hansı bir ölkənin istehsalçılarına əmtənin istehsal xərclərinin dünya qiymətləri ilə müqayisə etməyə imkan verir və buna görə də, xarici iqtisadi əlaqələrin həyata keçirilməsi zamanı orientir rolunu oynayır
- iqtisadi fəaliyyətin maliyyə nəzicələrini proqnozlaşdırmağa imkan verir
- valyuta məzənnəsi dünya istehsalının nəticələrinin ölkələr arasında yenidən bölgüsünə təsir göstərir
- Valyuta məzənnəsi subsidiyaların verilməsinə şərait yaradır

222 Valyuta məzənnəsi aşağıdakı amillərdən hansından birbaşa asılı deyil?

- valyuta bazarının konyukturası
- valyutaya etibarın dərəcəsi
- valyutaların alıcılıq qabiliyyəti
- beynəlxalq ödəmələrin güclənməsi və ya zəifləməsi
- ölkədəki vergi yükü

223 Valyuta məzənnəsi aşağıdakı amillərdən hansından birbaşa asılı deyil?

- faiz dərəclərinin səviyyəsi;
- sosial təminatın səviyyəsi
- inflasiyanın səviyyəsi və inflasiya gözləntiləri
- ölkənin makroiqtisadi göstəriciləri
- ölkənin tədiyə balansının vəziyyəti

224 Valyuta əməliyyatlarının növlərinə görə hansı valyuta mövcud deyil?

- Klirinq valyutası
- Françayzinq valyutası
- Ödəmə valyutası
- Müqavilə qiymətinin valyutası
- Kredit valyutası

225 Statusuna görə valyutaların aşağıdakı növlərindən hansı mövcud deyil?

- regional (avro)
- qapalı
- xarici (digər ölkələrin valyutalarında ifadə olunmuş əskinaslar, monetlər və tələblər, digər ölkələrin ərazilərində qanuni ödəmə vasitələri);
- milli (ölkənin qanunvericiliyi ilə müəyyən edilmiş pul vahidi, buraxıldığı ölkənin ərazisində qanuni ödəmə vasitəsi);
- beynəlxalq şərti (XİH)

226 Avrozona ölkələrində hansı tarixdə milli valyutalarla bütün hesablaşmalar dayandırıldı və avro İqtisadi və Valyuta Birliyi çərçivəsində yeganə qanuni ödəmə vasitəsi oldu?

- 2004-cü il yanvarın 1-dən
- 2002-ci il iyulun 1-dən
- 2000-ci il mayın 10-dan
- 1999-cu il yanvarın 15-dən
- 2003-cü il dekabrın 25-dən

227 Xarici iqtisadi fəaliyyətdə ixracatçı üçün valyuta riski nədən ibarətdir?

- xarici valyutanın qiymətinin aşağı düşməsindən
- milli valyutanın məzənnəsinin qalxmasından

- xarici bazarlarda əmtəələrin qiymətlərinin qalxmasından
- milli valyutanın məzənnəsinin aşağı düşməsindən
- ixrac olunan mallara tələbatın artmasından

228 Xarici iqtisadi fəaliyyətdə idxalçı üçün valyuta riski nədən ibarətdir?

- ixraca tələbin artmasından
- milli valyutanın məzənnəsinin aşağı düşməsindən
- əmtəələrin qiymətlərinin daxili bazarda qalxmasından
- milli valyutanın məzənnəsinin qalxmasından
- xarici valyutanın qiymətinin aşağı düşməsindən

229 Xarici iqtisadi fəaliyyətdə valyuta risklərini məhdudlaşdırıran maliyyə əməliyyatlarına hansı aid deyil?

- idxalçılar və ixracatçılar tərəfindən öz milli banklarından müəyyən güzəştlərin əldə edilməsi
- ixracatçılar tərəfindən dempinq qiymətlərinin tətbiqi
- əməliyyatların sığortalanması
- qiymətlərin milli valyutada fiksasiyası
- idxalin və ixracın risklərinin qarşılıqlı uzlaşdırılması

230 Hökumət ölkənin qızıl-valyuta ehtiyatlarını artırmaq istəyir. Buna nəyin hesabına nail olmaq olar?

- vergi dərəcələrini artırmaqla
- ixracı artırmaqla
- xaricdən qızıl almaqla
- idxalı artırmaqla
- daxili bazarı liberallaşdırmaqla

231 Milli iqtisadiyyatın beynəlxalq rəqabətdən qorunması, o cümlədən daxili bazarın qorunması, yerli istehsalın stimullaşdırılması məqsədilə ölkəyə idxal olunan mal və xidmətlərə daha yüksək gömrük rüsum və vergilərini tətbiq etməklə dövlətin apardığı siyaset necə adlanır?

- françayzinq
- proteksionizm
- liberalizm
- dempinq
- faktorinq

232 Beynəlxalq likvidlik hansı funksiyani yerinə yetirmir?

- Regional ödəmə vasitəsi
- Ixracın stimullaşdırılması vasitəsi
- Beynəlxalq ödəmə vasitəsi
- Likvid ehtiyatların formalasdırılması vasitəsi
- Valyuta müdaxiləsi vasitəsi

233 Beynəlxalq likvidliyin strukturuna hansı komponent aid deyil?

- XİH-də olan hesablar
- Ölkənin xarici borcunun miqdarı
- Rəsmi qızıl ehtiyatları
- Ölkənin rəsmi valyuta ehtiyatları
- BVF-də ehtiyat mövqe

234 Hər bir xarici valyuta üzrə tələb və öhdəliklərin nisbəti necə adlanır?

- Valyuta likvidliyi
- Valyuta mövqeyi
- Valyuta pariteti
- Valyuta məzənnəsi
- Valyuta dönərliliyi

235 Müəyyən bir ölkənin pul vahidinin digər ölkənin pul vahidində və ya beynəlxalq hesablaşma valyuta vahidlərində ifadə edilmiş qiyməti necə adlanır?

- Valyuta məzənnəsi
- Valyuta sabitliyi
- Valyuta mövqeyi
- Valyuta balansı
- Valyuta pariteti

236 Qanunvericiliklə müəyyən edilmiş iki valyuta arasında olan nisbət necə adlanır?

- Valyuta likvidliyi
- Valyuta pariteti
- Valyuta saldosu
- Valyuta məzənnəsi
- Valyuta dönərliliyi

237 Ehtiyat valyutanın təyinatına aşağıdakılardan hansı aid deyil?

- Beynəlxalq iqtisadi münasibətlərə xidmət göstərilməsi
- A. İnkışaf etməkdə olan ölkələrdə dövriyyə vasitəsi rolunu oynaması.
- Beynəlxalq ehtiyat vasitəsi
- Beynəlxalq tədiyə vasitəsi
- Valyuta müdaxilələrinin həyata keçirilməsi vasitəsi

238 Aşağıdakılardan hansı milli valyuta sisteminin tərkib hissəsidir?

- Milli və kollektiv ehtiyat valyuta vahidləri
- Ölkənin valyuta münasibətlərini tənzimləyən və ona xidmət göstərən milli orqanlar
- Beynəlxalq valyuta bazarları və dünya qızıl bazarı rejimi
- Valyuta-maliyyə münasibətlərini tənzimləyən dövlətlərarası təşkilatlar;
- Valyutaların qarşılıqlı dönərlilik şərtləri

239 Dünya valyuta sisteminin əsas elementləri sırasına aşağıdakılardan hansı aiddir?

- Milli valyuta bazarı və qızıl bazarı rejimi
- Beynəlxalq hesablaşmaların formaları
- Valyuta məhdudiyyətlərinin mövcudluluğu
- Rəsmi qızıl-valyuta ehtiyatlarının tərkibi
- Milli valyutanın pariteti və valyuta məzənnəsinin formallaşması mexanizmi

240 Dünya valyuta sisteminin əsas elementləri sırasına aşağıdakılardan hansı aid deyil?

- Beynəlxalq hesablaşmaların formaları
- Milli valyuta bazarının tənzimlənməsi mexanizmi
- Valyuta paritetləri və məzənnələri mexanizmi
- Milli və kollektiv ehtiyat valyuta vahidləri

- Valyutaların qarşılıqlı dönərlilik şərtləri

241 Aşağıdakılardan hansı milli valyuta sisteminin tərkib hissəsi deyil?

- Valyuta məhdudiyyətlərinin mövcudluluğu
- Beynəlxalq ehtiyat valyuta
- Milli valyutanın dönərlilik şərtləri
- Milli pul vahidi;
- Rəsmi qızıl- valyuta ehtiyatlarının tərkibi

242 Milli təsərrüfatlar arasında ödəmə və hesablaşma əməliyyatlarını müəyyən edən pul münasibətlərinin məcmusu necə adlanır?

- Beynəlxalq kredit sistemi;
- Beynəlxalq valyuta münasibətləri
- Beynəlxalq maliyyə institutu
- Beynəlxalq ödəniş sistemi
- A. Beynəlxalq Hesablaşmalar Bankı

243 XVIII və XIX əsrlərdəki beynəlxalq iqtisadiyyat nəzəriyyələri

- inkişaf etmiş ölkələrin ticarət siyasətinə uyğun gəlmir
- bugünkü müasir beynəlxalq iqtisadiyyata yüksək səviyyədə uyğun gəlir
- müasir riyazi əsaslı nəzəriyyələr tərəfindən o qədər də anlaşılmır
- hazırkı siyasi analizə uyğun deyil
- hamısı

244 Dünya iqtisadiyyatları onların illik adambaşına düşən gəlir səviyyəsinə görə 4 əsas hissəyə bölünür. Bunlardan düzgün olmayanını seçin

- aşağı orta gəlirli
- orta gəlir
- yüksək gəlir
- aşağı gəlir
- yüksək orta gəlirli

245 Qazaxıstanın pul vahidi hansıdır

- tengə
- rubl
- frank
- manat
- yen

246 Siz Parisə səyahət edirsiz və turist kimi günorta yeməyi üçün 100\$ kredit kart ilə ödəniş edir. Bu ödəniş tədiyyə balansında necə hesablanılır?

- heç biri
- maliyyə hesabı, ABŞ aktivlər ixracı
- cari hesab, ABŞ mal ixracı
- cari hesab, Fransız xidmət idxalı
- maliyyə hesabı, ABŞ aktiv idxalı

247 Açıq iqtisadiyyatda, milli qənaət Sp bərabərdir

- $I + CA - (G - T)$

- I + CA + (G - T)
- I - CA - (G - T)
- I - CA + (G - T)
- I + CA + (G + T)

248 Qapalı iqtisadiyyatda, milli qənaət Sp bərabərdir

- I + (G - T) + C
- I + (G - T)
- I + (G + T)
- I - (G - T)
- I - (G + T)

249 İnvestisiya adətən

- heç biri
- istehlaka nəzərən dəyişkəndir
- istehlaka nəzərən ümumi milli məhsulun ən böyük komponentidir
- istehlaka nəzərən az dəyişkəndir
- istehlak qədər dəyişkəndir

250 2006-cı ildə ABŞ-ın

- 2006-cı il hesabatına əsasən müəyyən etmək çətindir
- cari hesabında kəsr var idi
- cari hesabda balans var idi
- cari hesabda artıqlıq var idi
- heç biri

251 Ümumi milli məhsul bu göstəricini ölçməyi nəzərdə tutur

- milli valyutanın dəyərsizləşməsini
- ölkənin sərhədləri daxilində istehsalın həcmi
- xaricilərdən olan birtərəfli transferlər
- ölkənin sərhədləri çərçivəsində təqdim olunan xidmətlərin həcmi
- hamısı

252 ABŞ özünün ümumi milli məhsulu ilə əlaqədar hesabat verməyə nə zaman başladı

- 1998.0
- 1991
- 1921.0
- 1941
- 1935.0

253 Ümumi milli məhsulun ən böyük komponenti hansıdır

- hamısı
- istehlak
- ticarət
- investisiya
- hökumət xərcləri

254 Bir çox makro iqtisadçılar görə

- hamısı

- ümumi milli gəlir və umumi milli məhsul eynidir
- ümumi milli məhsul ümumi milli gəliri üstələyir
- ümumilli gəlir umumilli məhsulu üstələyir
- ümumilli məhsul umumi milli gəlirdən daha vacibdir

255 Yerli bazar uğursuzluqları arqumenti xüsusən hansı nəzəriyyənin hissəsidir

- heç biri
- ikinci ən yaxşı
- üçüncü ən yaxşı
- birinci ən yaxşı və ya optimal
- azad ticarət üçün effektivlik halı

256 Bugün ABŞ-ın proteksionist siyasəti əsasən bu sahəyə istiqamətlənir

- heç biri
- intensiv-əmək sənayelərinə
- kompyuter intensiv sənaye sahəsi
- yüksək texnologiya sənayelərində
- kapital-intensiv sənayeləri

257 Bir çox inkişaf etməkdə olan ölkələr üçün xasdır

- qənaət və investisiya səviyyələri böyükdür
- kənd təsərrüfatlı malları və xammal materialları yerli istehsalın böyük bir hissəsini təşkil edir
- hamısı
- yerli işçilərarasında məhsuldarlıq böyükdür
- hava çirkəlməsi az səviyyədədir

258 Hansı təşkilat beynəlxalq ticarət mübahisələrinin həll olunması prosedurlarını müəyyən edir

- AİB
- DTT
- DB
- BVF
- Yenidənqurma və İnkışaf Bankı

259 DTT hansı raundun çoxtərəfli ticarət danışıqları əsasında yaranmışdır

- Sidney raundu
- Uruqvay raundu
- NAFTA raundu
- Tokio raundu
- London raundu

260 Dünya Ticarət Təşkilatı hansı təşkilat əsasında formallaşmışdır

- heç biri
- QATT
- BMT
- BVF
- DB

261 Median voter nəzəriyyəsi

- ABŞ da geniş formada tətbiq olunmayıb

- ticarət siyaseti məsələsində yaxşı işləmir
- qərəzli tarif dərəcələrində nəticəyə çalışır
- ticarət siyaseti məsələsində yaxşı işləyir
- hamısı

262 Hansı nəzəriyyə millətlər arasındaki sərvət bərabərsizliklərini yaxşı izah edir

- hər hansı bir insan nəzarətindən kənarda olan amillər
- hökumət institutları
- korrupsiya səviyyəsi
- təbii seçmə
- heç biri

263 Hansı hadisə 1997 Asiya maliyyə böhranına səbəb oldu

- İndoneziyanın öz borclarını ödəyə bilməməsi
- Tailandın valyutasının devalvasiya olması
- Malayziya valyutasının devalvasiya olması
- İndonesiyanın valyutasının devalvasiya olması
- Tailandın öz borclarını ödəyə bilməməsi

264 Bunlardan hansı borc maliyyələşməsinə aiddir

- birbaşa investisiya
- istiqraz, bank, rəsmi maliyyə
- istiqraz, bank və portfel maliyyəsi
- istiqraz və bank maliyyəsi
- xarici birbaşa və portfel investisiya

265 2013-cü ilə nəzərən inkişaf etmiş ölkələrin dünyadan qalan hissəsinə olan borcu nə qədər böyük olmuşdur

- 20 trilyon dollar
- 7 trilyon dollar
- 350 milyard dollar
- 350 milyon dollar
- 3.5 trilyon dollar

266 Bunlardan hansı inkişaf etməkdə olan ölkələrin xüsusiyyətlərinə aiddir

- aşağı inflasiya
- güclü kredit institutları
- cari balansda kəsir və aşağı milli qanaət
- yüksək milli qanaət
- hamısı

267 Bir çox inkişaf etməkdə olan ölkələr çalışırlar ki

- informasiya yoxdur
- kapital hərəkətinə nəzarət edə bilsin
- 1960-1970-ci illərdə nəzarət etmək indi isə liberallaşdırmaq
- kapitalın hərəkətini liberallaşdırma bilsin
- 1960-1970-ci illərdə liberallaşdırmaq indi isə nəzarət etmək

268 Bu ölkələrdən hansının 1960-cı ildən bəri böyük artım dərəcəsi var

- Zimbabve
- Cənubi Koreya
- Seneqal
- ABŞ
- Kolumbiya

269 Dünya gəlir bölgüsünü necə təsvir edə bilərdiz

- kifayət qədər bərabər
- daimi qeyri-bərabər
- heç biri
- müvəqqəti qeyri-bərabər
- tamamilə gözlənilməz

270 İnkışaf etməkdə olan ölkələrin əsas problemi nədir

- hamısı
- yoxsulluq
- təbii resurslar
- korrupsiya
- fonda bazarları

271 Müharibədən sonrakı dövrdə kasıb ölkələr böyüdü

- ilk olaraq sürətli daha sonra isə yavaş artdı
- xüsusi bir tendensiya hali tapılmayıb
- yavaş
- sürətlə
- eyni qaldı

272 Müharibədən sonrakı dövrdə sənaye ölkələrinin yaşayış standartlarındakı nöqsanlar

- heç biri
- azaldı
- eyni qaldı
- artdı
- itdi

273 1960-2010-cu illərdə ABŞ iqtisadiyyatı təxminən neçə faiz böyüdü

- 0.04
- 2.1 %
- 0.01
- 3%
- 0.05

274 Riçard Baldvinin hesablaşmasına əsasən avro öz istifadəçilərinin ticarət səviyyəsini

- 50 faizdən çox qaldırır
- yalnız 9 faiz qaldırır
- yalnız 30 faiz qaldırır
- yalnız 5 faiz qaldırır
- yalnız 12 faiz qaldırır

275 Avropa daxilində əmək mobilliyyinin əsas baryeri nədir

- Avropa ölkələrinin tam məşğulluğu
- dil və mədəniyyətdəki fərqlər
- coğrafi yerləşmə baxımından fiziki baryerlər
- nəqliyyat çatışmamazlığı
- hamısı

276 Ölkənin pul ilə birgə iqtisadi integrasiyasının səviyyəsini yaxşı ölçmək üçün

- heç biri
- ticarrət ilə valyuta ərazisi arasındaki əlaqə hansı ki əmək və kapital miqrasiya edə bilər
- DD və GG xətlərinin kəsişməsi
- ölkənin qiymət səviyyəsi
- iqtisadi siyasetlərin uyğunluğu

277 Avropa Monetar Sisteminə qoşulmaq üçün ölkənin mütləq şəkildə

- dövlət sektorundakı kəsir 0 faiz olmalıdır
- dövlət sektorundakı kəsirlər ölkənin ümumi ÜDM-nun 3 faizindən çox olmalı deyil
- dövlət sektorundakı kəsirlər ölkənin ümumi ÜDM-nun 1 faizindən çox olmalı deyil
- dövlət sektorundakı kəsirlər ölkənin ümumi ÜDM-nun 4 faizindən çox olmalı deyil
- dövlət sektorundakı kəsirlər ölkənin ümumi ÜDM-nun 2 faizindən çox olmalı deyil

278 Proteksionist siyaset ən çox hansı sahələrdə təmərküzləşir

- neft sənayesi
- kənd təsərrüfatlı və geyim sənayesi
- maliyyə sektorunda
- yüksək texnologiya sənayelərində
- hamısı

279 Bunlardan hansı idxal olunan məhsulun dəyərinin sabit faizini göstərir

- hamısı
- ad valorem tarifi
- nominal tarif
- spesifik tarif
- effektiv müdafiə tarifləri

280 Beynəlxalq ticarətdə qiymət diskriminasiyasının ən ərtəq forması hansıdır

- ixrac subsidiyaları
- dempinq
- istehsal boykotları
- qeyri-tarif baryerləri
- heç biri

281 Spesifik faktorlar modelində hansı faktor spesifik olaraq əhəmiyyət kəsb edir

- texnologiya
- torpaq
- parça
- əmək
- ərzaq

282 Spesifik faktorlar modelində əmək necə müəyyən edilib

- dəyişkən faktor kimi
- mobil faktor kimi
- sabit faktor kimi
- spesifik faktor kimi
- intensiv faktor kimi

283 Spesifik faktorlar modeli kimlər tərəfdən inkişaf etdirilib

- Paul Krugman
- Paul Samuelson və Ronald Jones
- Riçard Nikson və Robert Kennedy
- Adam Smit və David Rikardo
- heç biri

284 Rikardo modelində müqayisəli üstünlük hansı səbəbdən yaranır

- heç biri
- əmək məhsuldarlığında müxtəlifliklər
- miqyas iqtisadiyyatı
- siyasi təzyiq
- milli valyutanın devalvasiya etməsi

285 Birləşmiş Krallı nə zaman Avronu qəbul etməyinə qərar vermişdir

- 2005.0
- 2002.0
- 1999
- 2008.0
- Birləşmiş Krallıq Avronu qəbul etməyib

286 Avropa Mərkəzi Bankının əsas mərkəzi hansı şəhərdə yerləşir

- Milan
- Frankfurt
- Roma
- Berlin
- Zaqreb

287 2014-cü ilin 1 yanvar statistikasına görə Avropa Birliyində neçə ölkə var?

- 29.0
- 18
- 22.0
- 20
- 25.0

288 Avropa Monetar Sistemi nə qədər istehlakçı üçün valyuta ərazisi yaratdı

- 200 milyon istehlakçı
- 300 milyon istehlakçı
- 250 milyon istehlakçı
- 500 milyon istehlakçı
- 1 milyarda yaxın istehlakçı

289 Düzgün olanı seçin

- heç biri
- Heçdə bütün Qərbi Avropa ölkələri Avropa Monetar Sisteminin üzvləridir
- Bütün Qərbi Avropa ölkələri Avropa Monetar Sisteminin üzvləridir
- Bütün Avropa ölkələri Avropa Monetar Sisteminin üzvləridir
- 1999-cu ilin yanvar ayında 20 ölkə Avropa Monetar sisteminiñ üzv olmuşdur

290 2007-ci il Avqust ayındakı maliyyə böhranına nə səbəb olmuşdur

- texnoloji istiqrazlar
- ABŞ ipoteka bazarı
- ABŞ istiqraz bazarları
- İraqdakı müharibə
- heç biri

291 Ofşor banklar hansı təşkilatlarda yer ala bilər

- hamısı
- xarici banklar
- subsidiya bankları
- kommersiya bankları
- agentlik ofisləri, subsidiya bankları, xarici banklar

292 Yerli ölkənin xaricdə biznes məqsədiyləri fəaliyyət göstərən bankı necə adlanır

- heç biri
- ofşor banklar
- beynəlxalq banklar
- İsveçrə bankları
- yerli banklar

293 Hansı bank təşkilatları xarici biznesə rəhbərlik edir

- kommersiya bankları
- vasitəçi ofislər, subsidia bankları, xarici filiallar
- mərkəzi banklar
- korporasiyalar
- dövlət əhəmiyyətli təşkilatlar

294 Beynəlxalq kapital bazarlarında ən çox intervensiya əməliyyatına cəlb olunan institut hansıdır

- korporasiyalar
- mərkəzi banklar
- sləğorta təşkilatları
- bank olmayan maliyyə təşkilatları
- kommersiya bankları

295 Avrovalyutanın əsas ticarət mərkəzi

- Frankfurt
- London
- Berlin
- Çikaqo
- Paris

296 Qızıl standartlar dövründə ölkələr nəzarət edir

- beynəlxalq ticarətdə risklərdən müdafiə olunması
- yerli hədəflərə yönələn monetar siyaset
- xarici kapital yerdəyişmələrini
- dəyişkən valyuta məzənnəsini
- hamısı

297 Beynəlxalq kapital bazarlarını təsvir etmək üçün ən yaxşı cümlə

- heç biri
- müxtəlif ölkə rezidentlərinin aktivlər üzərindən ticarət etdiyi bazar
- aksiyaların mübadilə olunduğu bazarlar
- istiqrazların mübadilə olunduğu bazarlar
- daşınmaz əmlak mübadiləsinin olduğu bazar

298 Sabit məzənnə rejimini indiki dünyada uzun müddətli dövrdə saxlamaq mümkündürmü

- keçmişdəkinə nisbətən spekulyativ hücumlara daha həssasdır
- xüsusi hallarda mümkündür əgər ciddi kapital yoxlamaları olarsa
- üstünlük verilir
- faktiki olaraq mümkün deyil
- heç biri

299 Əgər yerli ölkə daimi fiskal genişlənmə siyasetini davam etdirərsə o zaman bunlardan hansı baş tutmaz

- heç biri
- Cari hesablar balansı artar
- yerli ölkənin istehsalı artar
- yerli ölkədə valyuta məzənnələri artar
- yerli ölkənin istehsalı azalar

300 Fiskal genişlənmə nədir

- hökumət xərclərini azaldır
- məcmu tələbi stimullaşdırır və istehsalın artımına səbəb olur
- məcmu tələbi stimullaşdırır və istehsalın azalmasına səbəb olur
- məcmu tələbi azaldır və istehsalın azalmasına səbəb olur
- məcmu tələbi azaldır və istehsalın artmasına səbəb olur

301 Sabit valyuta məzənnələri sistemində

- heç biri
- monetar siyaset ən effektiv siyaset deyil
- monetar və fiskal siyaset ən effektiv siyaset hesab olunmurlar
- fiskal siyaset ən effektiv siyaset deyil
- monetar və fiskal siyaset hər biri effektiv siyaset hesab olunurlar

302 Döñərli valyuta o valyuta hesab olunur ki rahat formada

- yerli aktivlərlə mübadilə edilə bilən
- xarici valyutalara mübadilə edilə bilən
- yalnız gümüşlə mübadilə edilə bilən
- milli valyuta ilə mübadilə edilə bilən
- yalnız mislə mübadilə edilə bilən

303 Qızıl standart dövrü

- 1814-1865-ci illər dövründə olmuşdur
- birinci dünya müharibəsinə qədər mövcud idi
- 1954-1970-ci illərdə
- 1-ci və 2-ci dünya müharibələri dövründə olmuşdur
- heç biri

304 Qızıl standartlar dövründə

- daimi artıqlıq mümkün deyil
- daimi artıqlıq mümkünündür
- heç biri
- daimi deficit mümkün deyil
- daimi deficit mümkünündür

305 1870-1914-cü illərdə Qızıl Standartlar erasında

- İstanbul beynəlxalq monetar sistemin əsas mərkəzi idi
- London beynəlxalq monetar sistemin əsas mərkəzi idi
- Paris beynəlxalq monetar sistemin əsas mərkəzi idi
- Tokio beynəlxalq monetar sistemin əsas mərkəzi idi
- Berlin beynəlxalq monetar sistemin əsas mərkəzi idi

306 Mərkəzi banklar adətən pul bazarlarında intervensiya əməliyyatları həyata keçirirlər. Bu əməliyyat necə adlanır?

- dəyişkən üzən
- üzən idarə olunan
- pul müharibələri
- valyuta məzənnələrinin təyinatı
- heç biri

307 Merkantilistlərə görə

- qızıl milli sərvətin yeganə mənbəyidir
- gümüş və qızıl milli sərvətin əsası hesab olunurdu
- qızıl və gümüş milli sərvət üçün vacib deyil
- heç biri
- gümüş milli sərvətin yeganə mənbəy idi

308 Kapital uçuşu

- itkiləri azaldır
- ehtiyatları azaldır və devalvasiyaya gətirib çıxardır
- yalnız devalvasiya üçün münbit şərait yaradır
- ehtiyatları artırır
- devalvasiya şərait yaratmır

309 Nəyə görə bəzən ölkələr öz valyutalarını devalvasiya edirlər

- devalvasiya yalnız xarici ehtiyatları artırır
- devalvasiya cari hesabi inkişaf etdirir mərəzi bank tərəfindən saxlanılan xarici ehtiyatları artırır
- devalvasiya yerli xidmətləri xarici xidmətlərə nisbətən daha bahalı edir
- devalvasiya yerli məhsulları xarici məhsullara nisbətən daha bahalı edir

hamısı

310 Sabit məzənnə şəraiti altında hansı variant daha düzgündür

- hamısı
- Devalvasiya istehsalda artıma səbəb olar
- Devalvasiyanın istehsalatda heç biri təsiri olmaz
- Devalvasiya istehsalda azalmaya səbəb ola bilər
- Devalvasiya istehsalatda artıma amma rəsmi ehtiyatlarda azalmaya səbəb ola bilər

311 Sabit məzənnə şəraiti altında hansı variant daha düzgündür

- heç bir dəyişiklik olmaz
- Fiskal siyaset istehsala, məşğulluğa və xarici ehtiyatlara təsir göstərər
- Fiskal siyaset yalnız istehsala təsir göstərə bilər
- fiskal siyaset yalnız məşğulluğa təsir göstərər
- Fiskal siyaset yalnız xarici ehtiyatlara təsir göstərə bilər

312 Sabit məzənnə şəraiti altında hansı variant daha düzgündür

- monetar siyaset xarici ehtiyatlara təsir göstərə bilməz
- monetar siyaset yalnız xarici ehtiyatlara təsir göstərər
- monetar siyaset yalnız məşğulluğa təsir göstərər
- monetar siyaset yalnız istehsala təsir göstərər
- monetar siyaset yalnız pul təklifinə təsir göstərə bilər

313 Ölkənin valyutası devalvasiya olduğu zaman nə baş verər

- istehsal artar pul təklifi azalar
- istehsal və pul təklifi artar
- pul təklifi azalar
- istehsal azalar
- istehsal azalar pul təklifi artar

314 Sabit valyuta məzənnələri altında fiskal genişlənmənin daimi effekti nədir

- valyuta məzənnəsi artacaq
- valyuta məzənnəsi azalacaq
- pul təklifi azalacaq
- heç bir dəyişiklik olmayacaq
- istehsal azalacaq

315 Mərkəzi bankların beynəlxalq ehtiyatları ibarətdir

- hamısı
- xarici aktivlər və qızıl
- qızıl və gümüş
- qızıl
- yerli aktivlər və bahalı metalları

316 Bunlardan hansı regional valyuda idarə edilməsinə aiddir

- hamısı
- məzənnə ittifaqları
- kommersiya ticarəti üzərə sazişlər
- azad ticarət zonaları

- valyuta kartel birlikləri

317 Mərkəzi Bank pul bazarlarında intervensiya əməliyyatları edirlər. Bu fəaliyyət necə adlanır

- heç biri
- idarə olunan üzən
- valyuta müharibələri
- valyuta məzənnələrinin təyinatı
- sabit məzənnə

318 Real valyuta məzənnəsindəki artım

- heç biri
- idxalı daha baha edir
- idxalın dəyərinə təsir etmir
- idxalı daha ucuz edir
- ixracın dəyərini sabit saxlayır

319 Xarici valyuta bazarlarının mərkəzində olan əsas təşkilat

- bank olmayan maliyyə təşkilatları
- kommersiya bankları
- mərkəzi banklar
- korporasiyalar
- fərdi şirkətlər

320 Bunlardan hansı maliyyə törəmələrinə aid deyil

- forwardlar
- opsiyonlar
- istiqrazlar
- fyuçers
- heç biri

321 Xarici valyua ticarətinin ən çox baş verdiyi şəhər

- Ankara
- London
- Nyu York
- Tokio
- Frankfurt

322 Yaponiya pul vahidi

- real
- Yen
- Dollar
- Avro
- Funt

323 İlk dəfə 1989-cu ildə hansı mərəzi bank tərəfindən hədəflənmiş infliyasiya dərəcəsi baş tutdu

- Böyük Britaniya
- Yeni Zelandiya
- ABŞ
- Kanada

Yaponiya

324 Aşağıda qeyd olunan ölkələrdən hansı inflasiya hədəflərini elan edib

- Nepal
- Kanada
- Yaponiya
- Meksika
- ABŞ

325 Zimbabvedə, hökumət hiperinflasiyanın qarşısını necə alıb

- böyü həcmdə borclarınmaya getdi
- xarici valyutaya keçid, hansı ki durumu nisbətən sabitləşdirdi
- gümüş/qızıl standartlarına geri döndü
- daxili pul artımını kəskin şəkildə azaltdı
- yeni valyuta çap etdi

326 Pul təklifindəki daimi artımdan sonra

- hamısı
- qısa müddətli dövrdə məzənnə dərəcəsi artıb
- uzun müddətli dövrdə məzənnə dərəcəsi artıb
- qısa müddətli dövrdə məzənnə dərəcəsi azalıb
- məzənnə dərəcəsi sabit qalır

327 Ən təhlükəli inflasiya vəziyyəti harada baş verib

- Qərbi Avropa 1980-ci illər
- Zimbabve 2008-ci il
- Şərqi Avropa 1990-ci illər
- Çili 2012-ci il
- Almaniya 2013-cü il

328 Inflasiyanı yüksək həddi olub idarə edilməsi olduqca çətin olan forması hansıdır

- devalvasiya
- hiperinflasiya
- staqflyasiya
- superinflasiya
- deflyasiya

329 Pul təklifinin artım tempindəki dəyişiklik

- heç biri
- uzun müddətli dövrdə neyral olmamasına ehtiyac var
- qısa müddətli dövrdə neytral olur
- iqtisadiyyatın real istehsalına təsir edər
- qısa müddətli dövrdə neytral olmasına ehtiyac var

330 Pul təklifinin səviyyəsinin dəyişməsi nəticəsində

- real istehsala uzun müddətli dövrdə heç bir təsir etməsədə amma faiz dərəcəsinə təsir edə bilər
- real istehsal və faiz dərəcələrinin dəyərlərinə heç bir təsir etməz
- real istehsal və faiz dərəcələrinin dəyərini uzun müddətli dövrdə azaldar
- real istehsal və faiz dərəcələrinin dəyərini uzun müddətli dövrdə artırar

- faiz dərəcəsinə uzun müddətli dövrdə heç bir təsir etməsədə amma real istehsala təsir edə bilər

331 Ölkənin pul təklifindəki daimi artım nəyə səbəb ola bilər

- hamısı
 qiymət səviyyəsinin proporsional artımına səbəb ola bilər
 qiymət səviyyəsində daha az proporsional artıma səbəb ola bilər
 qiymət səviyyəsində daha çox proporsional artıma səbəb ola bilər
 uzun müddətli tarazlıqda qiymət səviyyəsinin sabitliyini azaldar

332 Ölkənin pul təklifindəki azalma nəyə səbəb ola bilər

- heç biri
 onun valyutası xarici valyuta bazarında dəyər qazanar
 onun valyutasına xarici valyuta bazarında heç bir təsir olmaz
 onun valyutası xarici valyuta bazarında dəyərdən düşər
 xarici valyuta bazarındaki digər valyutalara təsir edər

333 Əgər artıq pul təklifi olarsa o zaman

- pul təklifi tarazlığına doğru gedər
 faiz dərəcələri aşağı düşər
 faiz dərəcələri sabit qalar
 faiz dərəcələri artar
 heç biri

334 Pul üçün məcmu tələb hansı düstur ilə müəyyən olunur

- $M_d = R \times L(R, P)$
 $M_d = P \times L(R, Y)$
 $M_d = P \times Y(R, L)$
 $M_d = L \times P(R, Y)$
 $M_d = R \times L(P, Y)$

335 Aqreqatlaşmış pul nədən asılıdır

- heç biri
 faiz dərəcəsi, qiymət səviyyəsi, real milli gəlir
 milli gəlir
 faiz dərəcəsi
 qiymət səviyyəsi

336 Pulun xidmətlərinə aid olmayanını seçin

- ödəniş vasitəsi
 qiymətli metalın sabit miqdarı üçün geri alınan bir simvol
 dəyər ölçüsü
 yüksək likvidli aktiv
 dövriyyə vasitəsi

337 Valyutalar arasındaki məzənnə dərəcəsi asılıdır

- heç biri
 həmin valyutalarda olan depozitlər üzərində və gözlənilən gələcək məzənnə dərəcələri üzərində faiz dəcələri qazana bilər
 milli istehsaldan

- gözlənilən gələcək məzənnə dərəcəsindən
- idxlərindən

338 Nə zamanki dolların nominal faiz dərəcəsi _____, pul tələbi _____, və ümumi qiymət səviyyəsi _____

- artar, artar, azalar
- artar, azalar, artar
- azalar, azalar, azalar
- artar, artar, artar
- azalar, azalar, artar

339 Azad ticarət və qloballaşma ümümən inanır ki

- iqtisadi inkişaflarda bərabərləşmələrə gətirib çıxaracaq
- dünya mühitində deqredasiyaya səbəb olacaq
- hamısı
- dünyadan iqtisadi zənginliyində heç bir dəyişikliyə səbəb olmayıcaq
- hər bir ölkəyə öz mədəniyyətlərini ən yaxşı formada qorunmalarına kömək edəcək

340 Bir çox inkişaf etmiş ölkələr ticarət sazişlərinə əmək standartlarının daxil olmasına qarşıdır çünki

- öz işçilərinin əmək haqqlarını artırmaq istəmirlər
- onlar inanırlar ki bu məsələ onların daha zəngin bazarlara ixrac etmək bacarıqlarını limitləndirəcək
- çoxmilləti korporasiyalar onları idarə edəcək
- onlar inanırlar ki bu səbəb onların milli suverenliyində itkilərə səbəb olacaq
- hamısı

341 Bugünkü dünya bazarlarında kasib inkişaf etmədə olan ölkələr ixracatda ən çox etibar etdikləri məhsullar

- yüksək texnoloji məhsullar
- istehsal olunmuş məhsullar
- mineral məhsullar
- kənd təsərrüfatı məhsulları
- heç biri

342 Brander-Spenser modeli nəyin varlığını qeyd edir

- xarici texnoloji firmalarda təbii üstünlüləri
- qeyri-rəqabəti bazarlarda mövcud olan artıq gəlirlər, və ya icarələr
- yüksək rəqabəti bazarda artıq gəlirləri
- təyyarə sənayelərini
- hamısı

343 Brander-Spenser modeli müəyyən sənaye sahələrindəki bazar uğursuzluqlarını nə ilə izah edir

- hamısı
- məhdud rəqabət
- riskli dağlıcılı rəqabət
- haqsız rəqabət
- artıq gəlirlərin olmaması ilə

344 Ölkələr arasındakı faiz dərəcələrindəki müxtəliflik asılıdır

- heç biri

- gözlənilən inflasiya dərəcələrindəki müxtəliflikdən və real valyuta dərəcələrindəki gözlənilən dəyişikliklərdən
- gözlənilən inflasiya dərəcələrindəki müxtəlifliklərdən
- real valyuta dərəclərində gözlənilən dəyişikliklərdəki müxtəlifliklərdən
- nə real valyuta faizlərindəki dəyişikliklərdən nə də inflasiyada gözlənilən dəyişikliklərdən

345 Bu nəzəriyyələrdən hansı "Kasib ölkələrdə qiymət dərəcələrinin niyə aşağı olmasını izah edir"

- Bhagwati-Kravis-Lipsey və Goldberg-Knetter
- Bhagwati-Kravis-Lipsey və Balassa-Samuelson
- yalnız Balassa-Samuelson
- yalnız Bhagwati-Kravis-Lipsey
- yalnız Goldberg-Knetter

346 Qısa müddətdə

- yerli pul təklifi azaldığı zaman faiz dərəcəsi heç zaman artmır
- yerli pul təklifi azaldığı zaman faiz dərəcələri arta bilər
- yerli pul təklifi azaldığı zaman faiz dərəcəsi sabit qala bilər
- yerli pul təklifi azaldığı zaman faiz dərəcəsi azala bilər
- yerli pul təklifinin azalma faizi ilə faiz dərəcəsinin artımı eyni proporsiyada olar

347 Dünya Ticarət Təşilatı danışçıları adətən ticarət məhdudiyyətlərində neçə istiqamətə yönəlirlər

- 5.0
- 3.0
- 4.0
- 2.0
- 1.0

348 Valyuta koridoru nədir

- heç biri
- Valyuta kursunun təyin olunmuş tərəddüdlərinin məhdudiyyətləri
- alış-satış kursu arasında olan fərqdir
- marjanın satış kursuna faiz nisbətidir
- üzən məzənnə əsasında formalasən məzənnədir

349 Monetar siyaseti hansı orqan həyata keçirir

- Hesablaşma Palatası
- Mərkəzi Bank
- Vergilər Nazirliyi
- İqtisadi İnkişaf Nazirliyi
- Maliyyə nazirliyi

350 Xarici valyuta bazarları iştirakçılarına aiddir

- mərkəzi banklar
- hamısı
- bank olmayan maliyyə institutları
- kommersiya bankları
- korporasiyalar

351 İxracdan daha az gəlir əld olunan iqtisadiyyata aiddir

- ticarət balansı < 0
- hamısı
- ixrac < idxlər
- İstehsal < yerli xərclər
- cari < 0

352 İxracdan daha çox gəlir əldə olunan iqtisadiyyata aiddir

- ticarət balansı > 0
- hamısı
- ixrac > idxlər
- istehsal > yerli xərclər
- cari > 0

353 Xalis xarici sərvətin azaldığı sistemə daxil olanını seçin

- ixrac < idxlər
- hamısı
- cari < 0
- ticarət balansı < 0
- İstehsal < yerli xərclər

354 Xalis xarici sərvətin artdığı sistemə daxil olanını seçin

- ticarət balansı > 0
- istehsal > yerli xərclər
- ixrac > idxlər
- hamısı
- cari > 0

355 Milli Hesablar Sisteminə daxil olmayanı seçin

- istehlak
- cari hesablar balansı
- valyuta
- dövlət satınalmaları
- investisiya

356 Milli Hesablar Sisteminə daxil olanları seçin

- investisiya
- dövlət satınalmaları
- cari hesablar balansı
- istehlak
- hamısı

357 Alıcılıq qabiliyyəti pariteti altənda hansı bərabərlik doğrudur

- E/E = PUS + PE$
- E/E = PE/PES$
- E/P = PUS/PE$
- E/E = PUS - PE$
- E/E = PUS/PE$

358 Hekşer-Ohlin modelində qərəzli artım necə baş verir

- heç biri
- texnoloji inkişaf
- qiymətlərdəki artım
- istehsalın bir faktorunun inkişafı
- istehlakçıların zövqləri

359 İstehsal imkanları həddi nəyi ifadə edir

- Ölkənin sonsuz istehsalını ifadə edir
- heç biri
- hamısı
- Ölkənin nə qədər idxaldan asılı olduğunu ifadə edir
- İqtisadiyyatın istehsal edə biləcəyi malların mümkün kombinasiyalarını göstərir

360 İki məhsulun və iki ölkənin təqdim olunduğu Rikardo modelində - iqtisadiyyatda toplam əmək təklifi 1000 saatdır. Bir pound pendir istehsal etmək üçün 1 saat və 1 gallon şərab istehsal etmək üçün saat tələb olunur. Əgər iqtisadiyyatda toplam əmək yalnız şərab istehsalına cəlb olunsa, o zaman nəticə necə olacaq

- 500 gallon şərab istehsal olunacaq
- heç biri
- 100 gallon şərab istehsal olunacaq
- 1500 gallon şərab istehsal olunacaq
- 1000 gallon şərab istehsal olunacaq

361 İki məhsulun və iki ölkənin təqdim olunduğu Rikardo modelində - iqtisadiyyatda toplam əmək təklifi 1000 saatdır. Bir pound pendir istehsal etmək üçün 1 saat və 1 gallon şərab istehsal etmək üçün saat tələb olunur. Əgər iqtisadiyyatda toplam əmək yalnız pendir istehsalına cəlb olunsa, o zaman nəticə necə olacaq

- heç biri
- 2000 pound pendir istehsal olunacaq
- 500 pound pendir istehsal olunacaq
- 1000 pound pendir istehsal olunacaq
- hamısı

362 İki məhsulun və iki ölkənin təqdim olunduğu Rikardo modelində - iqtisadiyyatda toplam əmək təklifi 1000 saatdır. Bir pound pendir istehsal etmək üçün 1 saat və 1 gallon şərab istehsal etmək üçün saat tələb olunur. Bu zaman, ümumi istehsalda toplam əmək sərfiyyatı nə qədər olacaq

- $(1 \times \text{istehsal olunan pendir miqdari}) + (2 \times \text{istehsal olunan şərab miqdari})$
- hamısı doğrudur
- $(1 \times \text{istehsal olunan pendir miqdari}) + (1 \times \text{istehsal olunan şərab miqdari})$
- $(2 \times \text{istehsal olunan pendir miqdari}) + (2 \times \text{istehsal olunan şərab miqdari})$
- $(2 \times \text{istehsal olunan pendir miqdari}) + (1 \times \text{istehsal olunan şərab miqdari})$

363 Mütləq üstünlükler nəzəriyyəsindən fərqli olaraq, müqayisəli üstünlüğün ölkələrə verdiyi əsas müsbət tərəf nədən ibarətdir

- Müqayisəli üstünlükler nəzəriyyəsinin tətbiqi zamanı yalnız kiçik ölkə ticarətdən qazanclar əldə edir
- Müqayisəli üstünlükler nəzəriyyəsinin tətbiqi zamanı heç biri ölkə ticarətdən qazanclar əldə edə bilmir
- heç biri
- Müqayisəli üstünlükler nəzəriyyəsinin tətbiqi zamanı yalnız böyük ölkə ticarətdən qazanclar əldə edir
- Müqayisəli üstünlükler nəzəriyyəsinin tətbiqi zamanı hər iki ölkə ticarətdən qazanclar əldə edir

364 Rikardo modelində əsas göstərici kimi nə göstərilir

- heç biri
- hamısı
- Ölkənin bütün məhsullar üzrə mütləq üstünlüyü sahib olması
- Ölkənin heç bir məhsul üzrə müqayisəli üstünlüyü sahib olmaması
- Ölkənin bir məhsulun istehsalında digər ölkədən nə qədər üstünlüyü sahib olması

365 David Rikardo Müqayisəli üstünlük'lər nəzəriyyəsini nə zaman iqtisadi elmində irəli sürmüdüdür

- 18-ci əsrдə
- 20-ci əsrдə
- 21-ci əsrдə
- 17-ci əsrдə
- 19-cu əsrдə

366 İki ölkənin biri inkişaf etmiş, digəri isə zəif inkişaf etmiş ölkədirə, o zaman onların ticarət münasibətlərində hansı ölkə bütün məhsullar üzrə mütləq üstünlüyü sahib olacaq

- heç biri
- hamısı
- İnkışaf etmiş ölkə
- Həm inkişaf etmiş ölkə, həm də zəif inkişaf etmiş ölkə
- Zəif inkişaf etmiş ölkə

367 Rikardo modelinə əsasən hansı ölkə müqayisəli üstünlüyü sahib olur

- heç biri
- Digər ölkəyə nisbətdə əmək məhsuldarlığı aşağı olan ölkə
- Digər ölkəyə nisbətdə əmək məhsuldarlığı yüksək olan ölkə
- Əməyin mobilliyi aşağı olan ölkə
- Əməyin mobilliyi yüksək olan ölkə

368 Rikardo modelinə əsasən, çox kiçik bir ölkə çox böyük bir ölkə ilə ticarət edirə, o zaman nəticə necə olacaq

- Yalnız böyük ölkə qazanclar əldə edəcək
- Hər iki ölkə ticarətdən böyük itkilərlə üzləşəcəklər
- Kiçik ölkədə iqtisadi rifah aşağı düşəcək
- Böyük ölkədə iqtisadi rifah aşağı düşəcək
- Kiçik ölkə ticarətdən qazanclar əldə edəcək

369 İngiltərənin bir iş günü ərzində 80 metr parça, 40 litr şərab istehsal edir. Portuqaliya isə bir iş günü ərzində 10 metr parça və 20 litr şərab istehsalı edir. Müqayisəli istehsal nəzəriyyəsinə görə bu ölkələrdən hansı parça, hansı isə şərab istehsalı üzrə ixtisaslaşacaqlar.

- İngiltərə - parça, Portuqaliya isə şərab üzrə
- İngilətərə hər iki məhsul növü üzrə
- heç biri
- Portuqaliya - parça, İngiltərə isə şərab üzrə
- Portuqaliya hər iki məhsul növü üzrə

370 Rikardo modelində əmək yeganə fakator olaraq təqdim edildiyi üçün, o zaman bu modeldə istehsal olunan iki məhsul növünə təklif necə müəyyənləşir

- Əməyin daha məhsuldar sahəyə hərəkəti ilə
- Əməyin daima sabit əmək haqqı təklif edən sahəyə hərəkəti ilə
- Əməyin daha az əmək haqqı təklif edən sahəyə hərəkəti ilə
- heç biri
- Əməyin daha çox əmək haqqı təklif edən sahəyə hərəkəti ilə

371 İqtisadiyyatın toplam əmək təklifi nə ilə işarə olunur

- A ilə
- W ilə
- Q ilə
- L ilə
- C ilə

372 Rikardo modelində istehsal imkanları həddi nəyə görə düz xəttlə ifadə olunur

- Yalnız torpaq faktoru nəzərə alındığı üçün
- Yalnız kapital faktoru nəzərə alındığı üçün
- İstehsal faktorları nəzərə alınmadığı üçün
- Üç istehsal faktoru nəzərə alındığı üçün
- Yalnız əmək faktoru nəzərə alındığı üçün

373 Rikardo modelində istehsaldakı limitlər isə hansı bərabərsizliklə müəyyən edilir

- $(L/aLC) / (L^*/a^*LW)$
- $aLCQC + aLWQW = L$
- $aLCQC + aLWQW < L$
- $aLC/a^*LC < aLW/a^*LW$
- $aLC/aLW < a^*LC/a^*LW$

374 Rikardo modelinin beynəlxalq ticarətdəki rolunu izah etmək üçün neçə faktorlu iqtisadiyyat fərz edilir

- Yalnız torpaq faktorunun mövcud olduğu iqtisadiyyat
- 2 faktorlu iqtisadiyyat
- Doğru cavab yoxdur.
- 3 faktorlu iqtisadiyyat
- Tək faktorlu iqtisadiyyat

375 Rikardo modelində istehsal imkanları həddi düz xəttlə ifadə olunduğu zaman

- 1-ci növ məhsulun alternativ dəyəri ikinci növ məhsula nəzərən kontant (sabitdir) ola bilməz
- heç biri
- hamısı
- 1-ci növ məhsulun alternativ dəyəri ikinci növ məhsula nəzərən daima dəyişəndir
- 1-ci növ məhsulun alternativ dəyəri ikinci növ məhsula nəzərən kontandır (sabitdir)

376 Rikardo modeli nəyi ifadə edir

- İki ölkə arasındaki ticarət ölkələrindən birinə fayda gətirir, digərinə isə ziyan vurur
- İki ölkə arasındaki ticarət bütün hallarda hər iki ölkəyə qazanc gətirir
- Hər bir ölkə özünün müqayisəli üstün olduğu məhsulu ixrac etdiyi zaman, iki ölkə arasındaki ticarət hər iki ölkəyə fayda gətidi
- hamısı doğrudur
- İki ölkə arasındaki ticarət yalnız ölkənin birinin mütləq üstünlüyü sahib olduğu halda mümkündür

377 Müqayisəli Üstünlükler nəzəriyyəsi ilə əlaqəli olaraq Ticarətdən qazanclar əsasən nədən asılıdır

- Ticarət olunan məhsullarının sayının ticarət partnyorlarının sayından çox olmasından
- Göstərilənlərin hamisindən
- Heç biri
- Ticarət olunan məhsullarının sayının ticarət partnyorlarının sayından az olmasından
- Ticarət partnyorlarının texnoloji olaraq bir-birindən fərqlənməsindən

378 Rikardo modelində istehsalın hansı faktoru tək faktor olaraq göstərilir

- Kapital
- Hamısı
- Heç biri
- Əmək
- Torpaq

379 Müqayisəli üstünlükler nəzəriyyəsi ilə bağlı ilkin fikirlər kiminlə bağlıdır

- Adam Smit
- Bertil Olin
- Eli Hekşer
- David Rikardo
- Pol Samuelson

380 İki ölkə arasındaki ticarət hər iki ölkə nə zaman fayda verir?

- Hər iki ölkə ticarətin üstün şərtlərinə malik olduqda
- Bütün cavablar doğrudur
- Hər iki ölkə ixrac edilmiş məhsullara görə daha elastik təklifə sahib olduqda
- Hər iki ölkə özünün müqayisəli üstün olduğu məhsulu istehsal etdiyi zaman
- Hər iki ölkə idxlə edilmiş məhsullara görə daha elastik tələbə sahib olduda

381 İstehsal imkanları həddi nəyi ifadə edir

- heç biri
- İqtisadiyyatın istehsal edə biləcəyi malların mümkün kombinasiyalarını göstərir
- Ölkənin nə qədər idxləndən asılı olduğunu ifadə edir
- hamısı
- Ölkənin sonsuz istehsalını ifadə edir

382 İki məhsulun və iki ölkənin təqdim olunduğu Rikardo modelində - iqtisadiyyatda toplam əmək təklifi 1000 saatdır. Bir pound pendir istehsal etmək üçün 1 saat və 1 gallon şərab istehsal etmək üçün saat tələb olunur. Əgər iqtisadiyyatda toplam əmək yalnız şərab istehsalına cəlb olunsa, o zaman nəticə necə olacaq

- heç biri
- 100 gallon şərab istehsal olunacaq
- 1000 gallon şərab istehsal olunacaq
- 1500 gallon şərab istehsal olunacaq
- 500 gallon şərab istehsal olunacaq

383 İki məhsulun və iki ölkənin təqdim olunduğu Rikardo modelində - iqtisadiyyatda toplam əmək təklifi 1000 saatdır. Bir pound pendir istehsal etmək üçün 1 saat və 1 gallon şərab istehsal etmək üçün saat tələb olunur. Əgər iqtisadiyyatda toplam əmək yalnız pendir istehsalına cəlb olunsa, o zaman nəticə necə olacaq

- 2000 pound pendir istehsal olunacaq
- 500 pound pendir istehsal olunacaq
- heç biri
- hamısı
- 1000 pound pendir istehsal olunacaq

384 İki məhsulun və iki ölkənin təqdim olunduğu Rikardo modelində - iqtisadiyyatda toplam əmək təklifi 1000 saatdır. Bir pound pendir istehsal etmək üçün 1 saat və 1 gallon şərab istehsal etmək üçün saat tələb olunur. Bu zaman, ümumi istehsaldə toplam əmək sərfiyyatı nə qədər olacaq

- $(1 \times \text{istehsal olunan pendir miqdarı}) + (1 \times \text{istehsal olunan şərab miqdarı})$
- $(2 \times \text{istehsal olunan pendir miqdarı}) + (1 \times \text{istehsal olunan şərab miqdarı})$
- $(2 \times \text{istehsal olunan pendir miqdarı}) + (2 \times \text{istehsal olunan şərab miqdarı})$
- $(1 \times \text{istehsal olunan pendir miqdarı}) + (2 \times \text{istehsal olunan şərab miqdarı})$
- hamısı doğrudur

385 Mütləq üstünlükler nəzəriyyəsindən fərqli olaraq, müqayisəli üstünlüğün ölkələrə verdiyi əsas müsbət tərəf nədən ibarətdir

- heç biri
- Müqayisəli üstünlükler nəzəriyyəsinin tətbiqi zamanı yalnız kiçik ölkə ticarətdən qazanclar əldə edir
- Müqayisəli üstünlükler nəzəriyyəsinin tətbiqi zamanı hər iki ölkə ticarətdən qazanclar əldə edir
- Müqayisəli üstünlükler nəzəriyyəsinin tətbiqi zamanı heç biri ölkə ticarətdən qazanclar əldə edə bilmir
- Müqayisəli üstünlükler nəzəriyyəsinin tətbiqi zamanı yalnız böyük ölkə ticarətdən qazanclar əldə edir

386 Rikardo modelində əsas göstərici kimi nə göstərilir

- heç biri
- hamısı
- Ölkənin bütün məhsullar üzrə mütləq üstünlüyü sahib olması
- Ölkənin heç bir məhsul üzrə müqayisəli üstünlüyü sahib olmaması
- Ölkənin bir məhsulun istehsalında digər ölkədən nə qədər üstünlüyü sahib olması

387 David Rikardo Müqayisəli üstünlükler nəzəriyyəsini nə zaman iqtisadi elmində irəli sürmüştür

- 18-ci əsrдə
- 20-ci əsrдə
- 17-ci əsrдə
- 21-ci əsrдə
- 19-cu əsrдə

388 İki ölkənin biri inkişaf etmiş, digəri isə zəif inkişaf etmiş ölkədirse, o zaman onların ticarət münasibətlərində hansı ölkə bütün məhsullar üzrə mütləq üstünlüyü sahib olacaq

- heç biri
- Zəif inkişaf etmiş ölkə
- Həm inkişaf etmiş ölkə, həm də zəif inkişaf etmiş ölkə
- İnkışaf etmiş ölkə
- hamısı

389 Əgər bir ölkənin əmək haqqı səviyyəsi digər ölkəyə nəzərən çox yüksəkdirse, o zaman nəticə necə olacaq

- heç biri
- Hər iki ölkə ticarətdən əldə ediləcək adı qazanclara sahib olacaqlar

- Ölkənin hər ikisində də istehlakçıların idxlə üzərindən öz mənfəətlərini artırmağı mümkün deyil
- Ölkənin hər ikisində də istehsalçıların gəlirlili bazar tapmağı mümkün deyil
- Hər iki ölkənin ticarətdən bütünlükə qazanc əldə etməsi mümkün deyil

390 Nəyə görə iki ölkə və iki məhsulun təqdim olunduğu Rikardo modelində kiçik ölkə böyük ölkəyə nəzərən daha çox ticarətdən qazanc əldə edir

- hamısı doğrudur
- Kiçik ölkənin öz daxili nisbi qiymətinə yaxın və ya bərabər bir qiymətlə ticarət etmə mümkünlüyü daha aşağıdır
- Kiçik ölkənin bütünlükə ixtisaslaşması mümkünlüyü yüksəkdir
- Böyük ölkənin bu əlaqə üzərində böyük siyasi gücü olduğu üçün
- Kiçik ölkənin bütünlükə ixtisaslaşması mümkünlüyü aşağıdır

391 Rikardo modelinə əsasən hansı ölkə müqayisəli üstünlüyü sahib olur

- heç biri
- Digər ölkəyə nisbətdə əmək məhsuldarlığı yüksək olan ölkə
- Əməyin mobilliyi yüksək olan ölkə
- Digər ölkəyə nisbətdə əmək məhsuldarlığı aşağı olan ölkə
- Əməyin mobilliyi aşağı olan ölkə

392 Rikardo modelinə əsasən, çox kiçik bir ölkə çox böyük bir ölkə ilə ticarət edirsə, o zaman nəticə necə olacaq

- Yalnız böyük ölkə qazanclar əldə edəcək
- Kiçik ölkə ticarətdən qazanclar əldə edəcək
- Böyük ölkədə iqtisadi rifah aşağı düşəcək
- Kiçik ölkədə iqtisadi rifah aşağı düşəcək
- Hər iki ölkə ticarətdən böyük itkilərlə üzləşəcəklər

393 İki ölkənin və iki məhsul növünün təqdim olunduğu ticarət modelində Beynəlxalq Ticarət nəyi səciyyələndirirər

- heç biri
- Hər iki məhsul növü üzrə məhsuldarlığın və hər iki ölkədə istehlakçıların rifahının yüksəlməsini
- Hər iki ölkə üzrə istehlakçı rifahının yüksəlməsini, lakin hər iki məhsul növü üzrə məhsuldarlığın aşağı enməsini
- Hər iki məhsul növü üzrə məhsuldarlığın yüksəlməsini, lakin hər iki ölkə üzrə istehlakçı rihafının enməsini
- hamısı

394 İngiltərənin bir iş günü ərzində 80 metr parça, 40 litr şərab istehsal edir. Portuqaliya isə bir iş günü ərzində 10 metr parça və 20 litr şərab istehsalı edir. Müqayisəli isehsal nəzəriyyəsinə görə bu ölkələrdən hansı parça, hansı isə şərab istehsalı üzrə ixtisaslaşacaqlar.

- İngiltərə hər iki məhsul növü üzrə
- Portuqaliya - parça, İngiltərə isə şərab üzrə
- İngiltərə - parça, Portuqaliya isə şərab üzrə
- Portuqaliya hər iki məhsul növü üzrə
- heç biri

395 Rikardo modelində əmək yeganə fakator olaraq təqdim edildiyi üçün, o zaman bu modeldə istehsal olunan iki məhsul növünə təklif necə müəyyənləşir

- heç biri
- Əməyin daha çox əmək haqqı təklif edən sahəyə hərəkəti ilə

- ⚡ Əməyin daha az əmək haqqı təklif edən sahəyə hərəkəti ilə
- ⚡ Əməyin daima sabit əmək haqqı təklif edən sahəyə hərəkəti ilə
- ⚡ Əməyin daha məhsuldar sahəyə hərəkəti ilə

396 İqtisadiyyatın toplam əmək təklifi nə ilə işarə olunur

- ⚡ A ilə
- ⚡ L ilə
- ⚡ Q ilə
- ⚡ W ilə
- ⚡ C ilə

397 Rikardo modelində istehsal imkanları həddi nəyə görə düz xəttlə ifadə olunur

- ⚡ İstehsal faktorları nəzərə alınmadığı üçün
- ⚡ Yalnız əmək faktoru nəzərə alındığı üçün
- ⚡ Yalnız kapital faktoru nəzərə alındığı üçün
- ⚡ Yalnız torpaq faktoru nəzərə alındığı üçün
- ⚡ Üç istehsal faktoru nəzərə alındığı üçün

398 Rikardo modelində istehsaldakı limitlər isə hansı bərabərsizliklə müəyyən edilir

- ⚡ $aLCQC + aLWQW = L$
- ⚡ $aLCQC + aLWQW < L$
- ⚡ $aLC/a^*LC < aLW/a^*LW$
- ⚡ $aLC/aLW < a^*LC/a^*LW$
- ⚡ $(L/aLC) / (L^*/a^*LW)$

399 Rikardo modelinin beynəlxalq ticarətdəki rolunu izah etmək üçün neçə faktorlu iqtisadiyyat fərz edilir

- ⚡ Doğru cavab yoxdur.
- ⚡ Tək faktorlu iqtisadiyyat
- ⚡ 3 faktorlu iqtisadiyyat
- ⚡ 2 faktorlu iqtisadiyyat
- ⚡ Yalnız torpaq faktorunun mövcud olduğu iqtisadiyyat

400 Rikardo modelində istehsal imkanları həddi düz xəttlə ifadə olunduğu zaman

- ⚡ heç biri
- ⚡ 1-ci növ məhsulun alternativ dəyəri ikinci növ məhsula nəzərən kontantdır (sabitdir)
- ⚡ 1-ci növ məhsulun alternativ dəyəri ikinci növ məhsula nəzərən daima dəyişəndir
- ⚡ 1-ci növ məhsulun alternativ dəyəri ikinci növ məhsula nəzərən kontant (sabitdir) ola bilməz
- ⚡ hamısı

401 Rikardo modeli nəyi ifadə edir

- ⚡ hamısı doğrudur
- ⚡ Hər bir ölkə özünün müqayisəli üstün olduğu məhsulu ixrac etdiyi zaman, iki ölkə arasındakı ticarət hər iki ölkəyə fayda gətiti
- ⚡ İki ölkə arasındakı ticarət ölkələrindən birinə fayda gətirir, digərinə isə ziyan vurur
- ⚡ İki ölkə arasındakı ticarət bütün hallarda hər iki ölkəyə qazanc gətirir
- ⚡ İki ölkə arasındakı ticarət yalnız ölkənin birinin mütləq üstünlüyü sahib olduğu halda mümkündür

402 Müqayisəli Üstünlükler nəzəriyyəsi ilə əlaqəli olaraq Ticarətdən qazanclar əsasən nədən asılıdır

- Göstərilənlərin hamisindan
- Ticarət partnyorların texnoloji olaraq bir-birindən fərqlənməsindən
- Ticarət olunan məhsullarının sayının ticarət partnyorlarının sayından az olmasından
- Ticarət olunan məhsullarının sayının ticarət partnyorlarının sayından çox olmasından
- Heç biri

403 Rikardo modelində istehsalın hansı faktoru tək faktor olaraq göstərilir

- Hamısı
- Əmək
- Torpaq
- Kapital
- Heç biri

404 Müqayisəli üstünlükler nəzəriyyəsi ilə bağlı ilkin fikirlər kiminlə bağlıdır

- Bertil Olin
- David Rikardo
- Pol Samuelson
- Adam Smit
- Eli Hekşer

405 İki ölkə arasındaki ticarət hər iki ölkə nə zaman fayda verir?

- Hər iki ölkə özünün müqayisəli üstün olduğu məhsulu istehsal etdiyi zaman
- Hər iki ölkə ixrac edilmiş məhsullara görə daha elastik təklifə sahib olduqda
- Bütün cavablar doğrudur
- Hər iki ölkə ticarətin üstün şərtlərinə malik olduqda
- Hər iki ölkə idxlə edilmiş məhsullara görə daha elastik tələbə sahib olduqda

406 Aşağıdakılardan hansı ərzaq və paltarın istehsal olunduğu spesifik faktorlar modelində ərzaq və paltar istehsalı sahəsində qiymətlərin 5 faiz artımının nəticəsi ola bilər?

- real əməkhaqqılar, kapital sahiblərinin və torpaq sahiblərinin real gəlirləri azalacaq
- real əməkhaqqılar artacaq, kapital sahiblərinin və torpaq sahiblərinin real gəlirləri dəyişməyəcək
- real əməkhaqqılar, kapital sahiblərinin real gəlirləri, torpaq sahiblərinin real gəlirləri dəyişməyəcək
- real əməkhaqqılar artacaq, kapital sahiblərinin və torpaq sahiblərinin real gəlirləri azalacaq
- real əməkhaqqılar, kapital sahiblərinin və torpaq sahiblərinin real gəlirləri artacaq

407 Paltarın horizontal oxda, ərzağın vertikal oxda işarə olunduğu istehsal imkanları sərhəddində paltarın qiymətinin sabit qalıb, ərzağın qiymətinin artımı zamanı nə baş verəcək?

- Optimal istehsal nöqtəsi dəyişəcək, paltar istehsalı artacaq
- İstehsal imkanları sərhəddi sağa doğru hərəkət edəcək
- İstehsal imkanları sərhəddi sola doğru hərəkət edəcək
- Optimal istehsal nöqtəsi dəyişəcək, ərzaq istehsalı artacaq
- Optimal istehsal nöqtəsi dəyişməyəcək

408 Paltarın horizontal oxda, ərzağın vertikal oxda işarə olunduğu istehsal imkanları sərhəddində paltarın və ərzağın qiymətinin eyni səviyyədə artımı zamanı nə baş verəcək?

- Optimal istehsal nöqtəsi dəyişəcək, paltar istehsalı artacaq
- İstehsal imkanları sərhəddi sola doğru hərəkət edəcək
- İstehsal imkanları sərhəddi sağa doğru hərəkət edəcək
- Optimal istehsal nöqtəsi dəyişməyəcək

- Optimal istehsal nöqtəsi dəyişəcək, ərzaq istehsalı artacaq

409 Paltarın horizontal oxda, ərzağın vertikal oxda işarə olunduğu istehsal imkanları sərhəddində paltarın qiymətinin artıb, ərzağın qiymətinin sabit qalarsa, nə baş verəcək?

- Optimal istehsal nöqtəsi dəyişəcək, ərzaq istehsalı artacaq
- İstehsal imkanları sərhəddi sağa doğru hərəkət edəcək
- İstehsal imkanları sərhəddi sola doğru hərəkət edəcək
- Optimal istehsal nöqtəsi dəyişəcək, paltar istehsalı artacaq
- Optimal istehsal nöqtəsi dəyişməyəcək

410 Ticarətin təsirləri ilə fikirlərdən hansı doğrudur?

- Heç biri
- idxalla işsizlik səviyyəsi arasında yüksək korrelasiya aşkar edilmişdir
- Ticarətin daxildə gəlir bölgüsünə təsiri əhəmiyyətsizdir
- ticarətdən qazananların əldə etdikləri hesabına uduzanların itkilərini kompensasiya etmək mümkündür
- Hamısı

411 Ticarətin ixrac sektorunda çalışan yerli ixtisaslaşmış işçilər üçün təsirləri nə olacaq?

- hərəkətli faktor olduqlarından, artan iş yerləri və azalan gəlirlər
- hərəkətsiz faktor olduqlarından azalan iş yerləri və azalan gəlirlər
- hərəkətli faktor olduqlarından artan iş yerləri və artan gəlirlər
- hərəkətsiz faktor olduqlarından, artan iş yerləri və artan gəlirlər
- heç bir təsir olmayıcaq

412 Ticarətin idxal sektorunda çalışan yerli ixtisaslaşmış işçilər üçün təsirləri nə olacaq?

- hərəkətli faktor olduqlarından, artan iş yerləri və azalan gəlirlər
- hərəkətli faktor olduqlarından artan iş yerləri və artan gəlirlər
- heç bir təsir olmayıcaq
- hərəkətsiz faktor olduqlarından azalan iş yerləri və azalan gəlirlər
- hərəkətsiz faktor olduqlarından, azalan iş yerləri və artan gəlirlər

413 Buraxılan sözləri tamamlayın Ticarətdən faydalanan tərəflər _____ sektorlarındakı _____ faktorlardır.

- Heç biri
- İdxal, hərəkətli
- İxrac, hərəkətli
- İdxal, hərəkətsiz (spesifik)
- İxrac hərəkətsiz (spesifik)

414 Fikirlərdən hansını ticarətin gəlir bölgüsü üzərində təsirlərinə aid etmək olar?

- müqayisəli üstünlük nəzəriyyəsini təkzib edir
- iqtisadiyyatın bütün seqmentlərində pozitiv təsiri var
- ticarətin gəlir bölgüsünə təsiri qısa dövrdə əhəmiyyətsizdir
- ticarətin gəlir bölgüsünə təsiri qısa dövrdə əhəmiyyətlidir
- beynəlxalq ticarətin ölkə üçün səmərəsiz olduğunu ortaya çıxarıır

415 Aşağıdakı cümlədə buraxılan sözləri doğru müəyyən edin. Spesifik faktorlar modelində, ticarətin hərəkətli faktorun rifahi üzərindəki təsiri _____, ixrac məhsulunun istehsalındaki spesifik faktor üzərindəki təsiri _____, idxal məhsulun istehsalındaki spesifik faktorlar üzərindəki təsiri _____

- müəyyəndir, neqativdir, pozitivdir
- qeyri-müəyyəndir, neqativdir, pozitivdir
- neqativdir, pozitivdir, pozitivdir
- pozitivdir, neqativdir, pozitivdir
- qeyri-müəyyəndir, pozitivdir, neqativdir

416 Kiçik təcrid olunmuş Moribundiya ölkəsində istehsal olunan paltarın nisbi qiyməti 5 vahid ərzağa bərabərdir. Moribundiya daha sonra beynəlxalq ticarətə qoşulmağa qərar verir. Dünya bazارında paltarın nisbi qiyməti 8 vahid ərzağa bərabərdir. Moribundiya hansı məhsulu ixrac edəcək və hansı tərəf bundan qazanacaq?

- paltarı və ərzağı ixrac edəcək, bu sektorlardakı spesifik faktor qazanacaq
- paltarı ixrac edəcək, paltar sektorunda hərəkətli faktor qazanacaq
- paltarı ixrac edəcək, paltar sektorunda spesifik faktor qazancaq
- ərzağı ixrac edəcək, ərzaq sektorunda hərəkətli faktor qazanacaq
- ərzağı ixrac edəcək, ərzaq sektorunda spesifik faktor qazanacaq

417 Kiçik təcrid olunmuş Moribundiya ölkəsində istehsal olunan paltarın nisbi qiyməti 5 vahid ərzağa bərabərdir. Moribundiya daha sonra beynəlxalq ticarətə qoşulmağa qərar verir. Dünya bazarında paltarın nisbi qiyməti 3 vahid ərzağa bərabərdir. Moribundiya hansı məhsulu ixrac edəcək və hansı tərəf bundan qazanacaq?

- paltarı və ərzağı ixrac edəcək, bu sektorlardakı spesifik faktor qazanacaq
- ərzağı ixrac edəcək, ərzaq sektorunda hərəkətli faktor qazanacaq
- paltarı ixrac edəcək, paltar sektorunda spesifik faktor qazancaq
- paltarı ixrac edəcək, paltar sektorunda hərəkətli faktor qazanacaq
- ərzağı ixrac edəcək, ərzaq sektorunda spesifik faktor qazanacaq

418 Daxildən xaricə istiqamətlənən miqrasiyanın təqdim edildiyi əməyin beynəlxalq hərəkətinin iki ölkə modelinə aid doğru fikri seçin.

- Daxildəki məhsul istehsali həcmində artım baş verir
- Xaricdə çalışan işçilərin əmək haqqlarında artım baş verir
- miqrasiya ölkələr arasındaki əmək haqqı fərqliliyinin artmasına səbəb olur
- miqrasiyanın qlobal istehsalın həcmində təsiri yoxdur
- Qlobal məhsul istehsalında artım, ölkələr arasında əmək haqqı fərqliliyinin azalması baş verir

419 Kapitalın paltar istehsalında spesifik, torpağın ərzaq istehsalında spesifik, əməyin isə bu iki sektor arasında hərəkətli olduğu spesifik faktorlar modelində ərzağın qiymətinin 5 %, paltarın qiymətinin 1 % bahalaşlığı vəziyyətdə hansı bənd doğrudur?

- işçilərin, kapital sahiblərinin, torpaq sahiblərinin rifahi dəyişməyəcək
- işçilərin rifahında yüksəliş, kapital sahiblərinin rifahında azalma, torpaq sahiblərinin rifahında yüksəliş
- işçilərin rifahında yüksəliş, kapital sahiblərinin rifahında yüksəliş, torpaq sahiblərinin rifahi dəyişməyəcək
- işçilərin rifahında qeyri-müəyyən dəyişiklik, kapital sahiblərinin rifahında azalma, torpaq sahiblərinin rifahında yüksəliş
- işçilərin rifahında azalma, kapital sahiblərinin və torpaq sahiblərinin rifahında artım

420 Aşağıdakılardan hansı ərzaq və paltarın istehsal olunduğu spesifik faktorlar modelində ərzaq və paltar istehsalı sahəsində qiymətlərin 5 faiz azalmasının nəticəsi ola bilər?

- real əməkhaqqılar, kapital sahiblərinin və torpaq sahiblərinin real gəlirləri azalacaq
- real əməkhaqqılar, kapital sahiblərinin real gəlirləri, torpaq sahiblərinin real gəlirləri dəyişməyəcək

- real əməkhaqqılar artacaq, kapital sahiblərinin və torpaq sahiblərinin real gəlirləri azalacaq
- real əməkhaqqılar artacaq, kapital sahiblərinin və torpaq sahiblərinin real gəlirləri dəyişməyəcək
- real əməkhaqqılar, kapital sahiblərinin və torpaq sahiblərinin real gəlirləri artacaq

421 Aşağıdakılardan hansı spesifik faktorlar modelində ərzağın və paltarın qiymətinin 5 % artımının nəticəsi olabilər?

- hər iki sahədə istehsal azalacaq
- ərzaq sahəsində istehsal artacaq
- paltar sahəsində istehsal artacaq
- hər iki sahədə istehsal dəyişməyəcək
- hər iki sahədə əməkhaqqılar azalacaq

422 Aşağıdakılardan hansı spesifik faktorlar modelində ərzağın qiymətinin 5 % faiz bahalaşmasının, paltarın qiymətinin dəyişməz qalmasının nəticəsi ola bilər?

- ərzaq sahəsində əməkhaqqılar 5 % artır
- ərzağın istehsalı azalar
- paltarın istehsalı dəyişməz
- ərzaq sahəsində əməkhaqqı 5 %-dən az artar
- heç biri

423 Ərzaq(F) və paltar (C) istehsal olunan spesifik faktorlar modelində optimal istehsal nöqtəsində:

- $MPLF=MPLC$
- Heçbiri
- $-MPLF/MPLC=-PF/PC$
- $PC=PF$
- $-MPLF/MPLC=-PC/PF$

424 Ərzaq və paltarın istehsalının olduğu spesifik faktorlar modelində aşağıdakılardan hansı ərzaq sahəsində olan əməyin həcmini artıracaq?

- Hər iki sahədə qiymətlər aşağı düşməsi
- Hər iki sahədə qiymətlərin yüksəlməsi
- Ərzaq sahəsində əməyin marjinal məhsulunun yüksəlməsi
- Ərzağın qiymətinin paltara nisbətən artması
- Paltarın qiymətinin ərzağa nisbətən artması

425 Spesifik faktorlar modelində əmək bazarı tarazlıqda olduğu zamanı əmək haqqılar:

- idxl sahəsində daha yüksək olacaq
- qiymətin yüksək olduğu sahədə yüksək olacaq
- hər iki sahədə bərabər olacaq
- qiymətin aşağı olduğu sahədə yüksək olacaq
- ixrac sahəsində yüksək olacaq

426 Ərzaq (F) və paltarın (C) istehsal olunduğu spesifik faktorlar modelində horizontal oxda paltarı, vertikal oxda ərzağı qeyd etsək, istehsal imkanları sərhəddinin əmsalı aşağıdakılardan hansıdır?

- $-PF/PC$
- $-MPLC/MPLF$
- heç biri
- $-PC/PF$
- $-MPLF/MPLC$

427 Spesifik faktorlar modelində ölkənin istehsal imkanları sərhədinin əyri olmasının səbəbi nədir?

- sabit marginal faydalar
- heç biri
- Məhdud əmək təklifi
- azalan marginal faydalar
- artan marginal faydalar

428 Spesifik faktorlar modelində aşağıdakılardan hansı spesifik faktor kimi təqdim olunur?

- Ərzaq
- paltar
- hamısı
- Kapital
- Əmək

429 Spesifik faktorlar modelində əmək necə istehsal faktoru kimi təqdim olunur?

- intensiv faktor
- heç biri
- dəyişkən faktor
- hərəkətli faktor
- spesifik faktor

430 Aşağıdakılardan hansına görə ticarətin gəlirlərin bölgüsünə təsiri meydana çıxır

- heç biri
- varlı ölkələrin kasib ölkələri istismar etdiyinə görə
- B) Qısa dövrdə bəzi resurslar hərəkətsiz olduğuna görə
- Müxtəlif ölkələr müxtəlif valyutalardan istifadə etdiyinə görə
- daha güclü ölkələrin ticarət qaydaların müəyyən etdiyinə görə

431 A ölkəsində kapitalın (sərmayənin) qiyməti 20, əməyin (işçi qüvvəsinin) qiyməti 50-dir, B ölkəsində isə kapitalın (sərmayənin) qiyməti 80, əməyin (işçi qüvvəsini) qiyməti isə 60-dir. Hansı ölkədə hansı istehsal faktoru (amili) nisbi olaraq boldur?

- Heç biri
- A ölkəsində nisbi olaraq kapital (sərmayə), B ölkəsində isə əmək (işçi qüvvəsi) bol olacaqdır
- A ölkəsində əmək (işçi qüvvəsi), B ölkəsində isə əmək (işçi qüvvəsi) bol istehsal faktorudur
- A ölkəsində əmək (işçi qüvvəsi), B ölkəsində isə kapital (sərmayə) qit istehsal faktorudur
- A ölkəsində kapital (sərmayə), B ölkəsində isə əmək (işçi qüvvəsi) qit istehsal faktorudur

432 Aşağıdakılardan hansı fərziyyə (şərt) Hekşer-Olin Modelində qəbul olunaraq istifadə edilmişdir?

- İnflyasiya gözləmələri nəzərə alınmaqdadır
- Əmtəə/xidmətlər istehsal faktorları tutumlarına görə qruplaşdırılmaqdadır
- Ayrı-ayrı ölkələrdə istehsal faktorları (amilləri) təklifi sabit deyildir
- Ayrı-ayrı ölkələrdə istehsal faktorları (amilləri) müxtəlifdir
- Məşğulluq tam olaraq təmin edilməməkdədir

433 A ölkəsində 100 vahid kapital (sərmayə) 200 vahid əmək (işçi qüvvəsi), B ölkəsində 300 vahid kapital (sərmayə) 400 vahid əmək (işçi qüvvəsi) varsa, fiziki xüsusiyyətlərinə görə hansı ölkədə hansı istehsal faktoru (amili) qıtdır?

- Heç biri

- A ölkəsində əmək (işçi qüvvəsi), B ölkəsində isə kapital (sərmayə) qıt istehsal faktorudur
- A ölkəsində əmək (işçi qüvvəsi), B ölkəsində isə əmək (işçi qüvvəsi) qıt istehsal faktorudur
- A ölkəsində kapital (sərmayə), B ölkəsində isə kapital (sərmayə) qıt istehsal faktorudur
- A ölkəsində kapital (sərmayə), B ölkəsində isə əmək (işçi qüvvəsi) qıt istehsal faktorudur

434 Aşağıdakı istehsal faktoru (amili) miqdalarına görə B ölkəsinin nisbi istehsal faktoru təchizatı ən doğru hansı variant açıqlamaqdadır? A ölkəsində kapital (sərmayə) miqdarı, $KA=500$ vahid A ölkəsində əmək (işçi qüvvəsi miqdarı), $LA=250$ vahid B ölkəsində kapital (sərmayə) miqdarı, $KB=1000$ vahid B ölkəsində əmək (işçi qüvvəsi miqdarı), $LB=400$ vahid

- B ölkəsində həm əmək (işçi qüvvəsi), həm də kapital (sərmayə) qıtdır
- B ölkəsində əmək (işçi qüvvəsi) qıtdır
- B ölkəsində kapital (sərmayə) qıtdır
- B ölkəsində əmək (işçi qüvvəsi) boldur
- B ölkəsində həm əmək (işçi qüvvəsi), həm də kapital (sərmayə) qıtdır

435 Beynəlxalq ticarətdə payı az olan bir ölkənin istehsal faktorlarından (amillərindən) birinin artması şəraitində, həmin faktorun (amilin) geniş istifadəsi ilə istehsal edilən mal/xidmətin (sektorun) genişlənəcəyi, bunu müqabilində isə sözügedən faktorun (amilin) daha az istifadə edildiyi mal/xidmət (sektorun) istehsalının daralacağı tezisi hansı teoremə aiddir?

- Hekşer-Olin
- Rıbçinski
- Mütləq üstünlük'lər
- Stolper-Samuelson
- Leontiyev paradoxu

436 Aşağıdakılardan hansı iqtisadçı Hekşer-Olin Modelini test etməmişdir?

- J.Romalis
- K.Flipp
- B.Balassa
- H.Boven
- R.Stolper

437 Aşağıdakılardan hansı fərziyyə (şərt) Hekşer-Olin Modelində qəbul olunaraq istifadə edilmişdir?

- İnflyasiya gözləmələri nəzərə alınmaqdadır
- İki mal, iki ölkə və iki istehsal faktoru (amili) əsas götürülür
- Ayrı-ayrı ölkələrdə istehsal faktorları (amilləri) təklifi sabit deyildir
- Ayrı-ayrı ölkələrdə istehsal faktorları (amilləri) müxtəlifdir
- Məşğulluq tam olaraq təmin edilməməkdədir

438 Aşağıdakı şərtləri nəzərə alaraq $KA/LA > KB/LB$ formulun nəyi izah etdiyini seçin? KA - A ölkəsində ki, kapital (sərmayə) miqdarı LA - A ölkəsində ki, əmək miqdarı KB - B ölkəsində ki, kapital (sərmayə) miqdarı LB - B ölkəsində ki, əmək miqdarı RKA - A ölkəsində ki, kapitala (sərmayeyə) yönəlik ödəmələr RLA - A ölkəsində ki, əməyə yönəlik ödəmələr RKB - B ölkəsində ki, kapitala (sərmayeyə) yönəlik ödəmələr RLB - B ölkəsində ki, əməyə yönəlik ödəmələr

- A və B ölkələrində əməyə yönəlik ödəmələrin çox olması
- Fiziki xüsusiyyətinə görə A ölkəsində kapitalın (sərmayənin) nisbi olaraq çox olması
- Qiymət faktoruna görə B ölkəsində kapitalın (sərmayənin) nisbi olaraq çox olması
- Qiymət faktoruna görə A ölkəsində kapitalın (sərmayənin) nisbi olaraq çox (bol) olması
- Fiziki xüsusiyyətinə görə B ölkəsində kapitalın (sərmayənin) nisbi olaraq çox olması

439 Aşağıdakılardan hansı “Spesifik Faktör” anlayışını elmi ədəbiyyata götirmiştir?

- V.Leontiev
- F.Vayzer
- C.Vayner
- E.Hekşer
- R.Robinson

440 E Hoffmeyer “Leontiyev paradoksu”nun keçərsizliyi hansı istehsal faktorunun (amilinin) nəzərə alınması ilə izah etmişdir.

- ABŞ da informasiya faktorunun idxal və ixracaya təsiri
- ABŞ da təbii resursların idxalının çoxluğu faktoru
- ABŞ da sahibkarlıq faktorunun çoxluğunun ixracaya təsiri
- ABŞ da təbii resursların ixracının çoxluğu faktoru
- ABŞ da sahibkarlıq faktorunun azlığının idxala təsiri

441 Aşağıdakılardan hansı Hekşer-Olin Modelinin çatışmamazlığı kimi qəbul edilə bilinər?

- İstehsal texnologiyasının ölkələr arasındaki fərqliliyinin qəbul edilməsi
- Eyni məhsulun istehsalı üçün ölkələrdə eyni texnologiyadan istifadəni nəzərdə tutur
- Məhsul istehsalının hansı istehsal faktoru (amil) tutumlu olub-olmadığını təsbit etmək
- İstehsal faktorlarının (amillərinin) fərqliliyinin nəzərə alınması
- İstehsal faktorlarının (amillərinin) ölkələr arasında qeyri-bərabərliyinin qəbulu

442 V.Leontiyev tədqiqatının nəticəsi hansı səbəbdən Leontiyev paradoksu adlanır?

- ABŞ-in ixracatının əmək tutumlu, Britaniyanın idxalının isə kapital (sərmayə) tutumlu olması
- ABŞ-in ixracatının əmək tutumlu, idxalının isə kapital (sərmayə) tutumlu olması
- ABŞ-in ixracatının kapital (sərmayə) tutumlu, idxalının isə kapital (sərmayə) tutumlu olması
- ABŞ-in ixracatının əmək tutumlu, idxalının isə əmək tutumlu olması
- ABŞ-in ixracatının kapital (sərmayə) tutumlu, idxalının isə əmək tutumlu olması

443 Aşağıdakılardan hansı Hekşer-Olin Modelinin çatışmamazlığı kimi qəbul edilə bilinər?

- İstehsal texnologiyasının ölkələr arasındaki fərqliliyinin qəbul edilməsi
- İki mal, iki ölkə və iki istehsal faktorunun (amilinin) əsas götürülməsi
- Məhsul istehsalının hansı istehsal faktoru (amil) tutumlu olub-olmadığını təsbit etmək
- İstehsal faktorlarının (amillərinin) fərqliliyinin nəzərə alınması
- İstehsal faktorlarının (amillərinin) ölkələr arasında qeyri-bərabərliyinin qəbulu

444 ABŞ da, Hekşer-Olin Teoreminin doğruluğunu test etmək məqsədilə ABŞ xarici ticarət datalarını istifadə edərək reallaşdırılmış test aşağıdakılardan hansıdır?

- Rıbçinski testi
- Leontiyev testi
- Bharadjay testi
- Tatemono-İçemura testi
- Stolper-Roşkamp testi

445 Beynəlxalq ticarət nəzəriyyələrinin çatışmazlıqlarına aid deyil?

- minimum dövlət müdaxiləsi
- öncəki hipotezləri nəzərə almamaları
- azad və ideal rəqabət şəraitı

- hipotezlərin homogen məhsullar üzərindən aparılması
- istehsal faktorlarının statikliyi

446 Beynəlxalq ticarət nəzəriyyələrinə çox faktorlu model yanaşmasını götirən iqtisadçılar kimlərdir?

- A.Smit və M.Porter
- E.Xekşər və B.Olin
- D.Rikardo və H.Vernon
- P.Krugman və C.Stiglis
- J.Sey və F.Kene

447 Aşağıdakı şərtləri nəzərə alaraq $RKA/RLA < RKB/RLB$ formulun nəyi izah etdiyini seçin? KA - A ölkəsində ki, kapital (sərmayə) miqdarı LA - A ölkəsində ki, əmək miqdarı KB - B ölkəsində ki, kapital (sərmayə) miqdarı LB - B ölkəsində ki, əmək miqdarı RKA - A ölkəsində ki, kapitala (sərmayeyə) yönəlik ödəmələr RLA - A ölkəsində ki, əməyə yönəlik ödəmələr RKB - B ölkəsində ki, kapitala (sərmayeyə) yönəlik ödəmələr RLB - B ölkəsində ki, əməyə yönəlik ödəmələr

- Fiziki xüsusiyyətinə görə A ölkəsində kapitalın (sərmayənin) nisbi olaraq çox olması
- Qiymət faktoruna görə A ölkəsində kapitalın (sərmayənin) nisbi olaraq çox (bol) olması
- Fiziki xüsusiyyətinə görə B ölkəsində kapitalın (sərmayənin) nisbi olaraq çox olması
- A və B ölkələrində əməyə yönəlik ödəmələrin çox olması
- Qiymət faktoruna görə B ölkəsində kapitalın (sərmayənin) nisbi olaraq çox olması

448 Aşağıdakılardan hansıları ilk dəfə Hekşer-Olin modelinin həndəsi izahını vermişlər?

- P.Samuelson və V.Leontiev
- R.Mandell və P.Samuelson
- C.Vayner və K.Lançester
- R.Robinson və K.Lançester
- R.Robinson və V.Leontiyev

449 XX-əsrin sonlarında dünyada müşahidə olunan əsaslı dönüşülərə aid deyil?

- əsaslı geosiyasi dəyişikliklər
- 70-ci illərin neft böhranı
- İEÖ arasında rəqabətin kəskinləşməsi fonunda yeni inkişaf paradigmalarının yayılması
- bazarların kontrol altında saxlanması
- dünya maliyyə sistemində yaşanan anlaşılmamazlıqlar

450 Aşağıdakılardan hansı fərziyyə (şərt) Hekşer-Olin Modelində qəbul olunaraq istifadə edilmişdir?

- Ayrı-ayrı ölkələrdə istehsal faktorları (amilləri) təklifi sabit deyildir
- Ayrı-ayrı ölkələrdə istehsal faktorları (amilləri) müxtəlifdir
- İnflyasiya gözləmələri nəzərə alınmaqdadır
- Məşğulluq tam olaraq təmin edilməməkdədir
- Ayrı-ayrı ölkələrdə istehsal faktorları (amilləri) homogendir

451 Şərqi Almanyanın 1961-ci ildə ki, xarici ticarətini test edən və Hekşer-Olin teoreminin sosiyalist iqtisadi sistem üçün keçərli olduğunu sübut edən (isbatlıyan) test aşağıdakılardan hansıdır?

- Rıbçinski testi
- Leontiyev testi
- Porter testi
- Samuelson testi
- Stolper-Roskamp testi

452 Fikirlərdən hansı doğru deyil?

- Monopoliya gəlirlərini maksimallaşdırmaq üçün marjinal gəlirin marjinal xərcə bərabər olduğu nöqtədə istehsalı formalaşdıracaq
- Monopolistik rəqabətli sənayeyə giriş maneəlidir
- Sənaye-daxili ticarət əsasən inkişaf etmiş ölkələr arasında olur
- İki ölkə arasında miqyas iqtisadiyyatlarına əsaslanan ticarət hər iki ölkədə qiymətləri aşağı salacaq
- Bütün fikirlər doğrudur

453 Xarici miqyas iqtisadiyyatlarının mövcud olduğu sənayeyə aiddir

- Sənayenin miqyasının böyüməsinin xərcləri aşağı salması
- Hamısı
- Çox sayda kiçik şirkətlərin olması
- Sənayedə rəqabətli mühitin olması
- Heç biri

454 Bir məhsul miqyas iqtisadiyyatlarının mövcud olduğu monopolistik rəqabətli sənayedə istehsal olunur. Bu sənaye hər iki ölkədə mövcuddursa, bu ölkələr ticarətə qoşulduğu zaman nə baş verər?

- Heç biri
- Hər iki ölkə məhsulun fərqli formalarını idxal və ixrac edəcəklər
- Məhsulun istehsalında intensiv istifadə olunan faktorun nisbi bol olduğu ölkə onu ixrac edəcək
- Məhsulu daha aşağı qiymətə istehsal edən ixrac edəcək
- Müqayisəli üstünlük olmadığından ölkələrdən heç biri ixrac etməyəcək

455 İki ölkədə də mövcud olan miqyas iqtisadiyyatlarının müşahidə olunduğu sənaye təsəvvür edin. Hər iki ölkədə istehlakçıların aşağı qiymətlər və artan seçimlərdən yararlanması üçün nə lazımdır?

- Heç biri
- Hər iki ölkə bir biri ilə ticarətə qoşulmalı
- Bir ölkədəki marjinal xərc o biri ölkədəki marjinal gəlirə bərabər olmalı
- Hər iki ölkə marjinal xərclərini bərabərləşdirməlidir
- Monopoliyalar daha çox satmaq üçün qiymətləri aşağı salmalı

456 İki ölkədə də mövcud olan miqyas iqtisadiyyatlarının müşahidə olunduğu sənaye təsəvvür edin. Əgər hər iki ölkə ticarətə başlayarsa və sənaye bir ölkədə cəmlənməsinin nəticələri nə olar?

- Heç biri
- Hər iki ölkədə istehlakçılar ticarətdən öncəkindən aşağı qiymətlərlə üzləşəcəklər
- İdxal edən ölkədə istehlakçılar artan qiymətlə qarşılaşacaqlar
- Hər iki ölkədə istehlakçılar artan qiymət və azalan seçimlə üzləşəcəklər
- İxrac edən ölkədə istehlakçılar artan qiymətlə üzələşəcəklər

457 Monopolistik rəqabətli sənayeyə aid edilə bilməz:

- Marjinal xərcin marjinal gəlirə bərabər olduğu nöqtədə istehsal
- Bir istehsalçının olması
- Oxşar məhsulların olması
- Azad girişin olması
- İqtisadi gəlir imkanının artıb azalması

458 Monopolistik rəqabət şəraitində şirkət sayının artmasının nəticəsinə aid edilə bilməz

- Rəqabətin artmasına
- Qiymət artımına

- Qiymət azalmasına
- İqtisadi gəlir imkanının azalmasına
- Bazarда çeşid çoxluğuna

459 İki ölkə arasındaki ticarət miqyas iqtisadiyyatlarının olduğu şəraitdə, monopolistik rəqabətlə şirkətlər tərəfindən aparıllarsa:

- Heç biri
- Sənaye-daxili ticarət baş tutacaq
- Müqayisəli üstünlüyü əsaslanan ticarət baş tutacaq
- Sənayelər-arası ticarət baş tutacaq
- Xammal ticarəti aparılacaq

460 Daxili miqyas iqtisadiyyatlarının olduğu şəraitdə ölkələr arasındaki ticarət hansılara əsaslanar?

- Heç birinə
- Hər iki ölkədəki monopoliyalara
- Az sayda oliqopoliya şirkətlərinə
- Çoxlu sayıda rəqabət edən kiçik şirkətlər
- Az sayda rəqabət edən şirkətlərə

461 Xarici miqyas iqtisadiyyatlarının olduğu şəraitdə ölkələr arasındaki ticarət hansılara əsaslanar?

- Heç birinə
- Çoxlu sayıda rəqabət edən kiçik şirkətlər
- Az sayda rəqabət edən şirkətlərə
- Az sayda oliqopoliya şirkətlərinə
- Hər iki ölkədəki monopoliyalara

462 Aşağıdakılardan hansı şəraitdə ölkələr arasında sənaye-daxili ticarət üstünlük təşkil edəcək?

- Heç biri
- Faktor tutumunda xırda fərqliliklər olduğu zaman
- Eynicinsli məhsulların istehsalı varsa
- Faktor tutumunda böyük fərqliliklər olduğu zaman
- Sabit gəlirlər şəraitində

463 Qiymət diskriminasiyasının ən geniş yayılmış forması hansıdır?

- Heç biri
- Dempinq
- Könüllü ixrac məhdudlaşdırması
- Qeyri-tarif bariyerləri
- Ticarət razılaşmaları

464 Beynəlxalq ticarətdə iştirak edən monopoliya şirkətinə aiddir:

- Heç biri
- Daxili və xarici bazarlarda marginal gəliri marginal xərcə bərabərləşdirəcək
- İqtisadi gəlir əldə etməyəcək
- Daxili və xarici bazarda eyni qiymətləri müəyyən edəcək
- Yalnız xarici bazarda marginal gəliri marginal xərcə bərabərləşdirəcək

465 Miqyas iqtisadiyyatlarına əsaslanan beynəlxalq ticarətə hansı aiddir:

- Keyfiyyət və xidmətə əsaslanan müqayisəli üstünlüklər

- Heç biri
- Hekşer-Olin modelindəki müqayisəli üstünlük'lər
- Rikardo modelinin müqayisəli üstünlük'ləri
- Innovasiyaya əsaslanan müqayisəli üstünlük'lər

466 Sənaye-daxili ticarət hansına aiddir?

- Heç biri
- Qərbi Avropanın sənaye ölkələri arasında
- Bütün ölkələr arasında olan ticarətə
- Asiya və Afrikanın inkişaf etməkdə olan ölkələri arasında
- Şimal-Cənub ticarəti

467 Monopolistik rəqabətə aiddir:

- Heç biri
- Fərqləndirilmiş məhsulların istehsalı
- Bazarda horizontal tələb funksiyası
- Şirkətin qiymət üzərində təsirinin olmaması
- Eyni məhsul istehsal edən şirkətlərin olması

468 Birləşmiş Ştatların hər hansı bir məhsulu həm idxal həm ixrac etməsini necə adlandırma bilərik:

- Heç biri
- Sənaye-daxili ticarət
- Artan gəlirlər
- Sənaye-arası ticarət
- Xarici miqyas iqtisadiyyatı

469 Monopolistik şirkətə aiddir:

- Heç biri
- Məhsulun qiymətin aşağı salaraq satış həcmi artıra bilər
- Qiymət üzərində təsiri yoxdur
- Bazarda formalaşan qiymətlərlə istənilən qədər məhsul sata bilər
- Hamısı

470 Miqyas iqtisadiyyatlarının olduğu şəraitdə ticarət nəticəsində bazarın böyüməsi:

- Şirkət sayı azalır və hər vahid məhsulun qiyməti artır
- Heç biri
- Şirkət sayı artır və hər vahid məhsulun qiyməti artır
- Şirkət sayı azalır və hər vahid məhsulun qiyməti azalır
- Şirkət sayı artır və hər vahid məhsulun qiyməti azalır

471 Hansı daxili miqyas iqtisadiyyatlarına aid edilə bilər?

- Şirkətin miqyası böyüdükcə xərclərin artması
- Heç biri
- Mükəmməl rəqabətlilik şəraitində çox kiçik şirkətlərin olması
- Rəqabətli şəraitin olmaması
- Sənaye miqyası böyüdükcə xərclərin aşağı düşməsi

472 Hansı xarici miqyas iqtisadiyyatlarına aid edilə bilər?

- Mükəmməl rəqabətli sənayenin olmaması

- Heç biri
- Böyük monopolianın sənayeyə nəzarət etməsi
- Mükəmməl rəqabətli sənayenin olması
- Sənaye həcminin xərclərə təsir etməməsi

473 Tarixilik və təsadüf ticarət istiqamətinə hansı şəraitdə təsir göstərə bilir?

- Heç bir halda
- Müqayisəli üstünlüğün olduğu şəraitdə
- Hekşer-Olin modelinin müəyyən etdiyi çərçivədə
- Miqyas iqtisadiyyatları şəraitində
- Rikardo modelinin müəyyən etdiyi çərçivədə

474 İstehsal amillərini iki dəfə artırdıqda istehsalın həcmi iki dəfədən çox artıqda, istehsalda hansının olduğunu qeyd edilə bilər

- Azalan gəlirlər
- Sabit gəlirlər
- Heç biri
- Sənaye-arası ticarəti
- Artan gəlirlər

475 Daxili miqyas iqtisadiyyatları nə zaman ortaya çıxır?

- Heç biri
- Hər vahid istehsala düşən xərclər sənaye böyüdükcə artırsa
- Hər vahid istehsala düşən xərclər sənayenin miqyası böyüdükcə azalırsa
- Hər vahid istehsala düşən xərclər şirkətin miqyası böyüdükcə azalırsa
- Hər vahid istehsala düşən xərclər dəyişmirsə

476 Xarici miqyas iqtisadiyyatları nə zaman ortaya çıxır?

- Heç biri
- Hər vahid istehsala düşən xərclər sənaye böyüdükcə artırsa
- Hər vahid istehsala düşən xərclər şirkətin miqyası böyüdükcə azalırsa
- Hər vahid istehsala düşən xərclər sənayenin miqyası böyüdükcə azalırsa
- Hər vahid istehsala düşən xərclər dəyişmirsə

477 Hekşer-Ohlin modelində qərəzli artım necə baş verir

- qiymətlərdəki artım
- istehlakçıların zövqləri
- heç biri
- istehsalın bir faktorunun inkişafı
- texnoloji inkişaf

478 Ticarət hədlərindəki artımın nəticəsində

- ölkədə istehsal prosesi geriləyir
- hamısı
- ölkənin rifahını azaldır
- ölkənin rifah səviyyəsində dəyişiklik olmur
- ölkənin rifahını artırır

479 İqtisadiyyatın izodəyər xətti üzrə seçimi nədən asılıdır

- hamısı
- bazardakı rəqabətdən
- idxalın həcmindən
- istehlakçılarının zövqlərindən
- ixracın həcmindən

480 Ölkə parça ixrac etdiyi zaman

- parçanın nisbi təklifi artar
- parçanın nisbi qiyməti azalar
- hamısı
- parçanın nisbi təklifi azalar
- parçanın nisbi qiyməti artar

481 bir vahidin istehlakının ticarətsizliyi gələcəkdəki vahidlər üçün

- heç biri
- 1-r
- 1/r
- 1+r
- 1*r

482 Laqeydlilik əyriləri sağa doğru meyl etdiyi zaman nə baş verir

- heç biri
- fəndlər hər iki məhsuldan daha çox sahiblənməyə yönələcəklər
- fəndlər yalnız bir məhsuldan çox sahiblənməyi istəyəcəklər
- fəndlər hər iki məhsuldan daha az sahib olmağa yönələcəklər
- fəndlər yalnız bir məhsuldan daha az sahiblənməyi istəyəcəklər

483 Parçanın nisbi qiymətindəki artım onun nisbi təklifinə necə təsir edər?

- Parçanın qiymətinin ərzağın qiymətinə olan nisbətinin artması isodəyər xəttini dərinləşdirir
- İstehsal Q1 nöqtəsindən Q2 nöqtəsinə keçir
- hamısı
- Parçanın təklifinin ərzağın təklinə olan nisbəti artır
- Parçanın təklifinin ərzağa olan nisbəti parçanın qiymətinin ərzağın qiymətinə olan nisbəti ilə artır.

484 Rifah halının yüksəlməsi təməl iqtisadiyyatda hansı effekti xatırladır

- istehsaldakı artım effektidir
- idxal effektidir
- gəlir effektidir
- hamısı
- xərc effektidir

485 İqtisadiyyatda istehlakın dəyəri

- heç biri
- istehsal faktorlarının dəyişimindən asılıdır
- onun idxalına bərabərdir
- fiziki kapitala bərabərdir
- onun istehsalının dəyərinə bərabərdir

486 İstehsal imkanları sərhədlərindəki müxtəlifliklərə nə səbəb olur

- fiziki kapital
- əmək bacarıqları
- hamısı
- torpaq və texnologiya
- əmək xidmətləri

487 Artım neçə səbəbdən qərəzli ola bilər?

- 5.0
- 3.0
- 4.0
- 2.0
- 1.0

488 İdxal tarifləri nədir

- advalor vergidir
- ixracda tutulan vergidir
- idxalı stimullaşdırın vergidir
- idxalda tutulan vergilərdir
- hamısı

489 İdxal qərəzli artımın nəticəsində nə baş verir

- xarici ölkənin rifah vəziyyətini azaldır
- özünün rifah vəziyyətini artırır
- heç biri
- 1,2,3
- ölkənin ticarət şərtlərini yaxşılaşdırır

490 İxrac qərəzli artımın nəticəsində nə baş verir

- xarici ölkənin rifah vəziyyətini artırır
- özünün rifah vəziyyətini azaldır
- 1,2,3
- heç biri
- ölkənin ticarət şərtlərini azaldır

491 İdxal qərəzli artım nədir

- ölkənin istehsal imkanları sərhədlərini məhsulun idxalı üzrə genişləndirir
- məhsulun dəyərini azaldır
- heç biri
- məhsulun istehsal imkanları sərhədlərini məhsulun ixracı üzrə genişləndirir
- məhsulun rəqabətqabiliyyətini artırır

492 İxrac-qərəzli artım nədir

- hamısı
- məhsulun istehsal imkanları sərhədlərini məhsulun idxalı üzrə genişləndirir
- məhsulun dəyərini artırır
- ölkənin istehsal imkanları sərhədlərini məhsulun ixracı üzrə genişləndirir
- məhsulun dünya bazarındaki dəyərini aşağı salır

493 Rikardo modelində nə qərəzli artıma səbəb olur

- bir sektordakı istehsal faktorunun inkişafı
- heç biri
- bir sektordakı geriləmə
- bir sektordakı qiymətlər
- bir sektordakı texnoloji proqres

494 Qərəzli artım nədir

- xüsusən neft sənayesində baş tutur
- nisbi tələbin artmasına səbəb olur
- ticarətdə innovasiyanı tələb edir
- bir sektorda baş tutur və nisbi təklifin dəyişməsinə səbəb olur
- heç biri

495 Ticarət şərtlərindəki geriləmə prosesi nəticəsində nə yaranır

- ölkənin beynəlxalq investisiyalara yönəlir
- ölkə DTT-ə üzvlüyünü itirir
- hamısı
- ölkənin rifah vəziyyəti gərginləşir
- ölkə daha çox ixrac edir

496 Əgər iqtisadiyyatda ticarət prosesi baş tutmursa (parça timsalında)

- ölkənin nisbi tələbini müəyyən edir
- ölkənin nisbi təklifini müəyyən edir
- hamısı
- ölkənin ixrac idxlə prosesləri arasındaki fərqi göstərir
- həmin ölkənin nisbi tələb və təklifini müəyyən edir

497 Fərdlərin zövqləri qrafiki olaraq hansı əyri ilə göstərilir

- istehlak əyriləri
- tələb əyriləri
- hamısı
- istehsal əyriləri
- laqeydlilik əyriləri

498 Ölkələrin istehsal imkanları həddləri ölkədə nəyi müəyyən edir

- ölkənin nisbi tələb funksiyalarını
- ölkənin tələb funksiyalarını
- ölkənin nisbi təklif funksiyalarını
- ixrac və idxlə gücünü
- heç biri

499 Ticarətin standart ticarət modelinin qurulduğu əlaqələrə aiddir

- nisbi qiymət və nisbi tələb arasında əlaqə
- istehsal imkani həddi ilə nisbi təklif əyrisi arasındakı əlaqə
- ticarət şərtlərinin təsiri – ölkənin ixrac qiyməti ilə idxlə qiyməti arasında nisbət
- dünya nisbi təklifi və dünya nisbi tələbi ilə dünya tarazlığının müəyyənləşdirilməsi
- hamısı

500 Ticarətin standart ticarət modeli neçə əsas əlaqə üzərində qurulur

- 5.0
- 3
- 6.0
- 2.0
- 4

501 İxrac subsidiyalarının tətbiq olunmasının əsas məqsədi nədir?

- İdxal olunan məhsulların miqdarını artırmaq
- Xarici istehsalçılara dəstək olmaq
- Doğru cavab yoxdur
- İdxalı tamamilə məhdudlaşdırmaq
- Yerli istehsalçıların ixracatına dəstək olmaq

502 İstehsalçı məhsulun bir miqdарını 5 manata satmağa hazırlıdır, lakin məhsulun bir miqdarının qiyməti 8 manatdır. Bu halda qalan 3 manatı necə ifadə etmək olar?

- İstehsalçı dəyəri
- İstehlakçı artıqlığı
- heç biri
- İstehlakçının faydası
- İstehsalçı artıqlığı

503 İstehlakçı məhsulun bir miqdarı üçün 10 manat ödəməyə hazırlıdır, lakin məhsulun bir miqdarının qiyməti 4 manatdır. Bu halda qalan 6 manatı necə ifadə etmək olar?

- heç biri
- İstehsalçı artıqlığı
- İstehlakçı dəyəri
- İstehlakçı artıqlığı
- İstehsalçının faydası

504 II dünya müharibəsindən sonrakı dövrdə ABŞ-ın ticarət siyasəti:

- heç biri
- İxrac və idxlərin həcmi artdır
- ABŞ proteksionist siyaset yürütmüşdür
- İxrac azalmışdır
- Azad ticarətdən imtina edilmişdir

505 Hökumət idxal məhsullarına tarif tətbiq etdiyi zaman

- Heç bir dəyişiklik baş vermir
- Ölkənin istehlakçılarına mənfi təsir göstərir
- Ölkənin istehlakçılarına müsbət təsir göstərir
- Ölkənin istehsalçılarına mənfi təsir göstərir
- Ölkənin ixracatı azalır

506 Könüllü ixrac məhdudiyyəti nə deməkdir?

- heç biri
- Ölkənin könüllü şəkildə öz ixracatının bir qismini məhdudlaşdırması
- Ölkənin daha çox xarici məhsullardan asılılığının yaranması
- Ölkənin tamamilə öz ixracatını məhdudlaşdırması
- Ölkənin daxili bazarı xarici məhsullarla təmin etməsi

507 İdxal kvotasının tətbiq edilməsinin məqsədləri hansılardır?

- heç biri
- Ölkənin yerli istehsalçılarını xarici rəqabətdən qorumaq, ölkədə istehsalı stimullaşdırmaq
- İdxalı artırmaq
- İqtisadi stabilliyi zəiflətmək
- Xarici investisiyani cəlb etmək

508 Dünya bazارında tarazalıq olduğu zaman tələb və təklif arasındaki əlaqə necə dəyişir?

- heç bir dəyişiklik baş vermir
- Dünya üzrə tələb təklifə bərabər olur
- Dünya üzrə təklif tələbdən yüksək olur
- Dünya üzrə tələb təklifdən yüksək olur
- Tələb və təklif sıfırda bərabər olur

509 Sənayeləşmiş ölkələrdə xammala və yarımfabrikat məhsullarına ya çox aşağı tarif tətbiq edirlər, ya da ümumiyyətcə tətbiq etmirlər. Nəticə:

- heç bir təsiri yoxdur
- İnkişaf etmiş ölkənin emal sənayesi məhsullarını ixrac etmək cəhdlərinə ziyan vurur
- İnkişaf etməkdə olan ölkənin ixracatında heç bir təsiri yoxdur
- İnkişaf etmiş ölkənin xammal ixrac etmək cəhdlərinə ziyan vurur
- İnkişaf etmiş ölkənin emal sənayesi məhsulları ixrac etmək cəhdlərinə kömək edir

510 Ticarət siyaseti alətləri neçə hissəyə ayrıılır?

- heç biri
- 2 hissəyə
- 4 hissəyə
- 3 hissəyə
- 5 hissəyə

511 İkinci dünya müharibəsindən sonrakı dövrdə ticarət baryeri olaraq, tariflərin önəmi:

- heç biri
- Azalmağa başladı
- Eyni qaldı
- Yüksəlməyə başladı
- Daima dəyişərək davam etdi

512 Kiçik ölkə tarif tətbiq etdiyi zaman:

- Hamısı
- Ölkənin idxləşçiləri itirən tərəf olurlar
- Hökumətin gəlirləri azalır
- Ölkənin istehsalçıları itirən tərəf olurlar
- Tələb əyrisi sola doğru dəyişir

513 ABŞ-a idxal olunan məhsullar üzrə tariflər necə dəyişmişdir?

- heç biri
- Son 50 ildə azalmışdır
- 1920-ci ildən bu yana davamlı olaraq artmışdır
- Konstitusiya ilə qadağan olunmuşdur

1930-cu ildən bu yana sürətlə azalmışdır

514 Əgər idxal olunan məhsula 20% advalor tarif tətbiq olunursa, o zaman gömrük dəyəri 800 manat olan məhsula görə nə qədər miqdarda rüsum tutular?

- 140 manat
- 160 manat
- 150 manat
- 100 manat
- 200 manat

515 İdxal olunan məhsula görə 15% vergi tutulması hansı tarif növünə aiddir?

- heç biri
- Advalor tarif
- Nominal tarif
- Spesifik Tarif
- Hamısı

516 İdxal olunan xüsusi bir məhsulun bir miqdarı üçün 3 manat vergi tutulması hansı tarif növünə aiddir?

- heç biri
- Spesifik tarif
- Nominal tarif
- Advalor tarif
- hamısı

517 İdxal olunan avtomobilə tətbiq olunan aşağı tariflər ən çox kimə fayda gətirir?

- heç biri
- İdxal edən ölkənin avtomobil istehlakçılarına
- İdxal edən ölkənin avtomobil istehsalçılara
- İxrac edən ölkənin vətəndaşlarına
- İdxal edən ölkənin avtomobil sənayesində çalışanlara

518 Advalor tariflər hansılardır?

- heç biri
- Malların gömrük dəyərinə görə faizlə hesablanan vergi növüdür
- idxal kvotalarıdır
- İdxal olunan hər məhsulun bir miqdarına tətbiq olunan vergilərdir
- idxal edilən məhsulun ümumi dəyərinin bir qismini əhatə edən vergi növüdür

519 Spesifik tariflər hansılardır?

- heç biri
- İdxal olunan hər məhsulun bir miqdarına tətbiq olunan vergilərdir
- idxal edilən məhsulun ümumi dəyərinin bir qismini əhatə edən vergi növüdür
- idxal kvotalarıdır
- Malların gömrük dəyərinə görə faizlə hesablanan vergi növüdür

520 Tariflə ticarət kvotaları arasındakı əsas fərq nədir

- Doğru cavab yoxdur
- Tarif ölkəyə vergidən daxil olmalar qazandırır

- Beynəlxalq Ticarəti stimullaşdırır
- Məhsulun qiymətini yüksəldir
- Yerli istehsalçılara kömək edir

521 XX əsrin 40-50-ci illərindən sonrakı periodda beynəlxalq iqtisadiyyatda azad ticarətin rolu necə dəyişdi?

- Heç biri
- Yüksəldi
- Sabit qaldı
- Azaldı
- Hamısı

522 XX əsrin 40-50-ci illərindən sonrakı periodda beynəlxalq ticarətdə proteksionizmin rolu necə dəyişdi?

- Heç biri
- Azaldı
- Sabit qaldı
- Çoxaldı
- Uzun illər çoxalaraq davam edib sabit qaldı

523 Pulun əsas funksiyaları hansılardır

- ümumi yiğim vasitəsi kimi xidmət edir
- Hamısı
- ümumi tədiyyə vasitəsi kimi çıxış edir
- dəyərin ümumi ölçüsü kimi xidmət edir
- ümumi tədavül vasitəsi kimi çıxış edir

524 Aşağı inkişafə sahib ölkələr iqtisadiyyatlarında nəyi ən əsas prioritet olaraq qəbul edirlər?

- Heç biri
- Sənayeləşmə siyasəti
- Rifah siyasəti
- İnvestisiya siyasəti
- Rəqabət siyasəti

525 Dünya Ticarət Təşkilatının ən güclü tərəfi hansıdır?

- Heç biri
- Beynəlxalq mal ticarətinə aid qaydalar
- Beynəlxalq investisiyalara aid qaydalar
- Beynəlxalq əmək standartları
- Beynəlxalq xidmət xidmət ticarətinə aid qaydalar

526 A və B ölkələri öz aralarında bütün ticarət maneələrini aradan qaldırıblar, lakin bu ölkələr digər ölkələrlə hələ də özlərinin müəyyən ticarət siyasətlərini davam etdirirlər. A və B ölkələri arasındaki bu integrasiya mərhələsi necə adlanır?

- İqtisadi birlik
- Sərbəst ticarət bölgəsi
- Sərbəst bazar
- Vahid valyuta zonası
- Ortaq bazar

527 Hansı beynəlxalq birlik İkinci dünya müharibəsindən sonrakı yaxın periodda yaranmamışdır?

- Beynəlxalq Valyuta Fondu
- Dünya Ticarət Təşkilatı
- BMT
- GATT
- Dünya Bankı

528 A ölkəsində X məhsulunun idxal qiyməti 100 manatdır. Hökumət bu məhsulun idxalı zamanı bir miqdarına 15% faiz rüsum tətbiq edir. Bu rüsum necə adlanır?

- Razılışdırılmış vergi
- Advalor
- ƏDV
- Spesifik
- Avtonom

529 İki ölkənin qarşılıqlı danışıqlar sonunda müəyyən etdikləri gömrük tarifləri necə adlanır?

- Ümumi tariflər
- Müqaviləli tariflər
- Avtonom tariflər
- Tək tərəfli anlaşmalı tariflər
- Spesifik tariflər

530 İxracatçı ölkə tərəfindən öz istəyi ilə ixracə tətbiq edilən məhdudiyyətlər necə adlanır?

- İxrac tarifləri
- Anlaşmalı məhdudiyyətlər
- Müvəqqəti ixrac məhdudiyyətləri
- Könüllü ixrac məhdudiyyəti
- İxrac lisenziyaları

531 İnkışaf etmiş A ölkəsi yüksək texnologiyani tətbiq edərək istehsal etdiyi X məhsulu sənayesini qorumaq üçün hansı proteksionist tezisdən istifadə edər?

- Antidempinq
- Rifahın arıtırılması
- Xarici şirkətlərdən qorunma siyasəti
- Texnoloji inkışaf siyasəti
- Strateji ticarət siyasəti

532 Bir ölkənin müqayisəli üstünlüyü sahib olduğu məhsulları istehsal edib, onun ixracından yüksək gəlir əldə edə bilməsi üçün ən mühim vasitə hansıdır?

- Spesifik rüsumun tətbiqi
- Advalor verginin tətbiqi
- Kvotaların tətbiqi
- Proteksionist siyasət
- Sərbəst ticarətin olması

533 İxrac subsidiyalarının tətbiq olunmasının əsas məqsədi nədir?

- Doğru cavab yoxdur
- Yerli istehsalçıların ixracatına dəstək olmaq

- İdxal olunan məhsulların miqdarını artırmaq
- Xarici istehsalçılara dəstək olmaq
- İdxalı tamamilə məhdudlaşdırmaq

534 Tətbiq olunan tarifin rifaha təsirini düstur şəklində necə ifadə etmək olar?

- Doğru cavab yoxdur
- İstehlakçının itkiləri - istehsalçının qazancları - dövlətin qazancları
- İstehlakçının qazancları - Dövlətin qazancları + istehlakçının itkiləri
- İstehsalçının qazancları - Dövlətin qazancları + istehlakçının itkiləri
- İstehsalçının qazancları + Dövlətin qazancları + istehlakçının itkiləri

535 İstehsalçı məhsulun bir miqdарını 5 manata satmağa hazırlıdır, lakin məhsulun bir miqdарının qiyməti 8 manatdır. Bu halda qalan 3 manatı necə ifadə etmək olar?

- heç biri
- İstehsalçı artıqlığı
- İstehsalçı dəyəri
- İstehlakçı artıqlığı
- İstehlakçının faydası

536 İstehlakçı məhsulun bir miqdarı üçün 10 manat ödəməyə hazırlıdır, lakin məhsulun bir miqdарının qiyməti 4 manatdır. Bu halda qalan 6 manatı necə ifadə etmək olar?

- heç biri
- İstehlakçı artıqlığı
- İstehlakçı dəyəri
- İstehsalçı artıqlığı
- İstehsalçının faydası

537 Kiçik ölkədə məhsulun bir miqdarına 10 manat tarif tətbiq edildiyi zaman:

- Heç bir dəyişiklik baş vermir
- İdxal edən ölkədə həmin məhsulun qiyməti ən azı 10 manat yüksəlir və ixrac xərclərində dəyişiklik baş vermir
- İdxal edən ölkədə həmin məhsulun qiyməti ən azı 10 manat yüksəlir və ixrac xərcləri yüksəlir
- İdxal edən ölkədə həmin məhsulun qiyməti ən azı 10 manat yüksəlir və ixrac xərcləri aşağı enir
- İdxal edən ölkənin ixracı artır

538 Büyük ölkədə idxal olunan məhsula 15 manat tarif tətbiq olunduğu zaman nəticə necə olur?

- Heç bir dəyişiklik baş vermir
- İdxal edən ölkədə həmin məhsulun qiyməti ən azı 15 manat yüksəlir və ixrac xərcləri aşağı enir
- İdxal edən ölkədə həmin məhsulun qiyməti ən azı 15 manat yüksəlir və ixrac xərclərində dəyişiklik baş vermir
- İdxal edən ölkədə həmin məhsulun qiyməti ən azı 15 manat yüksəlir və ixrac xərcləri yüksəlir
- İdxal edən ölkənin ixracı artır

539 II dünya müharibəsindən sonrakı dövrdə ABŞ-in ticarət siyasəti:

- heç biri
- İxrac və idxalın həcmi artmışdır
- ABŞ proteksionist siyasət yürütmüşdür
- İxrac azalmışdır
- Azad ticarətdən imtina edilmişdir

540 Hökumət idxal məhsullarına tarif tətbiq etdiyi zaman

- Heç bir dəyişiklik baş vermir
- Ölkənin istehlakçılarına mənfi təsir göstərir
- Ölkənin istehlakçılarına müsbət təsir göstərir
- Ölkənin istehsalçılarına mənfi təsir göstərir
- Ölkənin ixracatı azalır

541 Könüllü ixrac məhdudiyyəti nə deməkdir?

- heç biri
- Ölkənin könüllü şəkildə öz ixracatının bir qismini məhdudlaşdırması
- Ölkənin daha çox xarici məhsullardan asılılığının yaranması
- Ölkənin tamamilə öz ixracatını məhdudlaşdırması
- Ölkənin daxili bazarı xarici məhsullarla təmin etməsi

542 İdxal kvotasının tətbiq edilməsinin məqsədləri hansılardır?

- heç biri
- Ölkənin yerli istehsalçılarını xarici rəqabətdən qorumaq, ölkədə istehsalı stimullaşdırmaq
- İdxalı artırmaq
- İqtisadi stabilliyi zəiflətmək
- Xarici investisiyani cəlb etmək

543 Dünya bazarında tarazalıq olduğu zaman tələb və təklif arasındaki əlaqə necə dəyişir?

- heç bir dəyişiklik baş vermir
- Dünya üzrə tələb təklifə bərabər olur
- Dünya üzrə təklif tələbdən yüksək olur
- Dünya üzrə tələb təklifdən yüksək olur
- Tələb və təklif sıfırda bərabər olur

544 Sənayeləşmiş ölkələrdə xammala və yarımfabrikat məhsullarına ya çox aşağı tarif tətbiq edirlər, ya da ümumiyyətcə tətbiq etmirlər. Nəticə:

- heç bir təsiri yoxdur
- İnkışaf etmiş ölkənin emal sənayesi məhsullarını ixrac etmək cəhdlərinə ziyan vurur
- İnkışaf etməkdə olan ölkənin ixracatında heç bir təsiri yoxdur
- İnkışaf etmiş ölkənin xammal ixrac etmək cəhdlərinə ziyan vurur
- İnkışaf etmiş ölkənin emal sənayesi məhsulları ixrac etmək cəhdlərinə kömək edir

545 Tariflər və kvotalar arasındaki ən önəmli fərq hansıdır?

- Məhsulların qiymətini yüksəldir
- Yerli istehsalçılara yardım edir
- Hökumətə əlavə vergi daxilolmaları gətirir
- Beynəlxalq ticarəti stimullaşdırır
- heç bir fərqi yoxdur

546 Ticarət siyasəti alətləri neçə hissəyə ayrıılır?

- heç biri
- 2 hissəyə
- 4 hissəyə
- 3 hissəyə
- 5 hissəyə

547 İkinci dünya müharibəsindən sonrakı dövrdə ticarət baryeri olaraq, tariflərin önəmi:

- heç biri
- Azalmağa başladı
- Eyni qaldı
- Yüksəlməyə başladı
- Daima dəyişərək davam etdi

548 İxaracatçı ölkədə ixrac subsidiyaları:

- heç bir dəyişiklik baş vermir
- İstehlakçılara ziyan vurur və ümumilikdə ixaracatçı ölkədə iqtisadi rifahı aşağı salır
- İstehlakçılara ziyan vurur, lakin ümumilikdə ixaracatçı ölkədə iqtisadi rifahı yüksəldir
- İstehlakçılara kömək edir və ümumilikdə ixaracatçı ölkədə iqtisadi rifahı yüksəldir salır
- İstehlakçılara kömək edir, lakin ümumilikdə ixaracatçı ölkədə iqtisadi rifahı aşağı salır

549 Kiçik ölkə tarif tətbiq etdiyi zaman:

- Hamısı
- Ölkənin idxləşərək olurlar
- Hökumətin gəlirləri azalır
- Ölkənin istehsalçıları itirən tərəf olurlar
- Tələb əyrisi sola doğru dəyişir

550 Əgər məhsul A ölkəsindən kiçik B ölkəsinə idxlə olunursa, o zaman B ölkəsində tətbiq edilən tariflərin təsiri necə olur?

- Hər iki ölkədə qiymətlər enir
- heç bir dəyişiklik baş vermir
- B ölkəsində qiymətlər enir, A ölkəsində isə yüksəlir
- Hər iki ölkədə qiymətlər yüksəlir
- B ölkəsində qiymətlər yüksəlir və A ölkəsində qiymətlərə heç bir təsir olmur

551 ABŞ-a idxlə olunan məhsullar üzrə tariflər necə dəyişmişdir?

- heç biri
- Son 50 ildə azalmışdır
- 1920-ci ildən bu yana davamlı olaraq artmışdır
- 1930-cu ildən bu yana sürətlə azalmışdır
- Konstitusiya ilə qadağan olunmuşdur

552 Əgər idxlə olunan məhsula 20% advalor tarif tətbiq olunursa, o zaman gömrük dəyəri 800 manat olan məhsula görə nə qədər miqdarda rüsum tutular?

- 140 manat
- 200 manat
- 100 manat
- 150 manat
- 160 manat

553 İdxal olunan məhsula görə 15% vergi tutulması hansı tarif növünə aiddir?

- Nominal tarif
- Spesifik Tarif
- heç biri

- Hamısı
- Advalor tarif

554 İdxal olunan xüsusi bir məhsulun bir miqdarı üçün 3 manat vergi tutulması hansı tarif növünə aiddir?

- hamısı
- Nominal tarif
- Advalor tarif
- Spesifik tarif
- heç biri

555 İdxal olunan avtomobilə tətbiq olunan aşağıdakılardan哪一个 tariflər ən çox kimə fayda gətirir?

- heç biri
- İdxal edən ölkənin avtomobil istehsalçılarına
- İdxal edən ölkənin avtomobil istehlakçılarına
- İdxal edən ölkənin avtomobil sənayesində çalışanlara
- İxrac edən ölkənin vətəndaşlarına

556 Advalor tariflər hansılardır?

- heç biri
- İdxal edilən məhsulun ümumi dəyərinin bir qismini əhatə edən vergi növüdür
- İdxal olunan hər məhsulun bir miqdarına tətbiq olunan vergilərdir
- İdxal kvotalarıdır
- Malların gömrük dəyərinə görə faizlə hesablanan vergi növüdür

557 Spesifik tariflər hansılardır?

- İdxal edilən məhsulun ümumi dəyərinin bir qismini əhatə edən vergi növüdür
- İdxal kvotalarıdır
- Malların gömrük dəyərinə görə faizlə hesablanan vergi növüdür
- heç biri
- İdxal olunan hər məhsulun bir miqdarına tətbiq olunan vergilərdir

558 Daxili bazarda qiyməti 12500 ABŞ dolları olan maşın üçün 8600 ABŞ dollarlıq komplektləşdirici detallar xaricdən idxl olunur. Maşına 30% idxl rüsumu tətbiq edildiyi halda effektiv rüsum dərəcəsi neçə faiz təşkil edəcəkdir?

- 0.833
- 0.962
- 0.887
- 0.765
- 0.924

559 ABŞ və Avropa İttifaqı arasında azad ticarət zonasının yaradılması haqqında təklif necə adlanır?

- Asiya Sakit Oken ticarət birliyi haqqında saziş
- Transatlantik azad ticarət zonasının yaradılması haqqında saziş
- AB-nin yaranması haqqında saziş
- NAFTA-nın yaranması haqqında saziş
- DTT-nin yaranması haqqında saziş

560 Tarif daxil edilməsi üzündən malın qiymətinin artması nəticəsində onun daxili istehlakinin

azalması hansı effekti yaradır?

- Təkrar ixrac effekti
- Tarifin istehlak effekti
- İstehsal imkanları effekti
- Tarifin istehsal effekti
- İxrac effekti

561 DTT-nin Ən əlverişli rejim prinsipinə uyğun olaraq, bütün ölkələrə yayılma ehtimalı olmadan, ayrı-ayrı ölkələrin bir-birinə təqdim etdiyi azaldılmış tarif

- Tarif təklifi
- Tarif preferensiyaları (imtiyazları)
- Tarif kvotası
- Tarif harmonlaşdırılması
- Tarif məhdudiyyətləri

562 Ticarət şərtinin dəyişməsindən irəli çıxan malın ixrac üçün təklifinin dəyişməsi necə adlanır?

- Gəlirin elastikliyi
- İxracın elastikliyi
- XTD elastikliyi
- İdxalın elastikliyi
- Tələbin elastikliyi

563 Aşağıdakılardan hansı beynəlxalq ticarətin ÜTT tərəfindən müəyyən edilmiş əsas prinsiplərinə aid deyil?

- Ticarət siyasetinin şəffaflığının təmin edilməsir
- Zəif inkişaf etmiş ölkələrə güzəştlərin tətbiq olunması
- Xarici ticarətin tənzimlənməsində tarif metodlarına üstünlük verilməsi
- Ən əlverişli şərait rejiminin tətbiqi
- Qeyri tarif tənzimləmə tədbirlərindən imtina edilməsi

564 Antidempinq rüsumlarının tətbiqində məqsəd nədir?

- Ölkə istehlakçılarının keyfiyyətsiz məhsullardan qorunması
- Ölkə istehsalçılarının ədalətsiz rəqabətdən müdafiə olunması
- Ölkəyə idxlənin strukturunun təkmilləşdirilməsi
- Ölkədə ixracın strukturunun təkmilləşdirilməsi
- Ölkənin tranzit potensialından effektiv istifadə olunması

565 Aşağıdakılardan hansı idxal rüsumlarının iqtisadi effektlərinə aid deyil?

- Yenidən bölüşdürmə effekti
- Satış effekti
- İstehlak effekti
- Ticarət effekti
- Gəlir effekti

566 İxracə nəzarət olunması aşağıdakılardan hansını nəzərdə tutmur?

- İxracə vergilərin tətbiqi
- İxrac qiymətlərinin “könüllü” məhdudlaşdırılması
- İxracın kvotalaşdırılması

- İxracın lisenziyalasdırılması
- İxrac rüsumlarının tətbiqi

567 Aşağıdakılardan hansı ixracın stimullaşdırılmasının dolayı vasitələrinə aid deyil?

- İxrac üçün zəruri infrastrukturun yaradılması
- Birbaşa xarici investisiyaların stimullaşdırılması
- İxracatçılara informasiya-məsləhət dəstəyinin göstərilməsi
- Kiçik və orta müəssisələrə maliyyə dəstəyi
- Sərgi, yarmarka fəaliyyətinə yardım göstərən tədbirlər

568 Aşağıdakılardan hansı xidmətlərlə beynəlxalq ticarətin QATS –da müəyyən olunmuş prinsiplərinə aid deyil?

- Ən əlverişli şərait rejiminin tətbiqi prinsipi
- Xidmətlərlə ticarət zamanı ədalətliliyin gözlənilməsi prinsipi
- İnhisarçı xidmət göstərənlərin fəaliyyəti prinsipi
- Xidmətlərlə ticarətin tənzimlənməsində şəffaflıq prinsipi
- Xidmətlərlə ticarətin liberallaşdırılması prinsipi

569 Aşağıdakılardan hansı xidmətlərlə ticarətin tənzimlənməsi vasitələrinə aiddir?

- Texniki maneələrin tətbiqi
- İnvestisiyalara qoyulan məhdudiyyətlər
- Antidempinq tədbirləri
- Kvotalaşdırma
- Lisenziyalasdırma

570 Daxili bazarda qiyməti 680 ABŞ dolları olan televizor üçün 340 dollarlıq detal xaricdən idxal olunur. Televizora 40%, detallara isə 25% idxal rüsumu tətbiq edildiyi halda effektiv rüsum dərəcəsi neçə faiz təşkil edər?

- 0.7
- 0.5
- 0.6
- 0.55
- 0.65

571 Xarici ticarətdə üzv ölkələr arasında yalnız gömrük vergilərinin, ikiqat vergilərin və miqdar məhdudiyyətlərinin ortadan qaldırıldığı iqtisadi integrasiya forması aşağıdakılardan hansıdır?

- İqtisadi İttifaq
- Azad Ticarət Sazişi
- Gömrük İttifaqı
- Azad Ticarət Zonası
- Ümumi Bazar

572 Aşağıdakılardan hansı qeyri-tarif tədbirlərinin miqdar məhdudiyyətləri qrupuna aid deyildir?

- Heç birisi
- İstehsal subvensiyaları
- Tarif kvotaları
- Könüllü ixrac məhdudiyyətləri
- İdxal kvotları

573 Aşağıdakılardan hansı qeyri-tarif tədbirlərinin “inzibati və texniki maneələr yolu ilə məhdudiyyətlər” qrupuna aid edilə bilməz?

- Sağlamlıq, təhlükəsizlik və ekoloji standartlar
- Könüllü ixrac məhdudiyyətləri
- Sənaye, ticarət və intellektual mülkiyyət hüquqlarının qorunması
- İdxal qadağaları
- Ölkədaxili istehsal payı məcburiyyəti

574 Dünya Ticarət Təşkilatı ilə bağlı aşağıda göstərilənlərdən hansı yalnızdır?

- Urugvay müzakirələri nəticəsində GATT-in təməlində qurulmuşdur
- Üzvləri arasındaki ticarətdə heç bir maneə yoxdur
- Sənaye, kənd təsərrüfatı və xidmət ticarətinin sərbəstləşdirilməsilə yanaşı, intellektual mülkiyyət hüquqlarını da əhatə edir
- Daimi katibliyi Cenevrədə yerləşir
- Bu gün dünya ticarətinin 90%-ni əhatə edən 150-dən çox ölkə təşkilatın üzvüdür

575 İdxalı əvəz edən sənayeləşmə strategiyasının yol açdığı əsas problem hansıdır?

- Resurs israfı
- Hamısı
- İxracat sektorları əleyhinə doğan disbalans
- Ölkəyə yad sənaye strukturunun formallaşması (işsizliyin artması)
- Xaricdən asılılıq (aralıq məhsulların idxalı artırır)

576 Gömrük vergisinin iqtisadi təsirlərinə aid deyil:

- Bölgü effekti
- Miqyas effekti
- Xarici ticarət effekti
- Gəlir effekti
- İstehlak effekti

577 Ölkələrin Beynəlxalq Ticarətə qoşulmasının əsas səbəbinə aiddir:

- Digər ölkələr üzərində nüfuz dairəsini gücləndirmək
- İnvestisiya cəlb etmək
- Məşğulluğu təmin etmək
- İstehsalda miqyas iqtisadiyyatlarından faydalananmaq
- Kasib ölkələrdə əhalinin rifahını yüksəltmək

578 Beynəlxalq Ticarət nəzəriyyəsinin təhlilindəki standart fərziyyələrə aid deyil:

- Pul yoxdur, mallar mübadilə olunur
- Daşınma xərcləri sıfır bərabərdir
- Dövlət müdaxiləsi var
- Mal və faktor bazarlarında tam rəqabətdir
- İqtisadiyyat tam məşğulluq halındadır

579 Spesifik gömrük vergiləri ilə bağlı aşağıdakılardan hansı doğrudur?

- İxrac məhsulunun fiziki xüsusiyyətlərinə görə alınan vergi növüdür
- İdxal məhsulunun dəyərindən alınan vergi növüdür
- İdxal məhsulunun həm dəyəri, həm də fiziki xüsusiyyətlərinə görə alınan vergi növüdür
- İdxal məhsulunun fiziki xüsusiyyətlərinə görə alınan vergi növüdür

- Tranzit məhsulun dəyərindən alınan vergi növüdür

580 Aşağıdakılardan hansı qeyri-taarif vasitələrinin maliyyə alətləri yolu ilə məhdudlaşdırılmalar qrupuna aid edilə bilməz?

- İxrac subvensiyaları
 Valyuta ilə əməliyyatların məhdudlaşdırılması
 Çoxlu kurs sistemi
 Tarif kvotaları
 İstehsal subvensiyaları

581 Xarici ticarət həddlərinin uzun müddətdə zəif inkişaf etmiş ölkələrin əlehinə dəyişəcəyini irəli sürən fikir aşağıdakılardan hansıdır?

- Leontyev paradoksu
 Engel qanunu
 Ribçinski teoremi
 Singer-Prebiş tezisi
 Hekşer-Olin teoremi

582 Aşağıdakılardan hansı idxal məhsulu qiymətlərini artıraraq bu malların idxalına dolayı yolla məhdudlaşdırıcı təsir göstərir?

- İxracatı təşviq təbirləri
 Dempinq
 Subvensiyalar
 Gömrük tarifləri
 Kvotalar

583 ÜDM deflyatoru necə hesablanır

- Heç biri
 Real ÜDM/Nominal ÜDM x 100%
 Real ÜDM/2 x 100%
 Nominal ÜDM/Real ÜDM x 100%
 Nominal ÜDM/2 x 100%

584 Real ÜDM nədir?

- Doğru cavab yoxdur
 İstehsal olunan mal və xidmətlərin cari qiymətlərdə ümumi qiymətləndirilməsidir
 Bir il ərzində istehsal olunan məhsullardır
 İstehsal olunan mal və xidmətlərin baza ilindəki qiymətlərlə dəyərləndirilməsidir
 Bir il ərzində istehsal olunan xidmətlərdir

585 Nominal ÜDM nədir?

- Bir il ərzində istehsal olunan xidmətlərdir
 İstehsal olunan mal və xidmətlərin baza ilindəki qiymətlərlə dəyərləndirilməsidir
 Heç biri
 Bir il ərzində istehsal olunan məhsullardır
 İstehsal olunan mal və xidmətlərin cari qiymətlərdə ümumi qiymətləndirilməsidir

586 Ümumi Milli Məhsul (ÜMM) nədir?

- Müəyyən dövr ərzində ölkənin yalnız sərhədlərindən kənarda istehsal olunmuş məhsulların məcmusudur

- Müəyyən dövr ərzində ölkənin sərhədləri daxilində istehsal olunmuş mal və xidmətlərin məcmusudur
- Heç biri
- Müəyyən dövr ərzində ölkənin sərhədlərindən kənarda istehsal olunmuş yalnız xidmətlərinin məcmusudur
- Müəyyən dövr ərzində ölkənin sərhədləri daxilində və sərhədlərindən kənarda istehsal olunmuş mal və xidmətlərin məcmusudur

587 Ümumi Daxili Məhsul (ÜDM) nədir?

- Müəyyən dövr ərzində ölkənin sərhədləri daxilində istehsal olunmuş mal və xidmətlərin məcmusudur
- Müəyyən dövr ərzində ölkənin sərhədlərindən kənarda istehsal olunmuş yalnız xidmətlərinin məcmusudur
- Heç biri
- Müəyyən dövr ərzində ölkənin yalnız sərhədlərindən kənarda istehsal olunmuş məhsulların məcmusudur
- Müəyyən dövr ərzində ölkənin daxilində və sərhədlərindən kənarda istehsal olunmuş məhsulların məcmusudur

588 “A” ölkəsi xaricdən 100 dollarlıq avadanlıq alır. Bu əməliyyatın iki tərəfi var: 1. xaricdən ölkəyə fiziki resurs olan avadanlıq gətirilir; 2. bunun müqabilində xaricə 100 dollar ödəniş edilir. Bu halda xaricə 100 dollarlıq ödəniş tədiyyə balansının hansı hissəsində qeyd olunur

- Heç biri
- Cari əməliyyatlar balansı
- Balanslaşdırıcı maddələr
- Kapitalın və maliyyənin hərəkəti balansı
- Ehtiyat aktivlərin dəyişməsi

589 Kapital hesabı əsasən ölkənin qalan dünya ilə istehsal edilməmiş qeyri-maliyyə aktivlər üzrə əməliyyatlar tədiyyə balansının hansı hissəsində əks olunur?

- Heç biri
- Cari əməliyyatlar balansı
- Ehtiyat aktivlərin dəyişməsi
- Kapitalın və maliyyənin hərəkəti balansı
- Balanslaşdırıcı maddələr

590 Tədiyyə balansında maliyyət resursları hansılardır

- Heç biri
- Mallar və gəlirlər
- Mallar və xidmətlər
- Aktivlər və öhdəliklər
- Aktivlər və gəlirlər

591 Tədiyyə balansında real resurslar hansılardır

- hamısı
- Mallar, aktivlər, gəlirlər
- Gəlirlər, aktivlər
- Mallar, xidmətlər, gəlirlər
- Öhdəliklər, mallar

592 Aşağıdakılardan hansı tədiyyə balansının debit yazılış hissəsində aparılır?

- Əldə olunmuş gəlirlər
- Mal və xidmətlərin ixracı
- hamısı
- Əldə olunmuş transferlər
- Mal və xidmətlərin idxalı, Ödənilmiş gəlirlər

593 Aşağıdakılardan hansı tədiyyə balansının kredit yazılış hissəsində aparılır?

- hamısı
- Ödənilmiş gəlirlər
- Mal və xidmətlərin ixracı və əldə olunmuş gəlirlər
- Köçürülmüş transferlər
- Mal və xidmətlərin idxalı

594 Tədiyyə balansı hansı yazılış tipi əsasında qurulur?

- Heç biri
- Üçlü yazılış prinsipi
- Tək yazılış
- Mövcud balans
- İkili yazılış prinsipi

595 Aşağıdakılardan hansı tədiyyə balansının 4 əsas hissəsindən biri deyil?

- Kapitalın və maliyyənin hərəkəti balansı
- Cari əməliyyatlar balansı
- Balanslaşdırıcı maddələr
- Ehtiyat aktivlərin dəyişməsi
- Nəzərdə tutulan xərclər

596 Bir şirkətinin məhsulunun mövcud olduğu bazarın qiymətlərindən aşağı qiymətə satması necə adlanır?

- hamısı
- Kvota
- Tarif
- Dempinq
- Spesifik tariflər

597 Valyuta siyasetinin istiqamətlərinə aid deyil?

- hamısı
- Valyuta ehtiyatlarının diversifikasiyası
- Valyuta müdaxilələri
- Ticarət kvotaları
- Diskont siyaseti

598 Aşağıdakılardan hansı valyuta məzənnəsinə təsir edən faktorlardan biri deyil?

- Ölkənin ödəniş balansının vəziyyəti
- Ölkələrdə faiz dərəcələrindəki fərq
- Heç biri
- Ölkələrdə inflasiya templərindəki fərq
- Ölkənin xarici borcu

599 Milli valyutanın xarici valyutalara qarşı dəyər itirməsi nə adlanır

- Ekspansiya
- Revalvasiya
- Heç biri
- Denominasiya

Devalvasiya

600 Beynəlxalq Ticarətdə ən çox istifadə olunan valyuta hansıdır

- Rus rublu
- İngilis funt sterlinqi
- Avro
- Yapon yeni
- ABŞ dolları

601 Valyuta məzənnəsi nədir?

- Doğru cavab yoxdur
- Valyutanın vahid sistemidir
- Valyutanın dəyərsizləşməsidir
- Milli valyutanın xarici valyutaya nisbəti və ya əksinə, xarici valyutanın milli valyutaya nisbətidir
- Valyutanın dəyər qazanmasıdır

602 Avro hansı tarixdən bu yana Avropa Birliyinin tam mənada vahid valyutası olaraq dövriyyədədir

- 2006-ci ildən
- 2000-ci ildən
- 2004-cü ildən
- 2002-ci ildən
- 2005-ci ildən

603 Pulun yiğim vasitəsi funksiyası onun hansı xassəsi ilə bağlıdır?

- Bu funksiya pulun heç bir xassəsi ilə bağlı deyildir
- Pulun istənilən əmtəələrlə mübadilə edilmək qabiliyyəti ilə
- Pulun əmtəələrin dəyərini ifadə etmək qabiliyyəti ilə
- Pulun likvidliyi ilə
- Ödənişi möhlətlə icra etmək imkanı ilə

604 Pul dövriyyəsinin sadələşdirilməsi üçün ölkənin pul vahidinin adını dəyişmədən onun nominalının iriləşdirilməsi necə adlanır?

- Heç biri
- İnflyasiya
- Devalvasiya
- Denominasiya
- Revalvasiya

605 Əmtəələrin qiymətlərinin artması ilə müşayiət olunan pulun qiymətdən düşməsi necə adlanır? A) inflyasiya

- Revalasiya
- Devalvasiya
- Heç biri
- Deflyasiya
- İnflyasiya

606 Bir ölkənin pul vahidinin başqa ölkənin pul vahidi ilə ifadə edilmiş qiyməti belə adlanır

- Heç biri
- Devalvasiya

- Valyuta məzənnəsi
- Devalvasiya
- Revalvasiya

607 Milli valyutanın xarici valyutalara qarşı dəyər qazanması nə adlanır

- Heç biri
- Ekspansiya
- Devalvasiya
- Denominasiya
- Revalvasiya

608 Dünya Bankı aşağıdakı növ kreditləri təqdim edir:

- Faizsiz kreditlər
- Ticarət kreditləri
- hamısı
- Büdcə kəsirini azaltmaq üçün
- Proqram və məqsədli

609 ABŞ-da Federal Rezerv Sistemi birbaşa olmayan yollarla daha hansı fəaliyyətləri həyata keçirə bilir?

- Heç biri
- Tarifləri təyin edə bilir
- Depozitlərin miqdarına, debit kart hesablarına və monetar aktivlərə təsir göstərə bilir
- Ticarətdə kvotaları artırıbilir
- İşsizlərin sayını müəyyən edə bilir

610 ABŞ-da Federal Rezerv Sistemin rolü nədir?

- Doğru cavab yoxdur
- Büdcə layihəsini hazırlamaq
- Birbaşa olaraq dövriyyədə olan pulun həcmini tənzimləmək
- Ölkənin ticarət siyasetini müəyyən etmək
- İşsizliyi aradan qaldırmaq

611 ABŞ-da mərkəzi bank funksiyasını hansı qurum yerinə yetirir?

- Əmək Statistikası Bürosu
- Doğru cavab yoxdur
- Pentaqon
- Federal Rezerv Sistemi
- Ağ Ev

612 Mərkəzi Bankların iqtisadiyyatdakı əsas rollarından biridir:

- Tarifləri müəyyən etmək
- Ticarət siyasetini müəyyən etmək
- Ticarətin həcmini tənzimləmək
- Kvotaları təyin etmək
- Dövriyyədə olan pulun həcmini, yəni ki, pul təklifini tənzimləmək

613 Likvid olmadığı zaman nə tələb olunur?

- Əlavə məhsul satışı

- Doğru cavab yoxdur
- Heç nə tələb olunmur
- Əlavə transaksiya xərcləri
- Əlavə xidmət ticarəti

614 Pul niyə likvid aktiv hesab olunur?

- Çünkü pul yalnız malların ödənişi üçün rahat istifadə oluna bilir
- Doğru cavab yoxdur
- Çünkü pul məhsul və xidmətlərin istifadəsi üçün rahat şəkildə ödənilə bilmir
- Çünkü pul yalnız xidmətlərin ödənişi üçün istifadə oluna bilir
- Çünkü pul məhsul və xidmətlərin istifadəsi üçün rahat şəkildə ödənilə bilər

615 Geniş anlamda pul dəyərləndirməsinə aiddir:

- Dövriyyədə olan valyutalar, depozitlərin yoxlanılması, debit kart hesabları
- Heç biri
- Depozitlər
- Yalnız debit kart hesabları
- Yalnız dövriyyədə olan valyutalar

616 Dar anlamda pul dəyərləndirməsinə aiddir:

- Dövriyyədə olan valyutalar, depozitlərin yoxlanılması, debit kart hesabları
- Yalnız debit kart hesabları
- Heç biri
- Yalnız depozitlərin yoxlanılması
- Yalnız dövriyyədə olan valyutalar

617 Pulun dəyərləndiirilməsi hansı iki istiqamətdə aparılır?

- Uzun müddətli və qısa müddətli
- Doğru cavab yoxdur
- Dar və geniş mənada
- Bütün cavablar doğrudur
- Aylıq və illik

618 Pul nədir? Ümumi tərifi verin.

- Pul gündəlik həyatda mal və xidmətlərin müqabilində ödənilən aktivlərdir
- Yalnız mallara ödənilən aktivlərdir
- Heç biri
- Yalnız xidmətlərə ödənilən aktivlərdir
- İstehsal olunan mal və xidmətlərin baza ilindəki qiymətlərlə dəyərləndirilməsidir

619 Vergidən sonrakı gəlirlər Yd endikdə

- Doğru cavab yoxdur
- Cari əməliyyatlar hesabı yüksəlir
- Daima dəyişir
- Cari əməliyyatlar hesabı enir
- Sabit qalır

620 Vergidən sonrakı gəlirlər Yd yüksəldikdə

- Doğru cavab yoxdur

- Cari əməliyyatlar hesabı yüksəlir
- Sabit qalır
- Cari əməliyyatlar hesabı enir
- Daima dəyişir

621 Real faiz dərəcələri EP*/P endikdə

- Doğru cavab yoxdur
- Daima dəyişir
- Cari əməliyyatlar hesabı enir
- Sabit qalır
- Cari əməliyyatlar hesabı yüksəlir

622 Real faiz dərəcələri EP*/P yüksəldikdə

- Doğru cavab yoxdur
- Daima dəyişir
- Cari əməliyyatlar hesabı enir
- Sabit qalır
- Cari əməliyyatlar hesabı yüksəlir

623 Vergidən sonrakı gəlir necə hesablanır?

- Vergilər (T) + istehsaldan gələn gəlir (Y)
- Vergilər (T) - istehsaldan gələn gəlir (Y)
- Doğru cavab yoxdur
- Vergilər (T) - istehsaldan gələn gəlir (Y) + investisiyalar (İ)
- İstehsaldan gələn gəlir (Y) - vergilər (T)

624 Məcmu tələb nədir?

- Doğru cavab yoxdur
- Yalnız fəndlərin məhsul və xidmətlərə olan tələbin məcmusudur
- Yalnız institutların məhsul və xidmətlərə olan tələbin məcmusudur
- Məhsul və xidmətlərə fəndlər və institutlar tərəfindən tələbin məcmusudur
- Hamısı

625 Qısa dövrdə istehsal faktorlarının və məhsulların bəzi qiymətlərinə aid əsas xüsusiyyətlərdən biri hansıdır?

- hamısı
- Tez uyğunlaşırılar
- Daima faydasız olurlar
- Uyğunlaşmağa zaman tapa bilmirlər
- Daima sabit qalırlar

626 İstehsal faktorları və məhsulların bütün qiymətlərin uzun dövrdə faydalılığı necə olur?

- Daima faydasız olurlar
- Uyğunlaşmağa zamanı olmadığı üçün uzun dövr modelləri faydasız olurlar
- Doğru cavab yoxdur
- Daima sabit qalırlar
- Uyğunlaşmağa zamanı olduğu halda uzun dövr modelləri faydalı olurlar

627 Pul bazارında tarazlığı müəyyən nələr müəyyən edir?

- Yalnız pul tələbi
- Yalnız pul təklifi
- Doğru cavab yoxdur
- Yalnız pulun həcmi
- Pul təklifi və pul tələbi

628 Pul bazarında pul təklifi və pul tələbi tarazlığı müəyyən edir:

- $Ms/P = L(R, Y)$
- $CA \approx EX / IM$
- Heç biri
- $Y = D(EP^*/P, Y - T, I, G)$
- $C(Y - T)$

629 Xarici valyuta bazarında faiz dərəcəsi paritetliyi tarazlığı müəyyən edir:

- Doğru cavab yoxdur
- $D = C(Y - T) + I + G + CA(EP^*/P, Y - T)$
- $C(Y - T)$
- $R = R^* + (Ee - E)/E$
- $CA \approx EX / IM$

630 Aktivlər bazarına hansılar aiddir:

- Doğru cavab yoxdur
- Xidmətlər bazarı
- Yalnız xarici valyuta bazarı
- Yalnız pul bazarı
- Xarici valyuta bazarı və pul bazarı

631 Məhsul bazarında valyuta məzənnələri və məhsul istehsalı arasındakı düz münatasib əlaqəni göstərən diaqram necə adlanır?

- Doğru cavab yoxdur
- PP diaqramı
- AA diaqramı
- DD diaqramı
- CC diaqramı

632 Vergindən sonrakı gəlirlərin yüksəlişi cari əməliyyatlar hesabına necə təsir göstərir?

- Heç biri
- Cari əməliyyatlar hesabını yüksəldir
- Sabit qalır
- Cari əməliyyatlar hesabını azaldır
- Dəyişiklik baş vermir

633 Vergindən sonrakı gəlirlərin yüksəlişi istehlak xərcləmələrinə necə təsir göstərir?

- İstehlak xərcləmələrini azaldır
- Heç bir dəyişiklik baş vermir
- İstehlak xərcləmələrini yüksəldir
- Sabit qalır
- Heç biri

634 Real məzənnədəki yüksəliş baş verdiyi zaman, onun yerli məhsulların məcmu tələbinə təsiri necə olur?

- Doğru cavab yoxdur
- Yerli məhsulların məcmu tələbi aşağı düşür
- Yerli məhsulların məcmu tələbi yüksəlir
- Sabit qalır
- Dəyişiklik baş vermir

635 Real məzənnədəki yüksəliş baş verdiyi zaman, onun cari əməliyyatlar hesabına təsiri necə olur?

- hamısı
- Cari əməliyyatlar hesabı aşağı düşür
- Cari əməliyyatlar hesabı sabit qalır
- Cari əməliyyatlar hesabını da yüksəldir
- Dəyişiklik baş vermir

636 Məcmu tələbi müəyyən edən faktorlar hansılardır?

- Vergidən əvvəlki gəlir
- Yalnız vergidən sonrakı gəlir
- Yalnız real valyuta məzənnəsi
- Real valyuta məzənnəsi və vergidən sonrakı gəlir
- Doğru cavab yoxdur

637 Cari əməliyyatlar hesabının determinantları hansılardır?

- Doğru cavab yoxdur
- Yalnız real valyuta məzənnəsi
- Yalnız vergidən sonrakı gəlir
- Real valyuta məzənnəsi və vergidən sonrakı gəlir
- Vergidən əvvəlki gəlir

638 Əgər idxlənin və ixracın həcmi elə də çox dəyişməzsə, o zaman nə baş verir?

- Real məzənnə daima sabit qalır
- Real məzənnədəki dəyişikliklər baş verdikdə dəyər effekti həcm effekti üzərində dominantlıq edə bilmir
- Heç bir dəyişiklik baş vermir
- Real məzənnədəki dəyişikliklər baş verdikdə dəyər effekti həcm effekti üzərində dominantlıq edir
- hamısı

639 Bretton-Vuds sisteminin yaradılma prinsipi nə idi?

- Heç biri
- ABŞın ticarət dövriyyəsini artırmaq
- Avropanın ticarət dövriyyəsini artırmaq
- Dünya iqtisadiyyatını II dünya müharibəsindən sonra yeni səviyyəyə çıxarmaq
- Avronun dünya iqtisadiyyatındaki rolunu yüksəltmək

640 Bretton-Vuds sistemi ilə hansı pul vahidi (valyuta) beynəlxalq hesablaşmalar və ehtiyatların saxlanması vasitəsinə çevirmişdir?

- ABŞ dolları
- Kanada dolları
- Avro

- Funt Sterlinq
- Yuan

641 Bretton Vuds Valyuta Sistemi nədir?

- Beynəlxalq Ticarət Sistemidir
- Beynəlxalq Gömrük Sistemidir
- Doğru cavab yoxdur
- Qarşılıqlı ticarət əməkdaşlığıdır
- Beynəlxalq qarşılıqlı hesablama və valyuta münasibətləri sistemidir

642 Bretton Vuds Valyuta Sistemi hansı illərdə aktiv olmuşdur?

- 1965-1991-ci illərdə
- 1945-1970-ci illərdə
- 1980-1995-ci illərdə
- 1950-2000-ci illərdə
- 1944-1976-ci illərdə

643 Beynəlxalq Maliyyə Sistemində II dünya müharibəsindən sonra tətbiq edilən sistem hansıdır?

- Avropada avronun ortaq valyuta kimi qəbul olunması
- Doğru cavab yoxdur
- Hamısı
- Bretton Vuds Sistemi
- Dünya Ticarət Təşkilatı

644 Beynəlxalq iqtisadi sistemin və maliyyə sisteminin davamlı olaraq inkişaf etməsi üçün ən önəmlı məqamlardan biri hansıdır?

- Doğru cavab yoxdur
- Ölkələrin qloballaşmanın imtina etməsi
- Beynəlxalq Valyuta Sisteminin davamlı olaraq inkişaf etməsi
- Ölkələrin integrasiyadan imtina etməsi
- Ölkələrin daimi proteksionist siyasetinin mövcud olması

645 Bretton Vuds Valyuta Sisteminə hansı məzənnə siyasəti uyğundur?

- Tənzimlənən valyuta məzənnəsi
- Üzən məzənnə
- Qeyri stabil məzənnə
- Doğru cavab yoxdur
- Tənzimlənən-üzən valyuta məzənnəsi

646 Fiskal siyasətə aiddir:

- Faiz dərəcələri yüksəldilir
- Mərkəzi Bank tərəfindən pul aktivlərinin təklifi stimullaşdırılır
- Milli valyuta devalvasiya edilir
- Məzənnə rejimi təyin olunur
- Dövlət vergilərin və dövlət ödəmələrini tənzimləyir

647 Monetar siyasətə aiddir:

- Mərkəzi Bank tərəfindən pul aktivlərinin təklifi stimullaşdırılır
- İşsizlik aradan qaldırılır

- Dövlət vergilərin və dövlət ödəmələrini tənzimləyir
- Təhsilə investisiyalar artırılır
- Ticarət əlaqələri genişləndirilir

648 Avropa Mərkəz Bankı nə zaman qurulmuşdur?

- 2004-cü ildə
- 1999-cu ildə
- 1998-ci ildə
- 2000-ci ildə
- 2002-ci ildə

649 Avronun dünyada əsas rəqibi hansı valyuta hesab olunur?

- Rusiya rublu
- Funt sterlinq
- Çin Yuani
- ABŞ dolları
- Kanada dolları

650 Maastricht Kriteriyalarına uyğun gələni seçin?

- Dövlət bütçəsindəki kəsr ÜDM-in 10%-ni keçməməsi
- Dövlət bütçəsindəki kəsr ÜDM-in 7%-ni keçməməsi
- Dövlət bütçəsindəki kəsr ÜDM-in 5%-ni keçməməsi
- Dövlət bütçəsindəki kəsr ÜDM-in 3%-ni keçməməsi
- Dövlət bütçəsindəki kəsr ÜDM-in 15%-ni keçməməsi

651 Maastricht Kriteriyalarına uyğun gələni seçin?

- Dövlət borcunun ölkənin ÜDM-in 30%-ni keçməməsi
- Dövlət borcunun ölkənin ÜDM-in 20%-ni keçməməsi
- Dövlət borcunun ölkənin ÜDM-in 40%-ni keçməməsi
- Dövlət borcunun ölkənin ÜDM-in 60%-ni keçməməsi
- Dövlət borcunun ölkənin ÜDM-ini 80%-ni keçməməsi

652 Maastricht Kriteriyalarına uyğun gələni seçin?

- Qiymətin yüksək tutulması
- Qiymət fərqliliyi
- Qiymətin qeyri stabilliyi
- Qiymət stabilliyi
- Doğru cavab yoxdur

653 Maastricht Kriteriyalarını başqa cür necə adlandırırlıdalar?

- Birləşdirmə Kriteriyaları
- Yaxınlaşma Kriteriyaları
- İnteqrasiya Kriteriyaları
- Heç biri
- Uyğunlaşdırma Kriteriyaları

654 Maastricht Kriteriyalarına uyğun olaraq üzv ölkələr hansı öhdəlikləri yerinə yetirməli idilər?

- Doğru cavab yoxdur
- Ölkələrin azad iqtisadi siyasət yürütütməsi

- Ölkələrin hər birinin özünün valyutasının olması
- İqtisadiyyatın və maliyyənin göstərilən müəyyən şərtlərə uyğun gəlməsi
- Hamısı doğrudur

655 Maastricht Saazişinin Avropa Birliyi üçün önəmi nədən ibarətdir?

- Heç biri
- Avropanın istehsalının gücləndirilməsi üçün mühim qərarlar qəbul olundu
- Miqrasiya probleminin həlli üçün qərarlar qəbul olundu
- Bu saazişə əsasən Avropada Valyuta Birliyi quruldu
- Bütün cavablar doğrudur

656 Avrodan önce Avropa Birliyində mövcud olan Avropa Valyuta Vahidi səbətində ən çox hansı iki valyuta mövcud idi?

- 50% - Alman markı, 10% - Fransız frankı
- 20% - Alman markı, 20% - İngilis funt sterlinqi
- 15% - Fransız frankı, 10% - Alman markı
- 30% - Alman markı, 20% - Fransız frankı
- 40% - İngilis funt sterlinqi, 10% - Alman markı

657 Avropa Valyuta Sisteminin yaradılması Avropa Birliyində hansı birliyin yaradılması üçün mühim idi?

- Doğru cavab yoxdur
- Ortaq Gömrük Birliyi
- Ortaq Ticarət Birliyi
- Orta Valyuta Birliyi
- Ortaq Miqrasiya Siyasəti

658 Avropa Valyuta Sistemi nə zaman qurulmuşdur?

- 1980-ci ilin May ayında
- 1985-ci ilin yanvar ayında
- 1999-cu ilin yanvar ayında
- 1990-cı ilin mart ayında
- 1979-cu ilin mart ayında

659 1957-ci il Roma Saazişinə əsasən Avropa Birliyində nə yaradıldı?

- Doğru cavab yoxdur
- Valyuta Birliyi
- Gömrük Birliyi
- Ortaq Miqrasiya Siyasəti
- Ticarət Birliyi

660 Avropa Birliyində ortaq valyuta Avroya keçid hansı saazişə əsasən həyata keçirildi?

- Amsterdam Saazişi
- London Saazişi
- Roma Saazişi
- Paris Saazişi
- Maastricht Saazişi

661 Nəyə görə Avropa Birliyi qurulduğu ilk illərdə ortaq valyuta rejiminə keçmədi?

- Ortaq iqtisadi siyaset yürüdürdülər
- Çünkü üzv ölkələr hələ buna tam hazır deyildilər
- Hamısı doğrudur
- Doğru cavab yoxdur
- Ölkələr arasında qarşılıqlı ticarət həddindən çox aşağı idi